

i N

MADDİ VƏZİYYƏTİNİZDƏ  
İNQİLAB

Təminatın gücü

Q i

Q A R İ K İ S İ

L A B

i

N

**MADDİ  
VƏZİYYƏTİNİZDƏ  
İNQİLAB**

TƏMİNATIN GÜCÜ

Q

i

**QARİ KİSİ**

L

A

B

Your Financial Revolution, The Power of Provision, Azerbaijani  
Copyright © 2022 by Gary Keesee

Originally published in English  
Copyright © 2019 by Gary Keesee  
ISBN: 978-1-945930-39-3

Gary Keesee Ministries,  
P.O. Box 779, New Albany,  
OH 43054, USA

GaryKeesee.com

This book is a FREE GIFT from Gary Keesee Ministries and is NOT FOR SALE

Qari Kisi  
Maddi vəziyyətinizdə inqilab: Təminatın gücü  
Azərbaycan dilində  
© Gary Kisee 2022

Orijinal ingilis dilində nəşr edilmişdir  
© 2020 Gary Keesee  
ISBN: 978-1-945930-39-3

Gary Keesee Ministries,  
P.O. Box 779, New Albany,  
OH 43054, USA

GaryKeesee.com

Bu kitab "Gary Keesee Ministries" təşkilatı tərəfindən HƏDİYYƏDİR;  
satış üçün NƏZƏRDƏ TUTULMAMIŞDIR

# MÜNDƏRİCAT

<b>GİRİŞ</b> .....	5
<b>1-Cİ FƏSİL: İşıq zülmətdə parlayır</b> .....	19
<b>2-Cİ FƏSİL: Yeni düşüncə tərz</b> .....	35
<b>3-CÜ FƏSİL: Hüquqi məsələ</b> .....	55
<b>4-CÜ FƏSİL: Xatırlamırsınızmı?</b> .....	85
<b>5-Cİ FƏSİL: Təminatınızın genişləndirilməsi</b> .....	103
<b>6-Cİ FƏSİL: İman əsas açardır</b> .....	133
<b>7-Cİ FƏSİL: Xəbərdarlıq: inkişaf etdiyiniz imanınızda qalın!</b> .....	151
<b>8-Cİ FƏSİL: Siz plan qurmalısınız!</b> .....	169
<b>9-CU FƏSİL: Addım atmaq vaxtıdır!</b> .....	185



# GİRİŞ

Bu kitabın adı mənasız görünə bilər, yəni aydın məsələdir və müzakirəyə ehtiyac yoxdur. Düşünürəm ki, hamı bununla razılaşacaq: həyatda ehtiyac duyduğumuz şeylər üçün bizə təminat vacibdir. Bununla belə, bir çoxunun lazım olan təminatı yoxdur. Çoxları, sadəcə, sağ qalmaq üçün mübarizə aparır. Onlar bitməyən xərclərə və borclara kölədirlər. Xəyallarını həyata keçirmək əvəzinə, ümitsiz bir vəziyyətdə yaşayırlar, qorxu içində boğularaq nifrət etdikləri işə gedirlər; ən pisi isə, mənasız və məqsədsiz həyat yaşayırlar.

Bu yaxınlarda aparılan bir araşdırma göstərir ki, amerikalıların 48%-i evlərinə ildə 31 561 dollar, yaxud ayda 2 630 dollar və ya daha az gəlir gətirir; 1 əhalinin 40%-i planlaşdırmadan 400 dolları sərbəst xərcləyə bilmir.<sup>2</sup>

Xərclədiyiniz hər qəpiyi saymaq məcburiyyətində qalmağı, aydan aya növbəti maaş gününə çatdırmaq ümidi ilə yaşamağı təsəvvür edə bilərsinizmi? İnkişaf etmək əvəzinə, çıxış yolu olmayan, getdikcə artan borclar içində batırsınızmi? Mən bunu təsəvvür edə bilirəm, çünki doqquz uzun il ərzində belə yaşadım və bu mənim təxəyyülüm də deyildi. Bu, həqiqət idi.

---

1 <https://howmuch.net/articles/how-much-americans-make-in-wages>

2 <https://www.cnbc.com/2018/05/22/fed-survey-40-percent-of-adults-cant-cover-400-emergency-expence.html>

## **Yoxsulluğun xəcaləti**

Həyat yoldaşım Drenda və mən ailə qurduq və heyrətamiz həyat sürməyə ümid edirdik, lakin borca düşdük və maddi sıxıntı içində yaşamağa başladıq. Cəmi bir neçə ilə 10 maksimum həddə çatmış və ləğv edilmiş kredit kartı ilə üz-üzə qaldıq; üç maliyyə şirkətinə 28%-lə kredit; hər ikisi 200 000 km-dən çox sürülmüş iki lazımsız avtomobil ödənişləri; vergi borcları və bir çox ödəyə bilmədiyimiz borclar içində üzürdük. Valideynlərimizə minlərlə dollar borcumuz var idi, sonradan onlar bizə borc verməyi dayandırdılar.

Həyatımızı borcla məhv etmək istəmirdik; sadəcə, sağ qalmağa çalışırıdık. İnanılmaz səslənsə də, mən maliyyə sahəsində insanlara sığorta və investisiya ehtiyaclarında kömək etməklə məşğul idim. Gördüyüm işlərdən mənə 100% komissiya əsasında ödəniş edilirdi, lakin komissiyalar heç vaxt kifayət etmirdi. Biz işin yüksələcəyinə ümid edirdik, lakin heç bir dəyişiklik baş verməyən həftələr illərə çevrilirdi.

Nəhayət, borcumuzu ödəmək üçün doqquz il borc götürdükdən sonra borc götürməyə başqa yol tapılmırdı. Demək olar ki, bütün əldə olanımızı girov qoymuşduq və bu maliyyə bataqlığında yaşamağın stresi mənə və ailəmə ciddi emosional zərbə vurmağa başladı.

Mən panik atak keçirirdim və antidepressantlar qəbul edirdim, lakin onlar kömək etmirdi və ciddi yan təsirlərə səbəb olurdu. Həkimlər məndə şəkərli diabetin yaranacağını dedilər.

Bütün bunlardan da betəri: həyatımı qorxu ilə bürümüşdü ki, evdən çıxmağa belə qorxurdum. Həyatım cəhənnəmə, iflic vəziyyətinə dönmüşdü! Borclarımızı vaxtında ödəyə bilmirdik və hansını ödəyib, hansını gələn aya saxlayacağımızı artıq bilmirdik.

Düşünürəm ki, yaşadığımız maliyyə böhranının ən pis tərəflərindən biri mənim keçirtdiyim xəcalət hissi idi. Hər dəfə qorxu

və həyəcan içində kredit kartımı bir daha işləyəcəyinə ümid edərək yoxlayırdım. Kimlərə ki, borcum var idi, demək olar ki, hər gün zəng edirdilər və mən onlara yalan danışıaraq müxtəlif bəhanələr uydururdum. Ən dözülməzi də gözəl ailəmin ehtiyaclarının ödənilmədiyini görmək idi, bu da vicdanıma əzab verirdi. Düzünü desəm, hər gün bir problemlə əlləşərək özümü uğursuz hesab edirdim.

Bu maliyyə xaosu kiçik bir şey deyildi. Bu, doqquz il davam edirdi!

Əgər sizə maraqlıdırsa, bəli, biz hər həftə imanlılar cəmiyyətinə gedirdik. Teologiya və biznes üzrə dərəcə almışdım və bir il Müqəddəs Kitab məktəbində oxumuşdum. Müqəddəs Ruhla vəftiz olunmuşdum və Allahı sevirdim, amma vəziyyətim çox pis idi. Mən bunu bilirdim, amma nə olsun? Müqəddəs Kitabda oxuduğum hekayələr real həyatımda baş vermirdi.

Bizə uğur qazanmağın Allahın iradəsinə uyğun olduğunu öyrədən böyük bir imanlılar cəmiyyətinə gedirdik, lakin mən bunun həyatımda baş verdiyini görmədim və niyə belə olduğunu başa düşmürdüm. Düzünü desəm, dostlarımin da heç birinin çiçəkləndiyini görmürdüm.

### **Oyanış çağırışı**

Hər şey pulunu tələb edən bir vəkilin mənə zəng etməsindən sonra baş verdi. Bu dəfə o, çox qəti və sərt idi. “Cənab Kisi, müvəkkilimə olan 1600 dollar borcunuzu mənə göndərməyiniz üçün sizə üç gün vaxt verirəm, yoxsa bu məbləğə görə sizə qarşı iddia qaldırmağa məcbur olacağam”. Dərhal da dəstəyi asdı.

Bilirdim ki, hər şey bitib. Mənim sonum çatıb. Müraciət edə biləcəyim bir yerim yox idi. Pulumuz, yeməyimiz yox idi. Soyuducumuz hesabımız kimi boş idi. Bizi çuxurdan çıxara biləcək bir iş həftəsinə ümid edirdim, amma heç nə baş vermirdi.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

Ümitsiz vəziyyətdə ayda 300 dollara kirayə götürdüyümüz köhnə ferma evindəki kiçik yataq otağıma qalxdım. Bilirdim ki, bu cür maliyyə əsarətində yaşamağımız Allahın iradəsinə uyğun deyil, lakin başımıza çiçəklənməkdən başqa hər şey gəlirdi.

Göz yaşlarımla özümü çarpayımın üstünə atarkən Allaha yalvarmağa başladım. Heyrətamizdir ki, mən qışqırarkən birdən Onun cavabını eşitdim. Ruhumla bu Müqəddəs Yazıları eşitdim:

*“Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsadada olan Öz izzətli zənginliyinə görə ödəyəcək”*

—Filipililərə 4:19.

Mən ucadan qışkırdım: “Mən o Müqəddəs Yazıları bilirəm, amma həyatımda bunun baş verdiyini görmürəm”. Mən Müqəddəs Ruhun pıçıldadığını eşitdim:

*“Mənim sənin həyatında baş verən bu qarışıqlıqla heç bir əlaqəm yoxdur. Sənin bu qarışıqlıqda olmağının səbəbi Padşahlığının necə işlədiyini bilməməyindir”. O mənə dedi ki, Onun cəmiyyəti Fironun vaxtında yaşayan İsrailə bənzəyir, onlar qul kimi yaşayırlar. O dedi: “Mən xalqımın maddi cəhətdən azad olmasını istəyirəm!”*

Həqiqətən, Onun Padşahlıq dedikdə nə demək istədiyini bilməsəm də, başa düşdüm ki, borc içində yaşamağın heç bir faydası yoxdur və O mənim bilmədiyim daha yaxşı həyat tərzini nəzərdə tuturdu. Bunun nə olduğunu və ya necə işlədiyini bilmirdim, amma bilirdim ki, bunu öyrənməliyəm.

İlk növbədə aşağı düşüb Drendanı tapdım. Mən ona Allahın mənə dediklərini danışdım və orada durub, onun əlindən tutaraq

ailəmi bu vəziyyətə gətirib çıxartdığıma görə ondan üzr istəyib, Allah qarşısında tövbə etdim. Biz elə orada əhd elədik ki, Allahın Padşahlıq barədə nə demək istədiyini başa düşməsək də, bunu öyrənəcəyik. Biz borcdan artıq həyat tərzi kimi istifadə etməyə-cəyimizə söz verdik, lakin necə edəcəyimizi bilmədiyimizi etiraf etdik. Dua etdiyimiz zaman ürəyimə sülh gəldi və bilirdim ki, Allah bizə bunu Öz üsulu ilə öyrədəcək. Lakin Padşahlığa gəldikdə, həqiqətən də, Onun nədən danışdığını bilmirdim. Mən göylərə gedəcəyimi bilirdim və Müqəddəs Kitab barədə kifayət qədər biliyim var idi, amma yenə də Onun nə demək istədiyini başa düşmürdüm. Əslində, Padşahlıq sözündən çox xəbərdar deyildim. Bu sözün Müqəddəs Kitabda xatırlandığı yeganə yer Rəbbin Duası idi.

*“Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradənin olsun”*

—Matta 6:10.

O vaxt düşünürdüm ki, burada İsanın nə vaxtsa yer üzündə quracağı gələcək Padşahlıqdan danışılır və əslində, nəyi nəzərdə tutduğunu bilmirdim. Amma mətni dərk etdikdən sonra səhv düşündüyümü anladım. İsa bizə elə buradaca necə dua edəcəyimizi öyrədirdi. Biz yer üzündə Allahın iradəsi barədə dua etməliyik. Bəs Allahın Padşahlığı nə deməkdir?

Əvvəlki kitablarımı oxumusunuzsa, birbaşa 1-ci fəslə keçə bilərsiniz, amma inanıram ki, imtahanı uğurla vermək üçün bildiyinizə nəzər yetirmək həmişə faydalı olur. İmtahanınız, həyat oyununuz artıq başlayıb, amma narahat olmayın. Düzgün cavabları öyrənilib imtahandan keçmək üçün hələ yetərincə vaxtınız var. Ancaq kitabımı ilk dəfə oxuyursunuzsa, aşağıdakıları bilməyiniz vacibdir!

## **Yeni bir həyat tərz**

Allah mənə Onun Padşahlığının necə işlədiyini bilmədiyimi deyəndə, ən azından desəm, çaşbaş qalmışdım. Drendə və mən Onun nə demək istədiyini bilmirdik və dua edib Allahdan xahiş etdik ki, Onun Padşahlığının necə işlədiyini bizə öyrətsin.

Beləliklə, ilk növbədə padşahlığın nə olduğunu öyrənməli idim. Düşünürəm ki, biz Amerikanın demokratiya və söz azadlığı təfəkküründə yaşadığımız üçün Qərb düşüncəmizlə bu anlayışı qavramaq çətindir. Allahın Padşahlığının demokratiyaya aidiyyəti yoxdur; o, padşahı olan bir padşahlıqdır. Padşahın səlahiyyəti müxtəlif dövlət qurumları və bu hakimiyyət altında fəaliyyət göstərən insanlar vasitəsilə verilmiş səlahiyyətlərlə icra edilir. İnsan kütləsinin olması hələ padşahlıq deyil. Bir izdihamda bir milyon adam ola bilər və bu, padşahlıq olmaya bilər. Padşahlıq qanun və ya hökumət tərəfindən bir yerdə təşkil olunan insan qrupudur.

Lügətdə padşahlığın tərfi belədir: “Padşahlıq: başçısı padşah və ya kraliça olan dövlət və ya hökumətdir”.

Biz İsanın Miladda yer üzünə gəldiyini qeyd etsək də, adətən, Onun Özü ilə hakimiyyətini gətirdiyini başa düşmürük. Müqəddəs Kitab bu hakimiyyət barədə Yeşaya 9:6-7-də danışır:

*“Çünki bizim üçün körpə doğuldu, bizə oğul verdi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”.*

İsa bu hakimiyyətin başçısıdır və biz İsanı şəxsi Xilaskarımız kimi qəbul etdikdə həmin hakimiyyətdən faydalanırıq; vətən-

daşlar oluruq. Biz nəinki vətəndaş, həm də oğullar və qızlar kimi Allahın ailəsinin bir hissəsinə çevrilirik.

*“Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allah-dan doğuldu”*

—Yəhya 1:12-13.

*“Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz”*

—Efeslilərə 2:19.

Allahın ailəsinin üzvləri olaraq biz Onun ailəsinin bir hissəsi oluruq və beləliklə, Onun sahib olduğu hər şeyə sahib oluruq. Həmçinin biz qanuni yolla Onun böyük Padşahlığının vətəndaşlarına çevrilirik.

### **Yeni Padşahlıq**

Nə danışdığımı daha yaxşı anlamağınız üçün icazə verin, ABŞ-ın vətəndaşı olmağınızı nümunə gətirim. ABŞ vətəndaşı olaraq qanuni hüquqlara maliksiniz. Sizin qanuni hüquqlarınız Konstitusiyamızda və hökumətimizin qəbul edilmiş qanunlarında yazılıb. Bu qanunlar və imtiyazlar kimliyindən asılı olmayaraq hər bir vətəndaşa ötürülür. Bu hüquqlar bizim hissələrimizə və zəkamıza əsaslanmır. Xeyr, onlar qanunla müəyyən edilib və qanuni olaraq Amerikanı öz evi adlandıran hər bir vətəndaş üçün əlçatandır. Ola bilsin ki, vətəndaş öz qanuni hüquqlarını bilməsin, lakin buna baxmayaraq, sadəcə, Amerika Birləşmiş Ştatlarının vətəndaşı olmaqla onlar bu hüquqlara sahib olurlar.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

İndi burada düşünülməli bir şey var və ümid edirəm ki, bu sizin Allah barədə olan bütün baxışınızı və Allahdan necə qəbul etdiyinizi dəyişdirəcək. Burada, Birləşmiş Ştatlarda, əgər nəyin və ya kimin isə bizim qanuni hüquqlarımızı əlimizdən almağa çalışdığını və ya bizə qarşı ədalətsiz rəftar etdiyini bilsək, biz qanuni hüquqlarımızı müdafiə edən məhkəməyə üz tuta bilərik (ədalət qanununun idarə edilməsi deməkdir). Biz məhkəməyə üz tuturuq, hakim isə bizim xarici görünüşümüzdə, varlı və ya kasıb olmağımıza fikir vermir. Qanuna fikir verir. O, hər dəfə qanunun lehinə hökm çıxarmalıdır. Qanun və hakim bizim qiymətli kağızlarımıza bənzəyir.

Bizim qanuni hüquqlarımız var və hökumətimiz Birləşmiş Ştatların hüquq sistemi daxilində ədalət məhkəməsi prosesi vasitəsilə qanuni hüquqlarımızı təmin edib müdafiə edəcək. Bunu nəzərə alaraq, İsanın yer üzünə gətirdiyi bu yeni hakimiyyətdən bəhs edən Yeşaya 9-a diqqət yetirin.

*“O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq...”*

—Yeşaya 9:7.

Bu Müqəddəs Yazıda deyilir ki, Allahın Padşahlığı ədalət, Allahın Qanununun icrası vasitəsilə qurulur və dəstəklənir. İdarəetmə qanuni hüquqlarınızın müdafiə edilməsi və ya həyata keçirilməsi deməkdir.

Sizin qanuni hüquqlarınız Allahın salehlik adlandırdığı və ya Onun Qanununun doğru adlandırdığı şeydir. Padşahlığın qanuni vətəndaşları kimi sizə aid olanı təmin edib Onun vəd etdiyi şeylərə sahib olmağınızın zəmanəti kimi Allah sizin üçün ədaləti əlçatan etdi.

Allah Öz iradəsini Öz vasitəsilə bizə bildirmişdir ki, biz Onun Padşahlığında qanuni hüquqlarımızı bilək. Bu, əla xəbərdir! Allahın Öz Müqəddəs Kitabında sizə vəd etdiyi hər şey artıq qanuni olaraq Onun Padşahlığının vətəndaşları olduğunuza görə sizə aiddir!

2 Korinfilərə 1:20-də aydın şəkildə bildirilir ki, HƏR VƏD “Bəli” və “Amin”dir. Artıq qərar verilib; onlar artıq qanuni olaraq sizindirilər.

*“Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik”.*

Allahın Padşahlığının əsası ədalət və salehlikdir, o, tərəddüd etmir. Buna görə də belə düşünün: əgər mən Allahın Padşahlığının qanununu (Onun iradəsini) bilirəmsə və qanunun dediklərini mənə təmin edən ədalət mühakiməsinə çıxışım olduğunu bilirəmsə, onda mənim əminliyim var və qorxum yoxdur.

*“Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəşə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alır”*

—1 Yəhya 5:14-15.

Bu ayə “O bizi eşidir” deyəndə sözlərimizi səs dalğaları vasitəsilə eşitməkdən bəhs etmir; söhbət Onun iş qarışmasından gedir.

Ədalətin bərqərar olmasını təmin etmək üçün işə baxan bir hakimi düşünün. Məhkəmə zalı və hakim vətəndaşa ədalətin əlçatan olmasını təmin etmək üçün çalışır. Hakimin qərarı onun hissələrinə deyil, hər bir vətəndaşın icra etməli olduğu qanuna əsaslanır. Hakim ədalətin qanuna uyğun həyata keçirilməsini təmin etmək üçün çalışır.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Allahın taxtı və qüdrəti İsayə və Onun Padşahlığının yanına gələn bütün insanlara ədaləti təmin etmək üçün çalışır.

Lütfən, bu ifadəni bir daha yavaş-yavaş oxuyun ki, Allaha olan indiki baxışınızı dəyişdirsin. İnsanların çoxu hesab edir ki, Allah Öz qərarlarını ayırı-ayrılıqda verir, lakin bu, doğru deyil. O, qanunlarını dəyişməyən Padşahların Padşahıdır. O Öz Qanunundan kənar qərarlar qəbul etmir. Biz soruşmazdan əvvəl Onun cavabını bilə bilərik, çünki Onun Öz Qanununun icrasını həyata keçirməyə səlahiyyəti var.

### **Artıq yalvarmağa ehtiyac yoxdur**

Drendə və mən Padşahlıqdakı qanuni hüquqlarımızı öyrənməyə başlayanda bu, Allah və Müqəddəs Kitab haqqında düşüncələrimizi kəskin şəkildə dəyişdi. Yeni anlayışımızın nəticəsində bizim yaşayış tərzi dəyişdi. Artıq yalvarmaq lazım deyil. Onun Padşahlığının vətəndaşları kimi qanuni olaraq bizə aid olanları öyrəndik və biz bu vədləri tələb edirik və onların yer üzündə icra olunduğunu görürük. Göylərdə olan hər şeyə sahib olduğumuzu öyrənmək böyük açıqlama idi. Vətəndaşlar kimi Padşahlığın qanunlarına qanuni çıxışımız var. Ancaq Allah ailəsinin üzvləri kimi göylərdə olan hər şeyin varisiyik və miras üzərində qanuni iddiamız var.

*“Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik”*

—Romalılara 8:17.

Mətnə Məsihin varisləri olduğumuza diqqət yetirin! Bu o deməkdir ki, Məsihin sahib olduğu hər şey bizimdir!

Həmin gün kiçik dağılmış ferma evimdə Allah Öz Padşahlığının necə fəaliyyət göstərdiyini bilmədiyimi deyərəkən O Öz Padşahlığının qanunlarını və hüquqi quruluşunu nəzərdə tuturdu. O,

haqlı idi. Padşahlığın nə olduğunu və necə işlədiyini bilmirdim. Ancaq Padşahlığı başa düşməyə mənə kömək edən bir şeyi dərk etdim ki, padşahlıqlar dəyişilməz qanunlarla fəaliyyət göstərir. Qanunlar müəyyən bir insana üstünlük vermək üçün dəyişilmirlər. Bəli, onlar dəyişməz və daimidirlər.

Sizə bir misal gətirim. Bu gün biz elektrik enerjisindən və onun evlərimizdə verdiyi işıqdan həzz alırıq. Razılaşırsınız ki, elektrik enerjisini idarə edən qanunlar dünya yaranandan bəri mövcud olub. Bununla belə, min illər ərzində işıq olmayıb! Səbəb nədədir? Heç kim elektrik enerjisinin qanunlarını və lampanı yandırmağın necə mümkün olmasını kəşf etməmişdi. Şimşək çaxması və statik elektrik həyatın normal bir hissəsi kimi sayılsa da, onlar, sadəcə, bir müşahidə idi. Əslində, heç kim gördüklərini kəşf etməyi düşünmürdü, çünki onların öyrənilə bilən təbii qanuna əsaslandığını dərk etmirdilər.

Eyni anlayış çatışmazlığı bu gün imanlılar cəmiyyətinə də nüfuz edir. İnsanlar Müqəddəs Kitabda Allahın etdiyi böyük işlər haqqında oxuyurlar, lakin oxuduqlarını müşahidə edərək başa düşməzlər.

Çoxları həyatlarında Allahın olduqca heyrətamiz işlərini görüblər, lakin yayda parlaq şimşək çaxması müşahidə olunduğu kimi onlar da dayanıb deyirlər: “Gördünüz bunu?” Yenə də bunu həyata keçirə bilmirlər, çünki gördüklərini idarə edən qanunları başa düşməzlər. Məsələn, bu gün biz dünyanın istənilən yerinə işıqlar qoşa bilərik, çünki elektrik enerjisini idarə edən qanunları başa düşürük.

Eynilə də, bu gün biz də təyyarə ilə dünyanın istənilən yerinə minlərlə kilometr yolu qət edə bilərik. Təyyarə uçuş qabiliyyətini bizim kəşfimiz sayəsində və göyə qalxma qanunundan istifadə etməklə qazanır. Halbuki o qanun dünya yaranandan bəri yer üzündə mövcud olub, bunu bu qanundan istifadə edən quşlar



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

sübut edir. Ancaq dünya yaranandan min illər boyunca heç kim təyyarə uçurmayıb, çünki heç kim göyə qalxma qanununu kəşf etməmişdi və ondan istifadə etməyi öyrənməmişdi.

Allahın Padşahlığı ilə də eyni şey baş verir. Əksər insanlar Allaha ağlayıb yalvarır ki, Allahı onlar üçün bir şey etməsinə inandırsınlar. Ancaq bilmirlər ki, iman edərkən Padşahlığın bütün qanunları və faydaları onlara məxsus olur, yalvarmağa ehtiyac yoxdur.

Deyək ki, sizin cəmiyyətinizə gəlmək istəyirəm. Oraya çatdığım gün işıqların yanması üçün dua edib oruc tutmalısınız? Əlbəttə yox! Əgər təsadüfən cəmiyyətinizə gəlsəm və işıqlarınız yanmadığı halda, hamı işıqları yandırmaq üçün Allaha yalvarmağa başlayacaqmı? Xeyr, onlar cərəyan açarını qoşacaqlar. Heç bir qorxu, çəşqinlik olmadan işıqları yandırın!

Amma nədənsə məsihçilər heç vaxt Padşahlığa və Allahın Kəlamına bu nöqtəyi-nəzərdən yanaşmayıblar. Vaxtlarının çoxunu nə isə əldə edəcəklərinə ümid edərək yalvarmaqla keçirirlər. Cavab almayanda isə dərhal Allahı günahlandırırılar. Bu səbəbdən bu gün məsihçilərin əksəriyyəti Allahın pis şeylərin baş verməsinə icazə verdiyini düşünürlər. Dostum, Allahın Padşahlığı BELƏ İŞLƏMİR!!! Yənə də 1 Yəhyadakı Müqəddəs Yazımıza nəzər salaq.

*“Biz Onun hüzzurunda ona görə cəsərlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəşə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alır”*

—1 Yəhya 5:14-15.

Qanuni hüququmuza əsasən dilədiyimizə görə və O, işi Öz üzərinə götürdüyü üçün Ondan dilədiklərimizi aldığımızı əmi-

nik! Təcrübəmə əsasən, təəssüf ki, bu mətndə açıqlanan həqiqət imanlıların əksəriyyəti tərəfindən başa düşülmür. Amma bu anlayış sözün əsl mənasında həyatımı dəyişdirdi.

## Sağ qalma düşüncəsinə aid məsləhət

Mən Müqəddəs Kitabdakı hekayələri yeni maraqla oxumağa başladım. Bilirdim ki, hər hekayədə kəşf edilməli ruhani qanunlar var. Ruhani alimə çevrildim. Hər hekayədə suallar verirdim. “Niyə belə oldu?”, “Bu hekayədə hansı qanun təsvir edilmişdir?” Yavaş-yavaş Allahın Padşahlığında mənə aid olan prinsipləri və qanunları öyrənməyə başladım və bu mənim həyatımı dəyişdi.

Bu qanunları tətbiq etməyə başlayandan iki il yarım ərzində tamamilə borcdan azad olduq. Maşınlarımızı nağd pulla almağa başladıq, 55 hektar ərazidə xəyal etdiyimiz evi tikdik və daha nələr etdik. Ən yaxşısı odur ki, indi heç bir maddi sıxıntımız yoxdur. Evimizin pulu ödənilib və indi sağ qalmaq uğrunda çalışmaq əvəzinə, tapşırıgımızla və məqsədimizlə məşğul ola bilərik.

Öyrəndiklərimizə görə çox həyəcanlı idik, lakin dostlarımızın və tanışlarımızın çoxu ilə bu baş vermirdi. Öyrəndiklərimizi insanlara öyrətmək üçün 1995-ci ildə “Faith Life” imanlılar cəmiyyətini yaratdıq. Biz diqqətimizi Allahın bizə öyrətdiyi qanunları və prinsiplərini öyrətməyə, insanların azad olmaları və yaxşı həyat yaşamaları haqqında bölüşməyə yönəldik.

Sonra 2005-ci ildə biz “Faith Life Now” media xidmətimizi işə saldıq. “Faith Life Now” Padşahlıq Müjdəsi ilə dünya saatlarına uyğun şəkildə gündəlik olaraq dünyanın bütün nöqtələrinə “*Pul məsələsini qaydasına salmaq*” və “*Drenda*” adlanan iki televiziya verilişimiz yayımlanır.

Bu gün biz uşaqlarımıza “Mc Donalds”dan yemək almaq üçün təsadüfən avtomobil oturacaqlarımızın arasına düşmüş qəpik-quruşları axtarmırıq. İndi etdiklərimizi etmək üçün mil-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

yonlar xərcləyirik və insanlara bunu necə əldə etdiyimizi öyrətməyə həvəsliyik.

Biz birdən-birə sağ qalma düşüncəsindən plan əsaslı düşüncəyə keçdik və həyatımızda nə yarada biləcəyimizi xəyal etməyə başladıq. Biz maddi köləlikdən maddi azadlığa keçdik.

Əsarət altında olan günlərimizdə hər kiçik gəlir böyük bir fəvqəladə hal idi. Böyük sıxıntı içində kimdənsə borca pul götürməyə adam axtarırdıq və ya yenidən yerli lombardımıza baş çəkərdik! Amma bu gün biz Təminatın Gücündən həzz alırıq.

Siz soruşa bilərsiniz: “Qari, Təminatın Gücü nə deməkdir?” Təminatın gücü məqsədinizi tapıb sağ qalmaq uğrunda çalışmaqdan qurtulmaq qabiliyyətidir.

Təminatın olmaması köləlik həyatıdır və kölələr xəyallar qurmurlar! Yadda saxlayın, siz qul deyilsiniz! Siz Allahın ailəsinin üzvüsünüz, İsa ilə birlikdə bütün mülkün varisisiniz. Beləliklə, gözlərinizi qaldırın və yeni bir gələcəyə baxın. İstəyirəm ki, xəyal qurmaqda, öz planınızı yaratmaqda və yaxşı həyat sürməkdə özünüzü sərbəst hiss edəsiniz. İnanıram ki, bu kitabı oxuduqca siz ilham alacaqsınız, eləcə də əminlik əldə edəcəksiniz. Mənim həyatımı dəyişdirən Padşahlığın qanunları sizə də aiddir.

—Qari Kisi

Bu, əslində, beş kitabdan ibarət olan “*Maddi vəziyyətinizdə İnqilab*” silsiləsinin dördüncü kitabıdır. İstinad etdiyim qanunları daha yaxşı başa düşüb Allahın Padşahlığının necə fəaliyyət göstərməsi haqqında daha çox məlumat əldə etmək üçün sizi əvvəlki üç kitabımı oxumağa çağırıram. Bunlar: *Maddi vəziyyətinizdə inqilab: Sədaqətin gücü*, *Maddi vəziyyətinizdə inqilab: İstirahətin gücü* və *Maddi vəziyyətinizdə inqilab: Strategiyanın gücü* adlanırlar. Onları GaryKeese.com-da və ya Amazon.com-da əldə edə bilərsiniz.

# 1-Cİ FƏSİL

## İŞIQ ZÜLMƏTDƏ PARLAYIR

Giriş sözündə sizə vəziyyətimizlə üz-üzə gəlməyə və nəhayət, Allaha yalvarmağa səbəb olan vəkilin çağırışı haqqında danışmışdım. Eləcə də yatağımın üstündə uzanıb ağlayarkən Rəbbin mənimlə danışdığını da danışmışdım. Onun Padşahlığının necə işlədiyini heç vaxt bilmədiyim üçün çaşqınlıq içində idim. Bəs o necə işləyir? O mənə nəyi göstərməyə çalışırdı? Başa düşmürdüm, amma başa düşməyə çalışırdım.

Yadınızdadırsa, məhkəmədən yayınmaq üçün vəkilə üç gün ərzində həmin 1600 dolları verməli idim. O vaxt nə pulumuz var idi, nə də 1600 dolları vaxtında ödəmək üçün biznesimizdən əldə edəcəyimiz məbləğ var idi. Mən çıxılmaz vəziyyətdə idim. Bunun əvəzində Padşahlıqdan ilk dərşimi almağa hazırlaşırıdım.

Həmin vaxt mən köhnə “Dodge Caravan”ı idarə edirdim, o, yol gedərkən həddindən artıq tüstüləyirdi. Həmin gecə bir ailə ilə onların sığorta ehtiyaclarını müzakirə etmək üçün görüş təyin etdim və görüşümüz ofisimdən təxminən 15 dəqiqəlik məsafədə yerləşən evlərində baş tutmalı idi.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

O günlərdə mən maşınımı qəsdən küçədə və ya müştərimin evinin bir küncündə park edərdim. Səbəbi sadə idi. Mikroavtobusumu işə salarkən o, havanı ağ tüstü ilə doldururdu və bunun biznesimə ziyan gətirəcəyini düşünürdüm, çünki maliyyə eksperti kimi müştərilərimə sərmayə qoymağı və sığorta olunmağı məsləhət görürdüm.

Beləliklə, həmin gün, həmişəki kimi, maşınımı müştərimin evinin küncündə saxladım. Əla görüşümüz oldu və mən sağıllaşdım, lakin avtomobilimə doğru gedəndə onun mənimlə addımladığını görəndə narahat olmağa başladım. Narahat olmağımın səbəbi o idi ki, maşınımı işə salarkən onun orada olmağını istəməirdim, amma təəssüf ki, o gördü. Onun getməyini gözləyərək furqonda portfelim və digər əşyalarım əlləşməyə vaxtımı sərf etsəm də, o, axıra kimi orada gözləyirdi. Nəhayət, getməli olduğumu düşünərək avtomobili işə salmalı oldum. Budur, gözlənilmədiyi kimi, küçəni ağ tüstü bürüdü.

Maşını sürməyə hazırlaşarkən o, pəncərəyə yaxınlaşıb onu söndürməyimi xahiş etdi. Sonra əlavə pul qazanmaq üçün yarım günlük işdə avtomobillərlə məşğul olduğunu dedi və motorxanaya baxmağını təklif etdi. Əlbəttə ki, razılaşdım və motorxanayı onun üçün açdım. Mən bilirdim ki, orada hansısa problemi aşkar etməsinin heç bir əhəmiyyəti yox idi. Hazırda o köhnə furqona sərf etməyə pulum yox idi.

Bir neçə dəqiqədən sonra o, geri döndü və dedi: “Elə düşündüyüm kimi, sizin silindrin ara qatından sızma baş verir. Onu evə qədər sürün və təmir etmədən bir daha sürməyin. Bu sizə yalnız 700 dollara başa gələcək”.

Məsləhətinə görə təşəkkür etdim və ofisimə qayıtdım. Başımda tək bu sözlər fırlanırdı: “Sizə 700 dollara başa gələcək!” O an mənə 700 dollar bir milyon dollar kimi səslənirdi və vəkilə göndərmək üçün hələ o 1600 dolları tapmalı idim.

Bundan əlavə, çoxlu miqdarda ödənilməli başqa borclarım var idi.

Heç bir cavab yox idi, amma Drenda ilə etdiyimiz duamızı yadıma düşdü: “Allahım, bizə Padşahlığının necə işlədiyini öyrət və bizə borcsuz həyat yaşamağın yollarını göstər”.

Ofisə qayıdaraq, maddi vəziyyətim barədə Rəbbə danışmağa başladım. “Ya Rəbb, mənim ehtiyacım olan pul haqqında hər şeyi bilirsən. Bilirsən ki, mənim hələ də bu furqona borcum var və indi isə daha 700 dollar da lazımdır. Tanrım, düzünü desəm, maşınım üçün banka borclu olduğum pulu və təmir xərclərini hesablasam, daha yaxşı olardı ki, o alışıb yansın və sığorta şirkəti hamısını ödəsin”. Mən bu sözləri dua kimi deyil, ucadan məyus, istehzal şəkildə deyirdim.

Bunu dediyim anda bir şey diqqətimi çəkdi. Ön kapotun üstündə kiçik bir köpükcük var idi, onun həmişə orada olub-olmadığına əmin deyildim, amma, deyəsən, belə idi. Ona baxdıqca o yavaş-yavaş böyüyürdü. Bu məni şoka saldı. Mikroavtobusun arxasında həmişə iz salan tüstüdən başqa heç bir tüstü görmədim, ona görə də ofisə getməyə davam etdim.

Ofis dayanacağına daxil olanda maşının qabağı qəfildən alov topuna çevrildi! Alov mühərrik bölməsindən iki metr hündürlüyə yüksəlirdi. Mən ucadan bu sözləri dedim: “Ya Rəbb, Sən duamı eşitdin?”

**MƏN UCADAN BU SÖZLƏRİ  
DEDİM: “YA RƏBB,  
SƏN DUAMI EŞİTDİN?”**

Ertəsi gün sığorta şirkəti ödəniş etdi və bir gündə vəkilə 1600 dollar borcumu, maşın pulunu və hətta bəzi ərzaqları almaq üçün də kifayət qədər pul əldə etdim. Hamımız eyni anda həm sevindik, həm də şoka düşdük, ancaq altı nəfərə lazım olan mikroavtobus artıq yox idi.

O zaman nə baş verdiyini, həqiqətən, izah edə bilmədim, amma uca səslə mikroavtobusun yanmasını deməyim diqqətimi çəkdi. Etiraf etməliyəm ki, əvvəllər heç bir avtomobilim yanmamışdı. Həm də bunun yanmasını heç vaxt belə arzulamamışdım.

Bunun Padşahlıqla əlaqəsi var idi? Bunun baş verməsinə səbəb olacaq nəsə etdim, yoxsa bu, təsadüf idi? Biz bilmirdik. Baxmayaraq ki, mikroavtobusun pulunu ödəyərək qələbəni qeyd edirdik, amma maşına ehtiyacımız var idi, bəs necə olacaq?

### **Yeni furqon tapmağımız**

Atam hal-əhval etmək üçün və yanmış mikroavtobusu dəyişdirməyə kömək təklif etmək üçün zəng etdi. Atamın pulu var idi və içimdə ümid edirdim ki, o bizə maşın alacaq. O bizə işlənmiş yaxşı avtomobil almaq üçün ərazidəki bir neçə satış mərkəzlərinə baxmağı təklif etdi. Təbii ki, təklifi ürəkdən qəbul etdim.

Bir neçə dilərə müraciət edərək mükəmməl “Dodge Caravan” tapdım. Təxminən bir ilin maşını idi və səliqəli vəziyyətdə idi. Atama Drendanın tünd-qırmızı maşını xoşladığını dedim və düşündüm ki, o deyəcək: “Əla! Yaxşı, gedək alağ”. Amma belə deyildi. Əvəzində o dedi: “Mən sizə ilkin ödəniş üçün 5 000 dollar verəcəyəm”. Bəli, bu, çox səxavətli bir təklif idi, amma o, ilkin ödənişi ödəməyi təklif edib, maliyyənin qalanını üzərimə buraxdı.

Birdən şok oldum. Heç bir bank qarşısında etibarım qalmamışdı. Bu ana qədər mən ağır maddi vəziyyətimizi atamdan gizlədə bilmişdim. İkincisi, daha borc götürməyəcəyimi düşünürdüm.

Bununla belə, başqa seçimim olmadığına görə, ən azından, kredit götürmək qərarına gəldim. Amma vəziyyətimi atama etiraf etməli idim və o da imza atmalı idi. Mən könülsüz olaraq atama

bütün hekayəmi danışdım, o mənim üçün kredit götürməyə razılıq verdi və biz birlikdə sənədləri təqdim etdik. Dilər mənə səhər məlumat verəcəyini dedi.

Təbii ki, atamın mükəmməl kredit tarixçəsi olduğu üçün bankın kreditinin təsdiqlənəcəyinə əmin idim. Evə gedərkən məni narahat edən bu deyildi. Bilirdim ki, kredit götürməməliyəm, amma pula çox ehtiyacım var idi. Bəs nə etməli idim? Mən çaşqınlıq içində idim.

Mən evə gəlib Drendaya vəziyyəti danışanda o da bilirdi ki, bir daha borc götürməməliyik, amma başqa çıxış yolumuz yox idi. O gecə ikimiz də çətinliklə yuxuya getdik, amma sabahısı qərara gəldik ki, borca pul götürməməliyik.

Ona görə də atama zəng edib təklifə görə təşəkkür etdim və dedim ki, maşın almaq üçün daha çox borc götürməyəcəyik. Sonra dilərə zəng etdim və onlara gəlməyəcəyimizi bildirdim. Onlar mənə dedilər ki, mikroavtobus krediti təsdiqlənib və maşın çatdırılmağa hazırdır. Mən onlara təşəkkür etdim, amma mikroavtobusu götürə bilməyəcəyimizi bildirdim.

Dəstəyi asdıqdan sonra ürəyimə rahatlıq hissi gəldi, amma eyni zamanda, altı nəfərdən ibarət bütün ailəmiz üçün kifayət qədər böyük bir avtomobili necə alacağımız barədə aqlımıza heç nə gəlmirdi. Mənim iş üçün istifadə etdiyim beş yerlik kupe maşınım var idi. Bir şey fikirləşənə kimi onu sürməyi qərara gəldim. Təxminən iki həftə keçdi və biz beş yerlik kupemizlə kifayətləndik və lazım olan yerlərə də onunla səfərlər edirdik.

Sonra bir gün mənə Drendanın bir neçə ay əvvəl rastlaşdığı bir centlməndən telefon zəngi gəldi. O, valideynlərinin yaşadığıları Atlantada hər ay keçirdikləri antik auksionda satmaq üçün bəzi əşyalar axtarırdı. Drenda onun valideynlərini maraqlandıracaq bir şey axtarışında idi. Tapdığı hər şey üçün ona komissiya haqqı verildiyinə görə bu, hər ay ona əlavə gəlir gətirirdi.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

Məlum oldu ki, Drenda haradasa bu oğlanla görüşərək onların nə işlə məşğul olduqları barədə söhbət ediblər. O ona deyib ki, nə vaxtsa satışa çıxaracağı bir şeyi olarsa, onun üçün də maraqlı ola bilər. Göründüyü kimi, o, kifayət qədər böyük bir qocalar evinə rəhbərlik edirdi və hərdən hansısa xəstə evə köçdükdə əşyalarını ləğv etməli idi. Əşyalara baxacaq ailə olmadığı üçün və həmçinin də saxlamağa yeri olmadığına görə hərdən onları satmaq qərarına gəlirdi.

Mən onu tanımırdım, ona görə də nömrəsini qeyd edərək Drendaya onun zəng etdiyini dedim. Uzun sözün qıssası, o ona geri zəng edəndə ona üç otaq dolu mebel və məişət əşyalarının olduğunu dedi və onun maraqlanıb-maraqlanmayacağını soruşdu. O, hamısını çox aşağı qiymətə təklif edirdi.

Drenda və mən əşyalara baxmağa getdik və otaqlar dolu olduğu üçün hər şeyə baxa bilməsək də, bəzi şeylər diqqətimizi cəlb etdi və onları birlikdə satılan münasib qiymətlə götürə bilirdik. Biz onun valideynlərinə zəng etdik və onlar bizə pul verdilər, yük maşını göndərdilər ki, əşyaları aylıq auksion üçün Atlantaya aparsınlar.

Hərrac böyük uğur qazandı və komissiya haqqı üçün onlar bizə cəmi bir neçə il sürülmüş və əla vəziyyətdə olan “Peugeot” universal maşınını verməyi qərara gəldilər. Bilirəm ki, bir çox insan üçün işlənmiş avtomobil almaq böyük şənliyə səbəb deyil. Amma bizim üçün ilk dəfə idi ki, ödəniş etmədən maşın sürürdük. Maşın təzəcə rənglənmişdi və yeni kimi görünürdü. Biz həyəcanlı idik.

Birdən mən düşünməyə başladım ki, ehtiyacım olan şeyləri borc etmədən Allaha etibar edərək əldə edə bilərəm.

## **Paradiqma dəyişikliyi**

Bir il əvvəl, hələ Oklahomada yaşayarkən, Rəbb ilə yaşadığım bir hadisə indi mənə daha aydın idi. Geri baxanda Rəbbin diqqə-

timi cəlb etməyə çalışdığı görünürdü, lakin biz o qədər borc və sıxıntı içində idik ki, nədənsə Allahın işini görə bilmirdik.

Mən ov etməyi, xüsusən də maral ovu etməyi çox xoşlayıram və səylərim sayəsində bir neçə uğurlarım var. Ov edirdim, amma son illər ərzində səy göstərsəm də, heç nə alınmırdı. Çıxıb soyuqda oturub maral ovlamadan geri qayıdırdım. Bu məni ruhdan salırdı, çünki yedizdirməli körpələrim var idi. Keçmişdə bu sahədə bir-iki uğurum olsa da, illər idi ki, evə maral əti gətirmirdim.

Bir gün mən qarşıdan gələn maral mövsümü haqqında düşünərkən Rəbbin səsini eşitdim. O dedi: “Niyə icazə vermirsən ki, bu il maralını necə əldə edəcəyini sənə göstərim?” Bu məni çaşdırdı. “Mənə maralımı necə əldə edəcəyimi göstərəsən?” Bu nə deməkdir?

Bu sözlər haqqında dua edərək mən Müqəddəs Ruhun mənə toxunduğunu və bu maralın məhsul kimi biçilməsi üçün maliyyə toxumu və ya hədiyyə əkməli olduğumu hiss etdim. Əvvəllər heç vaxt maral biçmək ümidi ilə toxum səpməmişdim və bu mənə bir az qəribə gəlirdi. Amma hiss etdim ki, Rəbb məni çox ətraflı təlimatlarla o toxumu əkməyə doğru aparır ki, məbləğ üçün çek yazdım. Drenda ilə əllərimizi onun üzərinə qoyub 1987-ci ildə ovlayacağım maralımızı artıq ovladığımızı bəyan etdik və dua edəndə maralı gec deyil, məhz bəyan etdikdən sonra ovladıq.

Baxmayaraq ki, bir məsihçi kimi, mən həmişə imanlılar cəmiyyətimə maddi cəhətdən dəstəkləyirdim, lakin bu cür bir niyyətlə toxum səpib, dua edib imanla gözləməyim mənim üçün yenilik idi.

Beləliklə, bir çek götürüb qeydlər bölməsinə “1987-ci ildə ovlayacağım maral üçün” yazdım. Drenda ilə əllərimi onun üzərinə qoyub, poçtla etibar etdiyim cəmiyyətə göndərərək maralımı artıq ovladığımı bəyan etdim. Bir vərəq götürüb üzərinə maralı

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

aldığıma inandığım günü və saati qeyd etdim və ov paltosunun cibinə qoydum.

O vaxtlar Oklahoma ştatının Tulsa şəhərində yaşayırdım və ov etmək üçün yerim yox idi, amma imanlılar cəmiyyətindən olan bir dostum məni Minnətdarlıq gününə nənəsinin evinə dəvət etdi və fermanın ətrafında bir neçə maralın olduğunu dedi.

Beləliklə, ailəmlə birlikdə gözəl yemək və ünsiyyət günündən həzz almaq və marallarımı tutmaq üçün həmin səhər yola düşdük. Dostum məni hara yönəldəcəyini bilmirdi, amma orada meşə ilə əhatə olunmuş bir otlaq var idi və o mənə otlağa çıxıb orada olan böyük bir ağacın yanında oturmağı təklif etdi.

İndi mən bu mənzərəni sizə təqdim etmək istəyirəm. Mən ortasında böyük bir ağac olan biçilmiş otlaqda oturmuşdum. Mən yanlış yerdə oturduğumu hiss etdim, çünki bilirdim ki, heç bir özünə hörmət edən maral mənim açıq yerdə oturduğumu görüb özünü mənə göstərməyəcək.

Ayağa qalxıb qarşıdakı meşəyə doğru hərəkət etmək istəyərkən sol tərəfimdəki hasar boyunca hərəkət hiss elədim. Uzaqdan yarpaqların xışıltısını eşidirdim və bunun maral olduğuna əmin idim.

Birdən hasarın yanı ilə meşənin içində gəzən üç maral göründü. Kolların arasından keçərkən ani olaraq onları görə bildim. Marallar çox uzaqda idilər, amma maralın gələcəyini hiss etdiyim meşəyə doğru hərəkət etməzdən əvvəl dayanıb bir neçə dəqiqə gözləməli oldum. Bu zaman məni görməyərək bir maral arxamdakı tarladan düz yanımdakı ağaca doğru qaçdı.

Maral tarladan qarşımdakı ağaca doğru irəliləyərkən mən ağacın əks tərəfində idim və o məni görmürdü. Maral ağaca tərəf qaçdı, qoxumu hiss etdi və ürkdən qəfil dayandı. Sağıma baxarkən cəmi beş metr aralıdan mənə baxan buynuz budaqlarının sayı altı olan maralı görəndə şoka düşdüm. Dərhal nə baş verdiyini anlayan maral yüksək sıçrayışlarla meşəyə doğru qaçdı.



İndi ov tufəngi ilə tam sürətlə qaçan maralı hədəfə almaq asan məsələ deyildi və o, meşəyə çatana kimi yalnız bir atəş açacağımı bildirdim. Maral iri addımlarla qaçdığından ehtiyatlı nişan almağa imkanım yox idi. Maralın meşəyə girməsinə cəmi 20 metr qalmışdı ki, mən tətiiyi çəkdim. Bu atışda maral yıxıldı və yerindən tərپənmədi. Mən şok oldum! Bu, həqiqətən də, baş verdi? Hər şey ani baş vermişdi! Yavaş-yavaş ayağa qalxıb maralın yıxıldığı yerə getdim. Tez cibimdən qeydi çıxarıb maral üçün Allaha şükür etməyə başladım.

**BU HADİSƏ DİQQƏTİMİ  
ÇƏKDİ. ŞÜBHƏSİZ Kİ,  
MARALI ƏLDƏ ETMƏK  
ALLAHIN İŞİ İDİ.**

Tufəngin səsinə dostum çölə çıxıb maralın yıxıldığını gördü və məni təbrik etdi. Rəbbin mənə dediklərini dostuma danışmışdım, amma ona baxıb dedim: “Məncə, bu maral mənim ov qabiliyyətimə görə deyil”. Sonra ona Drenda ilə maral üçün dua etdiyimiz gün yazdığım kağızı göstərdim və Rəbbin mənə nə əmr etdiyini danışmağa başladım.

Bu hadisə diqqətimi çəkdi. Şübhəsiz ki, maralı əldə etmək Allahın işi idi.

Padşahlıq qanunu anlayışı və maliyyə vəziyyətimə təsir edən marallarla baş verənləri hələ tam başa düşmürdüm. O maralı əldə etmək heyrətamiz idi, amma bu yenə də baş verəcəkmi? Padşahlıq qanunu anlayışı olmadan maralın peyda olmasına hansı qanunların səbəb olduğunu bilməzdim. Ancaq növbəti maral mövsümündə bu qanunu yenidən sınaqdan keçirməyi səbirsizliklə gözləyirdim.

### **İman hər zaman işləyir**

Biz Tulsadan Ohayoya köçdükdə növbəti maral mövsümündə dəyişiklik baş verdi. Bu köçmək fikri bir gün qaçış zamanı ortalığa çıxdı. Müqəddəs Ruh mənimlə danışdı və dedi ki, evə, Ohayoya köçməyin vaxtıdır və mən orada işlərimi yekunlaşdıracağam.

Mən Tulsada on il yaşamışdım və Tulsanı çox sevirdim, amma köçməyimə görə çox xoşbəxt idim. Bir il əvvəl baş vermiş neft böhranı Tulsaya olduqca ağır zərbə vurmuşdu, çünki iqtisadiyyatı əsasən neftə əsaslanırdı. Maliyyəmiz kritik vəziyyətə çatmışdı. Yeni bir başlanğıc məni çox həyəcanlandırırdı. Bilmirdim ki, növbəti doqquz il Tulsada yaşadığımızdan da çox maliyyə gərginliyi yaradacaq.

Biz yazın əvvəlində Ohayoya köçdük və mən Ohayoda bizi nələr gözlədiyini səbirsizliklə gözləyirdim. Çox tezliklə başa düşdük ki, yeni işə başlamaq və bütün borcumuzu özümüzə Ohayoya daşımaq son dərəcə stresli imiş.

Əlbəttə ki, qarşıda maral mövsümü gözlənilirdi və dünyaya üçüncü övladımız Tom gəlirdi. Tom Ohayo maral mövsümünün ikinci günündə anadan olub, ona görə də körpənin gəlişi və yeni işə başlamağım ilə əlaqədar ov etməyə vaxtım yox idi. Ov etmək üçün yalnız bir yer tanıyırdım.

Böyüdüyüm evin qabaq tərəfində orta məktəbdə oxuyanda maneəli qaçışda iştirak edirdim. Valideynlərimin evinin yanında bir gölməçə var idi. Qonşunun fermasından kiçik bir çay axıb gölməçəyə gəlirdi. Etiraf etməliyəm ki, illər boyu o çayın yanında gəzsəm də, o yerlərdə heç vaxt maral görməmişdim. Amma yadımdadır, kollecdə oxuyanda qardaşım mənə zəng vurub orada maral gördüyündən şoka düşdüyünü və gələn payızda orada ov etməyi planlaşdırdığını demişdi. İkimiz də təəccüblənmişdik. Həmin doqquz-on il əvvəl olan söhbət yadımda qalmışdı.

Mən çayı tanıdığım üçün maralı harada gördüyünü başa düşdüm. O, çayın ayrıldığı yerdə maralı gördüyünü və orada çox böyük ağcaqayın ağacının olduğunu demişdi. Sonra əlavə etmişdi ki, böyük ağacın yanında daha kiçik bir ağcaqayın ağacı var və kiçik ağaca çıxıb böyük ağaca keçərək maralı ovlaya bilərdi.

Beləliklə, qardaşım bir dəfə bir maralı əldən versə də, o yerlərdə heç vaxt maral vurmamışdı. Amma neçə illər idi ki, oraya qayıtmamışdı, ona görə də ağacın hələ də orada olub-olmaması və ya ov günü onu qaranlıqda tapa biləcəyim barədə heç bir fikrim yox idi.

Ohayoda yalnız ov tufəngindən istifadə etmək icazəsinin olması məsələni daha da qəlizləşdirirdi. Maral mövsümündə tufənglərə icazə verilmirdi, yalnız ov tufəngindən istifadəyə icazə verilirdi. O vaxt mənim yalnız ikilüləli 20 kalibrim var idi və 20 metrədən uzaqda onunla maralı vura biləcəyimə əmin deyildim. Amma o vaxt əlimdə olan o idi və planım bundan ibarət idi. Drenda ilə mən toxumumuzu səpdik, əvvəlki il etdiyimiz kimi əllərimizi çekin üzərinə qoyub Mark 11:24-ə əsasən artıq maralı əldə etdiyimizi bəyan etdik. Uzun sözün qısa, Ohayoda silah mövsümünün dördüncü günündə, ilk ov günündə, ov tufəngi ilə qabiliyyətimdən asılı olmayaraq 40 dəqiqə ərzində bir iri maralı ovladım. Ohayoda o vaxt iki maraldan artıq maral ovlamaq

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

olmazdı, buna görə də həmin il iki maral ovladım. Bəli, maralların ikisini də 40 dəqiqəyə ovladım.

Bir daha bilirdim ki, nəyəsə hazırlıq gedir. Amma maral ovladığımız vaxt maddi cəhətdən vəziyyətimiz çətin idi və stres məni boğurdu. Bu eyni prinsipi maliyyəmizə tətbiq etmək heç ağılıma da gəlmirdi.

### **Həddindən artıq “təsadüflər”**

Ohayoda ilk qış və sonrakı 12 ay dəhşətli idi, çünki bu kitabın giriş sözündə paylaşdığım kimi, emosional problemlərlə, panik ataklarla və depressiya ilə mübarizə aparırdım.

Həmin növbəti noyabr ayı, maral mövsümündən dərhal əvvəl maşınımız yandı. Əvvəlki iki maral mövsümündə heyrətamiz

### **ALLAH DIQQƏTİNİZİ CƏLB ETMƏK ÜÇÜN HƏR ŞEYDƏN İSTİFADƏ EDİR.**

maral ovu etsəm də, hələ də Padşahlıq haqqında açıqlamam yox idi. Mikroavtobusun yanması vasitəsilə və Tanrının mənimlə Padşahlıq haqqında danışması ilə başa düşdüm

ki, bu üç hekayədə fikirləşdiyimdən də çox şey var. Bu məni çox ruhlandırdı, amma o vaxt Padşahlıq qanunu haqqında heç bir anlayışım yox idi.

Növbəti maral mövsümü gəldi və yenə də 40 dəqiqə ərzində maralı ovladım. Biz Padşahlığın maliyyəmizdə də işlədiyini görməyə başladığımızı, bunu 2-ci fəsildə izah edəcəyəm. Lakin həmin ilk illərdə mən bəzi heyrətamiz şeylər görürdüm.

Təbii ki, hər dəfə maral ovuna çıxanda Tanrı mənə yeni nəsə öyrədirdi. Düşünürəm ki, bunun səbəbi maral mövsümünün məhsul yığımına aid olması və çox məhdud vaxtda baş verməsinə görədir. Ohayoda ov mövsümü, adətən, cəmi iki həftə ərzində açıq olur. Buna görə vaxtı itirmək istəmirsən. Əksinə, maral ovçularının əksəriyyəti çox diqqətli olur və mövsümü əldən burax-

mırlar. Əksəriyyət bu iki həftəlik fürsət üçün saatlarla hazırlıq görürlər. Beləliklə, Padşahlığı öyrənmək üçün bu, böyük təcrübə yaradır.

Maral barədə danışdığım bütün hekayələrə görə məni bağışlayın, amma onlar mənim üçün böyük əhəmiyyət kəsb edir. Onlar başqa yolla başa düşməyəcəyim gizli qanunları üzə çıxarırdılar. Allah diqqətinizi cəlb etmək üçün hər şeydən istifadə edir. O, Lukanın Müjdəsinin beşinci fəslində Peter, Yaqub və Yəhyanın diqqətini çəkmək üçün balıq tutmaqdan istifadə etmişdi. Onlar o qədər balıq tutmuşdular ki, qayıqları batırdı. Mənim vəziyyətimdə də O, maral ovundan istifadə etdi.

Allah o gün yataq otağında mənə Padşahlıq haqqında danışandan, maşınımız yanandan, maral ovlarını etdikdən və borc etmədən böyük işlənmiş maşına sahib olmaq üçün üzümüzə qarı açandan sonra biz bunu başa düşməyə başladıq. Drenda və mənim üçün bunlar artıq açıqlanırdı.

Mən Müqəddəs Kitabı tamamilə yeni tərzdə öyrənməyə başladım. Özümü ruhani alim adlandırırdım. Suallar verməyə başladım: “Niyə belə oldu? Niyə belə olmadı?” Mən Müqəddəs Kitabda oxuduğum hekayələrin arxasındakı ruhani qanunların ipuclarını diqqətlə araşdırırdım.

Allah mənə hər şeyi göstərirdi və bir daha Padşahlığı daha çox göstərmək üçün maral ovundan istifadə etdi. Bu növbəti hekayə, həqiqətən, diqqətimi çəkdi.

Bir Hellouin axşamı idi və ailəmizin ənənəvi iblisdən ilham alan bayrama alternativ olan ziyafətdə iştirak etməsi üçün cəmiyyətə gedib çatmağımıza təxminən 45 dəqiqə vaxt qalmışdı.

Drenda və mən bir maral üçün toxumumuzu səpdik, əllərimizi çekin üstünə qoyduq, onu poçtla Allahın bizə göstərdiyi cəmiyyətə göndərdik və Mark 11:24-ə uyğun olaraq onu əldə



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

etdiyimizi bəyan etdik. Bu, mövsüm üçün ilk ovum idi və icarəyə götürdüyümüz torpaqda ov edirdim.

Allah mənə maralı 40 dəqiqə ərzində imanla ovlamağı öyrətdiyi üçün vaxta görə tələssəm də, maralımı ovlamağa vaxtım var idi. Həmin xüsusi gündə köhnə ferma evimizin arxasındakı şam ağaclarının dalındakı ağacın yanına getdim və ağaca qalxdım. Məndən təxminən 200 metr aralıda qonşumun meşəsinə doğru gedən maralı görəndə orada 10 dəqiqədən artıq vaxt itirmədim. Bilirdim ki, o mənim maralımdır, amma başqa istiqamətə gedir!

Bu yalnız ikinci ilim idi ki, ovçuluqla məşğul olurdum və bu barədə o qədər də məlumatım yox idi. Mən kamuflyaj geyinmirdim, hətta maralları cəlb etmək üçün xırıltılı səs çıxartmırdım və qoxulardan istifadə etməyi də bacarmırdım. Mənim ağac dayağım yerdən cəmi 3,5 metr hündürlükdə iki budaq arasına mıxladığım bir taxta idi, əgər sizin ağacdən ov etmə haqqında məlumatınız varsa, bunun kifayət qədər hündür olmadığını biləcəksiniz. Amma bir il əvvəl, maral ovladığım birinci il, imanla iki dəfə ova çıxaraq iki maral ovladım və bu il də eyni şeyi gözləyirdim.

Maralın başqa istiqamətdə getdiyini gördükdə nə edəcəyimi bilmədim və dua etməyə başladım. Birdən Müqəddəs Ruhun mənimlə danışdığını eşitdim. O dedi: “Marala de ki, sənin tərəfə gəlsin”. Bu sözdən bir az şoka düşdüm. Marala deyim ki, mənə tərəf gəlsin? Ucadan qışqıra bilməyəcəkdim, ona görə də, sadəcə, danışmaq səsi ilə dedim: “Maral, dayan! Dön və gəl ağacımın altında dur”. Ağılsızlıq kimi səslənir, düzdür? Amma bunu deyərkən maral dayandı, hər iki tərəfə baxdı, sonra dönüb mənə tərəf gəlməyə başladı. Olduğum meşənin eni təxminən 400 metr olsa da, o maral düz mənim ağacıma tərəf gəlirdi, birbaşa onun altına tərəf gəldi və orada dayandı.

Təbii ki, gülləni atdım. Heyrətamiz! Maral təmiz atışla yerə yığıldı. Saatıma baxdım və başa düşdüm ki, ziyafətə çatmalıyamsa, maralı orada qoyub sonra qayıdıb tövləyə aparsam, daha yaxşı olar. Etiraf etməliyəm ki, həftələrlə bu gördüklərim haqqında düşünürdüm. Amma Allah hələ də diqqətimi cəlb etməkdə davam edirdi.

İcarəyə götürdüyümüz fermamızın yanı ilə kənarlarında çoxlu kolları olan bir çay axırdı. Həmişə yaxşı dovşan ovum olub. Bu xüsusi gündə gecə qar yağmışdı və qar həmişə dovşanları görməyə kömək edir. Özümü saxlaya bilmədim, ona görə də oğlum Tim və mən çayın içi ilə kolları əzərək aşağıya doğru gəldik ki, birdən kollardan bir qırqovul uçaraq çıxdı.

Ohayoda qırqovul mövsümü var idi, amma mən fermada, demək olar ki, heç bir qırqovul görməmişdim, bəlkə də, ildə bir dəfə görə bilirdim. Bəli, o, havaya qalxanda onu vurmaq üçün həvəsləndim. Mən atəş açan kimi quş yığıldı, amma qaçmaqda davam edirdi. Nə etdiyimi dərhal anladım. Mən onun qanadını yaralamışdım. Quş bütün gücü ilə təpəyə tərəf qaçırdı və bir qırqovul saatda 35 km sürətlə qaça bilirdi, baxmayaraq ki, qarın üstü ilə o qədər də sürətlə gedə bilmirdi, amma yenə də sürətlə gedirdi.

Bu kiçik çay böyük tərənin dibi ilə axdığı üçün tərənin hər kvadrat qarışını tam şəkildə görə bilirdim. Təpə keçən il çəmən yetişdirmək üçün istifadə edilmişdi, ona görə də o, çox hamar idi.

Quş təpəyə tərəf qaçarkən bilirdim ki, onu tuta bilməyəcəyəm və o, ov tufəngi üçün uzaq məsafədə idi. Amma birdən marala dediklərim yadıma düşdü. Ona görə də ucadan qışqırdım: “Qırqovul, DAYAN!” Bunu dediyim anda qırqovul yoxa çıxdı. Qarla örtülmüş, yalnız bəzi yerlərdə qarın üstündən görünən kollarla örtülmüş bütün tərəni aydın şəkildə görə bilirdim, amma o yoxa çıxmışdı. Tim qışqırdı: “Ata, o hara getdi?” “Bilmirəm”, – deyə cavab verdim.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Beləliklə, biz onu tərəyə qədər izləməyə başladıq və o, başını qarın içində gizlədib oturmuşdu. Mən əlimi uzadıb quşu tutdum və o, vəhşicəsinə qanadlarını çırparaq çığırdı. Həmin gecə quşu kəsəndə ona diqqətlə baxdım. Quşun üzərində heç bir güllə izi yox idi, amma mən sağ qanadını haradan vurduğumu gördüm. Beləliklə, quş canlı idi və mən “Dayan!” qışqıran kimi o dayanmışdı.

Bəli, ya Rəbb, bütün diqqətimi cəlb etdin!

## 2-Cİ FƏSİL

# YENİ DÜŞÜNCƏ TƏRZİ

Drenda və mən Padşahlığın həyatımızda işlədiyini gördükcə insanlara bu barədə danışmaqdan əl çəkə bilmirdik. Bilirdik ki, biz maraqlı kəşf və qurtuluş yolunda idik. Mən hələ də sığorta və qiymətli kağızlar satırdım, amma nəyinsə dəyişdiyini hiss edirdim. Nəyin olduğunu bilmirdim, amma bilirdim ki, maral ovunda və o böyük işlənmiş maşını əldə edərkən gördüyüm kimi, maddi vəziyyətim üçün də cavabım tapılmalı idi. Bilirdim ki, maşına sahib olmaqdan da çox ehtiyaclarım var, baxmayaraq ki, buna sahib olduğuma çox sevinirdim.

O vaxtlar hələ çoxlu borclarım var idi. Mən bu borclardan azad olmaq istəyirdim, amma nəyi dəyişəcəyimi bilmirdim. Nəyi dəyişəcəyimi bilməsəm də, öyrənəcəyimə əmin idim. Cavabı kəşf etdiyimi bilirdim, amma yenə də Müqəddəs Kitabda gördüyüm mənzərələrin həyatımda baş verməsi üçün hələ çox şey öyrənməli idim. İşim hələ də yaşayış xərclərini çətinliklə ödəyirdi. Amma bu, hər ay borcumuzun üstünə borc gəlməsindən daha yaxşı idi.

Drenda və mən Müqəddəs Kitabı oxumağa və Padşahlığın işləməsi ilə bağlı daha çox ipucu axtarmağa davam edirdik. Biz də lazım olan maliyyə üçün pulumuzu toxum kimi səpirdik.

Bir gecə yuxu gördüm. Yuxuda bir tırtılın yavaş-yavaş bir bitkinin sapı ilə süründüyünü gördüm. Sonra gövdə üzərində sürünərək barama toxudu. Birdən baramadan gözəl bir kəpənək çıxdı, sonra uçdu. Sonra bir səs dedi: “Sənin biznesin də belə olacaq”.

Oyandım və yuxunun mənasını başa düşdüm. Tırtıl ancaq sürünə bilir və həyat tərzini çox məhduddur, adətən, bütün ömrü boyu eyni bitkinin üstündə yaşayır. Lakin tırtılın qabiliyyətini və həyatını dəyişən bir transformasiya baş verir. O, kəpənəyə çevrilir, bu da ona istədiyi yerə uçmağa imkan verir. Bəziləri şimal yarımkürəsində qış aylarından qaçmaq üçün minlərlə kilometr yolu uça bilir. Yuxu görəndə mən bu dəyişikliyin necə baş verəcəyini bilməsəm də, bilirdim ki, Allah mənə bunun baş verəcəyini göstərir. Mən çox ruhlanmışdım.

### **Möhtəşəm kəşf**

Ohayoya qayıtdıqdan sonra, adətən olduğu kimi, səhərlər gündə 90 zəng edərdim. Kaş ki bunu etmək üçün əla sistemim olaydı, amma düzünü desəm, hər gün telefon kitabçasına baxmalı olurdum.

İşlədiyim şirkətdə regional vitse-prezident olduğum üçün əsas işim yeni satış nümayəndələrini işə götürmək və onları təlimləndirmək idi. Mən zəng edib deyirdim ki, şirkətim Ohayoda genişlənir və bu ərazidə kiminsə bununla maraqlana biləcək kəsi tanıyıb-tanımadığını soruşurdum. Çox vaxt mənə avtomat məşin cavab verirdi və mesaj qoyurdum. Maraqlansaydılar, geri zəng edərildilər. Gündə 90 zəng etməklə iki-üç müsahibə və müəyyən satış əldə edə bilirdim.

Bu proses vasitəsilə mən Deyv ilə tanış oldum. Onunla telefonla danışarkən o, yeni karyera tapmaq arzusunda olduğunu dedi və nəsə təklif edə biləcəyimlə maraqlandı. Həmin axşam

onun evinə getməyi təklif etdim və o razılaşdı. Onunla və həyat yoldaşı ilə əyləşərkən onun harada işlədiyini, niyə karyerasını dəyişmək istədiyini və maddi cəhətdən hansı vəziyyətdə olduqları ilə bağlı sadə suallar verməyə başladım. Adətən, potensial namizədlərdən şəxsi gəlirləri haqqında sorğu-sual edirdim, çünki onlar şirkətlə maraqlandıqlarını bildirməsələr, o zaman zəngə potensial satış kimi yanaşırdım. Beləliklə, maliyyə məlumatlarının toplanması mənə onlara hansı sığortanın lazım olması barədə fikir əldə etməyə və hansı digər sığorta məhsullarına sahib ola biləcəklərini görməyə imkan verirdi.

Məni təəccübləndirən o idi ki, biz onların hazırkı maddi vəziyyətini müzakirə edərkən onun həyat yoldaşı ümitsiz halda ağlamağa başladı. Onların maliyyə vəziyyəti alt-üst idi və nə edəcəklərini və nəyi dəyişəcəklərini bilmirdilər. Başa düşdüm ki, onların problemi sığorta deyil. Onlar pul vəsaitlərini artırmalı və borclarından qurtulmalı idilər, buna görə də mən Allahın Padşahlığı və onun necə işlədiyi barədə danışdım. Mən onları əmin etdim ki, onlara kömək etmək üçün əlimdən gələni edəcəyəm və həyata keçirilməli dəyişiklikləri müzakirə etmək üçün bir həftə sonra onlarla yenidən görüşəcəyəm.

Həmin görüşdən sonra ofisə gedərkən narahat idim. Mən nəşə etməli idim!

Ofisə qayıdan kimi masamın arxasına keçdim və birdən ağıma bir fikir gəldi. Onların istifadə etdikləri eyni xidmətdən və ya məhsuldan daha aşağı qiymətə olan variantları araşdırıram. Məqsədim borclarının azaldılması üçün pullarına qənaət etmək idi. Bu, İnternetin mövcud olmadığı vaxtlarda idi, ona görə də bütün axtarışlarım Sarı Səhifələr (Yellow Pages) və telefon zəngləri vasitəsilə olmalı idi.

Bir həftə sonra mən onların istifadə etdikləri hər bir məhsulun qiymətini yoxladım və tapdıqlarıma heyran qaldım. Mövcud

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

olan satıcıları daha ucuz satıcılar və ya şirkətlərlə əvəz etməklə mən ayda 600 dollardan çox pul vəsaitinə qənaət etdim. Sonra maliyyə kalkulyatorumu götürdüm və qənaət edilmiş pulu onlارın cari borc strukturuna tətbiq etdim və hesablama düyməsini basdım.

Ekrandakı hesabı görəndə heyrət içində qaldım. Yəqin ki, mən haradasa səhv etmişdim. Hesablamam göstərdi ki, bu cütlük gəlirlərini dəyişmədən ev ipotekası da daxil olmaqla yeddi ildən az müddətdə tamamilə borcdan qurtula bilər. “*Ola bilməz*”, – mən düşündüm. Beləliklə, yenidən hesablama apardım və eyni nəticələri aldım.

Sonra fayl yeşiyimdən digər müştərilərimin bir neçə faylını çıxartdım və həmin həftə onların üzərində işlədim. Mənim hazırkı müştərim kimi, onlar da cari gəlirlərini dəyişmədən, ipoteka daxil olmaqla, beş-yeddi il ərzində tamamilə borcdan azad ola bilərdilər. Əgər bu, mümkün idisə, niyə kimsə bunu damlardan bəyan etmirdi? Mən müştərim üçün yeddi ildən az müddətdə borcdan qurtula biləcəyini göstərən bir məlumat vərəqi hazırladım. Mən onlarla yenidən görüşüb kəşf etdiklərimi onlara göstərməyə görə həyəcanlı idim və onların bu məlumatı necə qəbul edəcəkləri mənə maraqlı idi.

Deyv və onun həyat yoldaşı ilə oturduğum zaman pulun yolunu açmağı izah edən bəndləri bir-bir nəzərdən keçirdim. Mən pul vəsaitinə qənaət edə biləcək hər bir elementi tam yoxlamayınca son nəticələri onlardan gizlətdim. Təqdimatım boyu müştərilərim, demək olar ki, şok içində oturmuşdular. Onların nöqtəyi-nəzərinə görə, borcdan qurtulmağın yolu yox idi! Son səhifəni vərəqləyərkən, onların yeddi ildən az müddətdə, evlərinin ipotekası da daxil olmaqla, borclardan azad ola biləcəklərini göstərərəkən, birdən əri göz yaşları içində yerindən qalxdı. O, çox həyəcanlı idi. İndi ikisi də göz yaşlarına qarq oldu və gəldiyim

üçün mənə dəfələrlə təşəkkür etdilər. Sonra bir müddət Allahın mənə açdığı hər şeyi və Allahın Padşahlığı ilə bağlı öyrəndiklərimi onlarla bölüşdüm. Onlar diqqətlə qulaq asırdılar!

Mən o müştəridən bir qəpik də qazanc əldə etmədim, amma bu müştəriyə kömək etdiyimə görə özümü çox xoşbəxt hiss edirdim; indi fikrimdə yalnız bu məsələ ətrafında götür-qoy edirdim. Hər bir müştəri üçün etdiyimi bu vəziyyət üçün də etmək istəyirdim və bu prosesdən onlar üçün gəlir əldə etməyə dair Rəbdən hikmət istədim. Bilirdim ki, gəlir qazandırmağı bacarmaqla bu mənim yeni biznes modelimə çevriləcək. Bəzi sınaq və səhvlərdən sonra biz planlarımızı istəyən hər kəsə pulsuz təqdim edərək eyni zamanda da qurduğumuz referal sistemi vasitəsilə biznesimiz üçün pul vəsaitləri axını gətirmək üçün bir yol tapdıq. İnanmaq necə də gözəl idi və Drenda ilə mən çox həyəcanlı idik.

Bilirdim ki, bu, yuxuda gördüyüm çevrilişdir. Yuxumdakı yenicə barama mərhələsində olduğumuzu bilsəm də, uçmağa hazır idim! Uçmaq üçün hələ öyrənməli olduğum çox şeylər var idi, amma düzgün yolda olduğumu bilirdim.

Biz yeni şirkətimizi birləşdirdik və onu “Faith-Full Family Finances” adlandırdıq, çünki bilirdik ki, imanla maliyyəniz bol olacaq; təklif etdiyimiz maliyyə cavablarından daha çox, imanla istəməyi öyrətmək istəyirdik. Bu adı 20 ildən çox qoruyub saxladığımız, lakin bu, açıq-aşkar məsihçi adı olduğu üçün və məqsədimiz iman etməyənləri əldə etmək olduğu üçün onu “Forward Financial Group” adlandırmağa qərar verdik. (Yeri gəlmişkən, biz hələ də ödəniş götürmədən borcdan azad olma planlarını qurmağı həyata keçiririk, eləcə də insanlara pensiya hesabları üçün bazar riskindən uzaq durmağa kömək edirik. Siz “Forward Financial Group” ilə 1- (800) -815-0818 nömrəsi, ya onlayn [Forwardfinancialgroup.com](http://Forwardfinancialgroup.com) ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz).



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

Şirkətimizi qurarkən hələ də çoxlu borcumuz olsa da, düzgün yolda olduğumuzu bilirdik. Şirkət böyük uğur qazandı və mən Drenda ilə təxminən iki il yarım ərzində borcdan azad olduq. Bunun nə qədər həyəcanlı olduğunu sizə çatdırı bilmirəm! Bircən-birə həyatımız, sadəcə, sağ qalmaqla bitmədi və içimizdəki plan həyata keçməyə başladı.

Yeni bir avtomobilin nağd pulunu ödəmək heyrətamiz idi. Ohayo ştatının ən gözəl ərazisində nağd pulla 55 hektar torpaq sahəsi almaq sözlə ifadə edilə bilməzdi. Nağd pulla 7700 kvadratmetrlik xəyal evimizi tikmək də inanılmaz idi! Yeni evimizin bünövrəsi üçün yerin qazılmasına tamaşa edən Drendanın yanında dayanmağımı heç vaxt unutmayacağam. Onun zirzəmisini bizim yaşadığımız bütün kiçik ferma evindən daha böyük idi. İkimiz də orada dayanıb gözyaşı ilə buna tamaşa edirdik. Yer üzündəki doqquz illik cəhənnəm həyatı arxada qaldı. Artıq heç nə əvvəlki kimi olmayacaq. Biz Allahın Padşahlığını kəşf etdik və indi bilirik ki, nə üçün Yeşaya peyğəmbər onu xoş xəbər adlandırıb.

*“Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi”*

—Yeşaya 61:1.

Düzünü desəm, belə inanılmaz şeyləri görəndə Drenda və mən mat qalırıdık. Borcdan tamamilə xilas olmaq bizim üçün bir vaxtlar qeyri-mümkün bir xəyal idi, amma indi reallığa çevrildi!

Qulaq asın, mən o qədər də yaxşı insan deyiləm! Mənim həyat hekayəmi oxudunuz. İllər boyu belə yaşadım və səylə işlədim, amma ürək ağrısı və stresdən başqa heç nə qazanmadım. Mən Allahla birgə həyatı yaşamağı öyrənirdim və bu işə yarayırdı. Buna görə də bu kitabı oxuyursunuz ki, siz də mənim bildiklərimi

və öyrəndiklərimi öyrənəsiniz. Ancaq əvvəlcə başa düşməlisiniz ki, mən yeni sistemə, yeni Padşahlığa və tamamilə yeni həyat tərzinə qədəm qoymuşam. Budur sizə lazım olan cavab. Budur çoxdan gözlədiyiniz şad xəbər. Bilirəm, bilirəm ki, cəmiyyətiniz bunu öyrətmir. Bəli, mənimki də öyrətmirdi, amma bunların hamısı Müqəddəs Kitabda yazılıb.

### **Allah həmişə xeyirxahdır**

Odur ki, icazə verin, sizə dediklərimi başa düşmək üçün əsas ipucu verim – dini tərk edin! Bu, dini məsələ deyil. Bu, Allah barəsindədir, sizin sahib olmanızı istədiyindən və Padşahlığı sizə vermək üçün İsa vasitəsilə ödədiyi qiymətdən danışır. Beləliklə, gəlin Padşahlığı araşdırmaq və onun necə işlədiyini öyrənək.

Drenda və mən Allahın Padşahlığının həyatımızda işlədiyini görməyə başlayanda gördüklərimizdən dəfələrlə şoka düşürdük. Biz başa düşdük ki, imanlıların əksəriyyətinin bundan xəbəri yoxdur.

Məsələn, mən indicə tonzillektomiya zamanı əməliyyat masasında ölən 7 yaşlı uşaq barədə xəbər başlığını oxudum. Son dərəcə sadə və adətən, çox təhlükəsiz bir əməliyyat olsa da, əməliyyat zamanı onun ürəyi dayanmışdı, son dərəcə ağır bir hadisə idi. Düşünürəm ki, bunu eşidəndə hamımızın ürəyi az da olsa ah çəkmişdi. Bununla belə, hadisə nə qədər faciəli olsa da, hekayənin bu ailəyə ömürlərinin sonuna qədər təsir edə biləcək başqa bir faciəli tərəfi də var idi. İcazə verin, atanın müxbirə dediklərini sitat gətirim.

“Siz bunların niyə baş verdiyini başa düşmürsünüz, amma bilirik ki, bu, Allahın planı idi. Bu bizi bundan keçməyə kömək edə biləcək yeganə şeydir, bunun Allahın iradəsi ilə baş verdiyini bilirik”.<sup>3</sup>

3 <https://nypost.com/2020/02/26/7-year-old-south-carolina-girl-dies-during-tonsillectomy>

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

İcazə verin, hekayəsi 22 yanvar 2020-ci ildə “People” jurnalında dərc edilən “Green Bay Packers”in yarım müdafiəçisi Aaron Rodcersin sözlərindən sitat gətirim.<sup>4</sup>

Rodcers izah etdi ki, o, uşaq ikən dinə şübhə ilə yanaşırdı və yaşlandıqca “aşqa ruhanilik növü” ilə maraqlanırdı. “Tanıdığım insanların çoxu üçün imanlılar cəmiyyəti, sadəcə, getməli olduğu bir yer kimi idi”. O həmçinin dedi: “Bilmirəm, dünyanın çox hissəsini odlu cəhənnəmə məhkum etmək istəyən Allaha necə inana bilərsiniz. Hansı məhəbbəti olan, həssas, hər yerdə mövcud, hər şeyə qadir Olan sonda gözəl yaradılışını odlu cəhənnəmə məhkum etmək istəyər?”

Ağılsız şərhlər! Amma əgər onların Allah barədə düşüncükləri budursa, razılaşmalısınız ki, 7 yaşlı qızını əlindən almaq istəyən Allaha kim güvənə və ya ona qulluq etmək istəyə bilər? Heç kim! Dünyanın çox hissəsini cəhənnəmə məhkum etmək “istəyən” Allaha kim xidmət etmək istəyər? Heç kim! Ancaq məsihçilərin əksəriyyəti buna inanır. Siz bütün həyatınız boyu bunları eşitmişiniz: “Allah icazə verdi”, “Allah etdi”, “Bu, Allahın planı idi”, “Onların getmək vaxtı idi” və buna bənzər bir çox ifadələr. Əslində, ehtimal edirəm ki, siz də eyni cür düşünürsünüz. Buna görə də açıq danışacağam. Əgər Allahın belə olduğuna, könüllü olaraq uşağı öldürmək istədiyinə və ya kiməsə xərçəng xəstəliyini verəcəyinə inanırsınızsa, o zaman ciddi danışmalıyıq. İmkan verin, belə deyim:

### **GÜVƏNMƏDİYİNİZ KƏSƏ HEÇ VAXT İNANMAYACAQSINIZ!**

Əgər sizə Allah günahsız insanları öldürdüyünə görə Ona etibar etməməyi öyrədiblərsə və siz Onun kainatın hər şeyə qadir olan Yaradanı olduğu ilə razılaşırsınızsa, onda yaxşı olar ki, hamı

<sup>4</sup> <https://people.com/sports/aaron-rodgers-opens-up-about-religion-to-danica-patrick-i-dont-know-how-you-can-believe-in-a-god>

mız Onun xeyirxah olduğuna tərəfdar qalmaq üçün əlimizdən gələni edək.

Keçmişdə bir çox ibtidai mədəniyyətlərdə insanlar bunu edirdilər. Onlar qəzəbli Allahı sakitləşdirmək üçün hər cür qurbanlar təqdimlər edərildilər. Həqiqətən Ona təslim olduqlarını göstərmək və Onun qəzəbindən qaçmaq üçün hər cür məhdudiyətlərə, hətta müxtəlif ağrılara belə boyun əyərdilər. Bəs bu, həqiqətənmi, Müqəddəs Kitab Allahının xasiyyətidir? Biz Allahdan qorxaraq yaşamalıyıq? Xeyr, əlbəttə ki, yox. Allahın bizə qarşı olması və ya etibara layiq olmaması anlayışı Cənnətdə Adəm və Həvvə ilə başlayan pis təlimin nəticəsidir.

*“Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə ‘bağda olan heç bir ağacın bəhrələrindən yeməyin’ deyib?»»*

*Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: ‘Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!’»*

*İlan qadına dedi: «Yox, əsla ölməzsünüz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».*

*Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi”*

—Yaradılış 3:1-6.

Şeytan əvvəldən Allahın xasiyyətinə şübhə ilə yanaşırdı. Allahla az ünsiyyət etdiyinə görə Həvvanın müdrikliyi çatışmırdı. Bununla belə, şeytan onu inandıra bildi ki, onun çatışma-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

yan bir şeyi var və Allah ondan nəyisə gizlədir. Adəm və Həvva Allah haqqında yalana inandılar və başqa bir padşahlığın ardınca getmək üçün Onun Padşahlığında olan mövqelərindən imtina etdilər. Onlar inanırdılar ki, şeytan onlar üçün daha gözəl gələcək hazırlayıb. Təbii ki, onların qərarı yalnız ağrı, kədər və ölüm gətirdi.

Şeytanın taktikası heç vaxt dəyişməyib və təəccüblü deyil ki, onun ən böyük hədəfi imanlılar cəmiyyətinin özüdür. Cəmiyyət şeytanı ayaqları altına salmaq və onu məğlub etmək səlahiyyətinə malik olduğu üçün onun yeganə silahı aldatma və yalandır.

### **Allahın xasiyyəti**

Sizin gələcəyiniz və təminatınız baxımından bu, ilk növbədə həll etməli olduğumuz ən mühüm mövzu olan Allahın xarakteri mövzudur. Əgər bu məsələni həll etməsək, bu kitabı zəngin olmağa yardım edən başqa bir kitab kimi kənara ata bilərsiniz. Ümid edirəm ki, sizinlə bu yolu keçmək üçün mənə vaxt verəcəksiniz. Ümid edirəm ki, siz, həqiqətən, maddi cəhətdən azad olmaq və hikmət və bilik əldə etmək istəyirsiniz. Bu dəfə Adəmlə Həvvanı aldadan yalançı şeytandan gələn təlim deyil, Allahın Özündən gələn təlimdir.

Birincisi, Allahın pis şeylərə yol verdiyini niyə düşündüyünüzü başa düşürəm. Demək istəyirəm ki, O, Allahdırsa, deməli, O, hər şeyə qadirdir, elə deyilmi? Deməli, əgər 7 yaşlı uşaq ölürsə və Allah bunun qarşısını ala bilərdisə, deməli, O buna icazə vermişdi. Bəli, bu ifadə qismən doğrudur. Allahın onu dayandırmaq qüdrəti olsa da, onun qarşısını almaq üçün qanuni səlahiyyəti yox idi. Mən növbəti fəsildə bu səlahiyyət məsələsinə toxunacağam, lakin mən əvvəlcə xasiyyət məsələsini həll etməliyəm və sonra heç bir tərəddüd və şübhə etmədən Allahın xeyirxah və Onun Kəlamının həqiqət olduğunu bildiyinizə əmin olmalıyam.

Bunun niyə bu qədər əhəmiyyətli olduğuna təəccüb edə bilərsiniz. Bu kitabda irəlilədikcə Padşahlığın qanunlarını, onların funksiyalarını və bu qanunların məni yaşadığım maliyyə cəhənnəmindən necə azad etdiyini müzakirə edəcəyəm. Əgər siz Padşahın Özünə güvənməsəniz, Onun qanunları sizin üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Yadda saxlayın ki, bu səyahətdə ilk kəşfim Allahın Padşahlığının bir hakimiyyət olmasıdır. Bu hakimiyyətdə Padşahlığın qanunlarını təyin edən bir Padşah var. Bu qanunlar Padşahlıqda yaşayan vətəndaşların mövcud imtiyazlarını və öhdəliklərini müəyyən edir. Onlar Padşahlığın hər bir vətəndaşının həyatı üçün Padşahın iradəsini qoruyur və təmin edir. Padşahın xasiyyətini başa düşmək qanunları dərk etmək üçün ilkin şərtidir.

Daha əvvəl dediyim kimi, Allahın Padşahlığının Padşahlığın hər bir vətəndaşına qanuni məxsus olan qanunları və imtiyazları olan bir hakimiyyət olduğunu başa düşdükdən sonra ruhani alimə çevrildim. O zaman anladım ki, Padşahlığın hər bir fəaliyyətinin arxasında onu təhrik edən ruhani qanun durur. Onda məndə ümid yarandı. Mən qanunları öyrənə bilərəm! Bunu hər kəs edə bilər! Keyt və Keti də bunu öyrəndi.

### **Dörd il onların həyatını dəyişdi**

Keyt və Keti adi bir işdə işləyib maaş alaraq, normal həyat sürürdülər. Keyt işini itirəndə onlar yeni ev almışdılar. Bununla belə, Keyt haradasa bir il əvvəl “Pul işini qaydasına qoymaq” televiziya verilişimiz barəsində eşitdi və bəzi materialımı öyrənməyə və üzərində düşünməyə, vaxtını Padşahlıq və Onun vətəndaşı kimi qanuni hüquqları haqqında öyrənməyə sərf etdi.

İşini itirəndə bu barədə dua etdi və qərara gəldi ki, başqa bir iş axtarmaq əvəzinə, öz yükdaşıma şirkətini qursun.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

O etiraf edirdi ki, biznes haqqında çox şey bilmir, amma düşünürdü ki, bunu öyrənə bilər. O, bir yük maşını ilə yükdaşıma işinə başladı və maşınları, tapa biləcəyi başqa şeyləri daşıyırdı. Keyt və Ketİ öyrənməyə davam etdikcə köməyə ehtiyacı olan bir milli şirkət üçün işləməyə yeni bir fürsət yarandı. Bu, Keyt üçün böyük bir addım idi və bu ondan daha çox çalışdığı və yükdaşıma biznesinin daha çox qanunlarını öyrənməyi tələb edirdi – lakin o bunu qəbul etdi və Allahın ona rəhbərlik etməsinə etibar etdi.

O vaxtdan bəri şirkət yenidən yoluna düşmüşdü. İndi onun hər gün səkkiz yarımdaşıyıcısı var idi. Keyt mənə dedi ki, korporativ

**ALLAHIN YAXŞI  
OLMADIĞINI DEYƏN HƏR  
HANSI BİR KƏS VƏ YA HƏR  
HANSI BİR ŞEY YALAN  
DANIŞIR!**

işində həftədə təxminən 1500 dollar qazanırdı. Öz yükdaşıma şirkətinə sahib olduğu ilk ildə Keyt həftədə, demək olar ki, 4000 dollar qazandığını dedi. İkinci il Keytin gəliri həftədə 15.000 dollardan yuxarı qalxdı. Sonrakı il o,

həftədə 25 000 dollar, növbəti il isə həftədə 38 000 dollardan çox qazandı. Keytin gəliri dörd il ərzində ildə 78 000 dollardan iki milyona çatdı!

Bu fəslə yazarkən Keytdən bir məktub aldım. O, daha dörd sürücü işə götürməli olduğunu və onun gəlirinin həftədə 70 000 dollara qalxdığını dedi. Dörd il ərzində ildə 78 000 dollardan həftədə 70 000 dollara qədər qazanc əldə etmək! Bu mənim diqqətimi cəlb edir! Keyt və Ketİ indi daha iki şirkət qurmağı planlaşdıraraq qarşıda daha böyük işlərin olduğunu gözləyirlər.

Keyt və Ketİdən bunu necə etdiklərini soruşsanız, onlar Padşahlığın necə işlədiyini öyrəndiklərinə görə baş verdiyini deyəcəklər.

Keyt və Ketı sizə ilk onu deyəcəklər ki, onlar bütün həyatları boyu Allah və Onun fəaliyyəti barədə öyrəndikləri bir çox dini axmaqlıqları unutmalı oldular. Onlar diqqət yetirməli idilər ki, Allah yaxşıdır, HƏMİŞƏ YAXŞIDIR və O, heç vaxt yalan danışmır. Allahın yaxşı olmadığını deyən hər hansı bir kəs və ya hər hansı bir şey yalan danışır!

*“Ey sevimli qardaşlarım, aldanmayın: hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik, ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir”*

—Yaqub 1:16-17.

İkincisi, onlar tamamilə yeni bir şəkildə səxavətli olmağı öyrənməli idilər. Allahın tapşırıqlarını gəlirləri ilə dəstəkləmək onların uğurunun vacib açarındır.

Müqəddəs Kitab aydındır. İnsanların başına gələn dəhşətli hadisələrə görə Allahı günahlandırmaq düzgün deyil. Müqəddəs Kitabda deyilir ki, şeytan öldürmək, qarət etmək və tələf etmək üçün gəlir.

*“Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun”*

—Yəhya 10:10.

İsanın ilk ifadəsindən sonra dediyinə diqqət yetirin: “Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun”. Allah sizin düşməninizi deyil. Amma əgər siz Onun düşmən olduğunu düşünürsünüzsə, Yaqub 1:16 ayəsinə əsasən, sizi kimsə aldadıb. Özünüzdən soruşmalısınız: Sizə Allahın yalan danışdığını kim deyib? Sizə kim deyib ki, o 7 yaşlı uşağı Allah öldürüb? Kim sizə deyib ki, Allah bəzən şəfa verir, bəzən isə vermir? Təxmin edə bilərəm –



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

yaxşı biliyi olmayan vaiz. Amma əgər Allahdan qəbul etmək istəyirsinizsə, bir ifadə var ki, onu yerinə yetirməlisiniz. Allah yalan danışmır! Əslində, Müqəddəs Kitabda deyilir ki, Onun yalan danışması qeyri-mümkündür (İbrənilərə 6:18).

Yenə də insanların Allahın həmişə yaxşı olmadığına inanmalarının səbəbi yer üzündəki Padşahlığın qanun sistemini başa düşməmələridir. Daha əvvəl qeyd etdiyim kimi, biz bunu növbəti fəsildə araşdıracağıq və bu, bir çox suallarınıza cavab verəcək. Ancaq Padşahlığın necə işlədiyini başa düşmək istəyirsinizsə, bilməlisiniz ki, Allah yaxşıdır və O, heç vaxt yalan danışmır.

### **Səmavi Padşahlığın konstantları**

Hələ orta məktəbdə oxuyanda burada tətbiq oluna biləcək bir dərs aldım. Bizə öyrədilmişdi ki, fiziki maddələrlə məşğul olanda heç vaxt dəyişməyən və daimi olan müəyyən xassələr var. Düz təxmin etdiniz! Fizikada bu qanunlara konstantlar deyilir. Məsələn, suyun donmasına səbəb olan temperatur Selsi ilə 0 dərəcədir. Bu, konstantlardır; heç vaxt dəyişmir. Eyni şəkildə, Allahın yaxşı olması faktı da daimidir. Beləliklə, su ilə əlaqəli bütün tənliklərinizdə suyun donma temperaturu konstantlarından istifadə edərdiniz.

Eyni şey Allahın xasiyyətini dərk etməyə də aiddir. Əgər Allahın xeyirxah olduğunu və heç vaxt dəyişmədiyini bilsəniz, Müqəddəs Yazılardan bir parçanı bu konstantlar nöqtəyi-nəzərindən şərh edə biləcəksiniz. Nümunə olaraq Çıxış 4:11-ə nəzər salaq.

*“Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor, yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?»»*

İlk baxışdan belə görünür ki, Allah insanları bilərəkdən kor və kar edir. Ancaq biz sabitliyi yada salmalıyıq – Allah həmişə yaxşıdır. Gəlin eyni Müqəddəs Yazının başqa versiyasına nəzər salaq.

*“Sonra Rəbb Musadan soruşdu: «İnsanın ağzını kim düzəldib? Kim qərar verir ki, insanlar danışsın, yoxsa danışmasın, eşitsin və ya eşitməsin, görüb-görmür? Bunu edən Mən Rəbb deyiləmmi?»”*

—ÇIXIŞ 4:11.

Bu parçanın məzmununu bundan ibarətdir: Allah Musanı çağırır ki, öz yəhudi xalqının yanına gedib desin ki, Allah onu yəhudilərin azad edilməsini tələb etmək üçün fironun yanına göndərir. Amma Musa Allaha deyir: “Bəs yəhudilər sənə mənə göründüyünə inanmasalar necə?” Allah ona sübut etməyin bir neçə yolunu deyir. Lakin Musa Rəbbə yalvarır:

*“Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam».*

*Rəbb ona dedi: «Ağzı insana kim verir? İnsanı lal, kar, kor, yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi? İndi get, Mən ağzınla danışacağam və deyəcəyən sözü sənə öyrədəcəyəm»”*

—ÇIXIŞ 4:10-12.

İcazə verin, Allahın Musaya dediklərini izah edim. “İnsanın ağzını danışdıran, ya danışdırmayan Mən deyiləmmi? İnsanın gözlərinin görüb və ya görməməsini idarə edən Mən deyiləmmi?” Cavab bəllidir. Ağız danışmaq üçün, gözlər isə görmək üçün yaradılmışdır. Allah Musaya bunları söyləməyə çağırır. Allahın

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

demək istədiyi bunlardır: “Ağzı mən yaratmışamsa, şübhəsiz ki, ondan istifadə etməyə də kömək edə bilərəm!” Allah Musaya başa salmaq istəyir ki, o, yəhudilərin yanına gedəndə ona danışmağa kömək etmək üçün Ona güvənsin. Ancaq Allah haqqında səhv təsəvvürə malik olsaq, burada Onun niyyətini yanlış şərh edə bilərik. Məncə, hamımız Musanın kəkələdiyini bilirik. Əksər insanlar bunu mütləq bir fakt kimi qeyd edərdilər, bəs bu belə idi? Cavabında deyəcəksiniz: “Əlbəttə. Musa özü də yaxşı danışmadığını deyirdi”. Razıyam, o bunu demişdi, amma nəyə istinad edirdi? Əgər Musa yaxşı danışa bilmirdisə, onda biz Həvərilərin İşləri 7:22-ni izah etməliyik.

*“Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu”.*

Burada Musanın sözdə çətinlik çəkdiyinin əksini görürük. Sözdə güclü idi. Musa bunları deyərkən nəyi nəzərdə tutur: “Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam”.

Çıxış 4 Musanın səlis danışmayan bir adam olmasını deyərkən Musanın ibrani dilini yaxşı bilməməsinə istinad edir. O, İbranalərlə bərabər böyüməmişdi. O, Misirli kimi böyümüşdü və əsasən Misir dilində danışdı. Allah Musanı əmin edir ki, O, insanın ağzını yaratdığı üçün ona İbranalərlə danışmağa kömək edəcək. Amma yenə də Musa tərəddüd edir.

*“Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər». Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə*

*sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan»”*

—Çıxış 4:13-16.

Nəticə ondan ibarətdir ki, Harun yəhudi kimi böyüyərək ibrani dilini çox yaxşı bilirdi və Musanın əvəzinə yəhudilərlə danışa bilirdi, məsələn Musanın kəkələməsində deyildi.

Beləliklə, indi Allahın xasiyyəti barədə düzgün və daimi düşüncənin nə qədər vacib olduğunu görürsünüz. Onun həmişə xeyirxah olduğunu bilmək bizə mətin fərz edilən yanlış mənasını şübhə altına almağa və düzgün şərh üçün daha dərindən düşünməyə imkan verir. Beləliklə, Padşahlıqdakı təməliniz Padşahın xasiyyətini bilməyinizdir. Əgər bunu bilmirsinizsə, o zaman şeytan Həvvanı aldatdığı kimi, sizi də aldadacaq ki, sizi Allahın bütün həqiqətləri demədiyinə və ya daha pisi, sizə yalan danışdığına inandırın.

**MÜQƏDDƏS KİTABDA  
ALLAHIN ÖVLADI OLARAQ  
QANUNİ HÜQUQLARINIZI  
MÜƏYYƏN EDƏN 7000-  
DƏN ÇOX VƏD VAR.**

### **Allahın vədlərini dərk etmək**

Müqəddəs Kitabda Allahın övladı olaraq qanuni hüquqlarınızı müəyyən edən 7000-dən çox vəd var. Hər bir vəd sizə Padşahın Özü tərəfindən verilir və ona etibar etmək olar. Bəs həqiqətənmə olar? Əgər Allahın xeyirxahlığına şübhə edəriksə, Onun vədlərinə də şübhə edəcəyik.

Sizə bir misal çəkim. Deyək ki, mən sizə 1000 dollarlıq çek vermişəm. Mənə təşəkkür edərdiniz və fikrinizdə artıq 1000 dollarınız olardı. 1000 dollarınız varmı kimi davranar, 1000 dollarınız varmı kimi danışar və yenə də 1000 dollara görə təşək-

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

kür edərdiniz. Məsələ burasındadır ki, əlinizdə 1000 dollarınız olmasa; çekiniz olacaq. Çek, sadəcə olaraq, mənim bankımdan 1000 dollar almaq üçün qanuni hüququnuz olduğunu bildirən bir vəddir. Həqiqətən pula sahib olmaq üçün çeki nağdlaşdırmanız! Amma niyyətimi bildiyinizə görə mən sizə çeki həvəslə verib onu imzaladım və siz mənim 1000 dollarım olduğuna inanaraq sizin də 1000 dollarınız olacağını deyəcəksiniz.

Şübhəsiz ki, Allah məndən böyükdür. Onun sözü yalan deyil. O bizə Öz böyük və qiymətli vədlər verir. Əgər Allah sizə vəd verərsə, bu, yerinə yetirilən qədər yaxşıdır! Vədin həyata keçməsinin qabağını almaq üçün şeytanın edə biləcəyi yeganə şey Allahın Kəlamını şübhə altına qoymaqdır. Buna görə də Allahın xeyirxah olduğunu və yalan danışmadığını bilmək vacibdir.

İcazə verin, sizə başqa bir misal çəkim. Bilirəm ki, çoxları möcüzələrin vaxtının keçdiyini və Allahın İsa yer üzündə olarkən etdiyi möcüzələri bir daha etmədiyini eşitmişiniz. Mən ənənəvi imanlılar cəmiyyətində böyümüşəm və düzünü desəm, heç vaxt Allahın qüdrətinin təzahür etdiyini görməmişəm, ən azından bunu xatırlamıram. Mənim insanların şəfa aldığını görməməyim Allahın daha şəfa verməməyi deməkdirmi? Buna cavab vermək üçün təcrübəmizə istinad edə bilmərik. Müqəddəs Kitabın, Padşahın qanununun şəfa haqqında nə dediyini öyrənməliyik.

*“Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə **məsh etdi**. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. **Çünki Allah Ona yar idi**”*

—Həvarilərin İşləri 10:38.

Gördüyümüz kimi, şəfa İsanın xidmətinin əsas imzası idi. Mətnə deyilir ki, İsa hamısını sağaltdı, çünki Allah Ona yar

idi. İndi “Allah Ona yar idi” ifadəsini başa düşməlisiniz. Əlbəttə, Allah yer üzündəki bütün həyatı boyu İsa ilə idi. Amma bu ifadə, əslində İsanın suda vəftiz olunduğu və Müqəddəs Ruhun göyərçin kimi Onun üzərinə endiyi anı nəzərdə tutur. O ana qədər İsa heç bir möcüzə etməmişdi. Bizim İsanın uşaq ikən çörəyi çoxaltması və ya kiməsə şəfa verməsi barədə heç bir məlumatımız yoxdur. Yalnız Müqəddəs Ruh tərəfindən məsh edildikdən sonra O xidmətə başladı. O, işini yerinə yetirəndə Allah Ona yar idi.

Yaxşı, siz deyə bilərsiniz: “Bəli, İsa şəfa verirdi, amma O burada deyil”. Razıyam, düz deyirsiniz, amma O bu tapşırığı cəmiyyətinə həvalə etdi. Görürsünüz ki, İsağa gələn eyni güc cəmiyyətə də verildi. İsa yer üzünü tərk etmək ərəfəsində şagirdlərinə aşağıdakıları deyir.

*“Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudəyə və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız”*

—Həvarilərin İşləri 1:8.

Bu eyni güc, Müqəddəs Ruh, İsanın etdiyi möcüzələri etmək üçün cəmiyyətin üzərinə gəldi.

Mənə fərqli bir şey deyə bilməzsınız. Öz qızım Eminin qarınında 13 kiloluq şiş var idi. Hamımız Allahın Kəlamına əsaslanaraq onun şəfa tapması üçün dua etdik və o yatmağa getdi və səhər tamamilə şəfa alaraq oyandı. 13 kiloluq şiş yox oldu və onun (düyünlənmiş və bükülmüş) beli tamamilə bərpa olundu. “*Bir gecədə şəfa tapmış*” kitabından onun hekayəsini oxuya bilərsiniz.

Gəlinimin böyründə portağal boyda şiş var idi, həkimlər onu əməliyyatla çıxarmaq lazım olduğunu dedilər. Onlar dedilər ki, onun nadir xərçəng forması var və 1-2 ay ömrü qalıb. O da Alla-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

hın vədlərinə iman etdi və səhər tamamilə şəfa tapmışdı. Şiş yox olmuşdu.

Həyat yoldaşım Drendanın da belində 50 qəpik ölçüsündə bir şiş var idi. O ona bədənini tərək etməyi əmr etdi və iki həftə ərzində bu şiş tamamilə yox oldu.

Bu xanımlara şəfa verməyi Allah seçmişdi? Bu, Allahın seçimi idimi? O bu üç xanımı sizdən çox bəyəndi? Xeyr! Onlar Padşahlığın qanunlarını və faydalarını başa düşürdülər və sadəcə, onları tələb edirdilər. “Yaxşı, bəs niyə bu qədər insan xəstədir? Niyə biz cəmiyyətlərimizdə insanların daha tez-tez şəfa aldığını görmürük?” – deyə soruşa bilərsiniz.

Bu sualı verdiyinizə görə şadam. Gəlin bunu növbəti fəsildə araşdıraq.

## 3-CÜ FƏSİL

# HÜQUQİ MƏSƏLƏ

Daha əvvəl qeyd etdiyim kimi, mən Ohayo ştatının 60 hektarlıq ən gözəl torpağında yaşayıram. Əvvəlcə 55 hektar ərazim var idi, amma qonşum ümumi ərazimi 60 hektara çatdırmaq üçün mənə torpağımla həmsərhəd olan bir torpaq sahəsi satdı. Biz, şübhəsiz ki, son 22 ildə bu torpaqdan zövq almışıq. Maral ovlamaq üçün meşə, ördək ovlamaq üçün bataqlıq, dovşan və qırqovul ovlamaq üçün çəmənlər, eləcə də dördtəkərli avtomobillərimizi sürmək, sadəcə, gözəl bir xeyir-duadır.

Mənim ərazimə yaxından nəzər salsanız, əmlakın hüdudlarında KEÇİD QADAĞANDIR işarələrini görə bilərsiniz. O işarələr adamların mənim əmlak hüdudlarımla haradan başladığını bilmələri üçündür. Ohayo ştatının qanununa əsasən, mənim torpağıma girmək istəyən şəxsin üzərində yazılı icazə blankı olmalıdır. Bunu etmədikdə onlar sərhədi pozmuş sayılırlar və qanuni olaraq kənarlaşdırıla bilərlər və cərimələrə məruz qala bilərlər.

Məsələ burasındadır ki, torpağıma mənim icazəm olmadan girən hər kəsin qanuni səlahiyyəti yoxdur, çünki bu torpaq onların deyil. Onlara desəm ki, torpağımdan çıxın, onlar çıxmalıdırlar!



Qısacası, qanuni icazəniz olmayan bir şeyi işğal edə bilməzsiz.

Bu qanunu pozma nümunəsi insanların Allahın Padşahlığında hadisələrin niyə baş verib-vermədiyi ilə bağlı bir çox suallarına cavab verəcəkdir. Padşahlıqda səlahiyyət məsələsini başa düşmək effektiv fəaliyyət göstərmək üçün ilkin şərtədir.

### **Onlar niyə şəfa tapmadılar?**

Əminəm ki, belə bir əhvalatı eşitmisiniz: Tanınmış bir nəfər xəstələnir və onun üçün dua edilir. Milyonlarla insan bu insanın sağalması üçün duaya qoşulur və buna baxmayaraq, o ölür. Niyə?

Yaxud kimsə deyir ki, nənəsi üçün nə qədər dua etsələr də, o vəfat etdi və bunun səbəbini bilmək istəyirlər. Yaxud kimsə sizə deyir ki, maddi ehtiyac üçün toxum səpiblər, amma yenə də maddi cəhətdən əziyyət çəkirlər. Belə sualların cavabları varmı?

Buna cavab verməzdən əvvəl etiraf edək ki, biz ruhani aləmdə bütün baş verənlərdən xəbərdar deyilik. Bununla belə, Allahın Kəlamına əsaslanaraq bilirik ki, əgər kimsə xəstədirsə, İsa onların şəfası üçün artıq bədəl ödəmişdir. Həm də bilirik ki, əgər səxavətli olub versək, bunun əvəzini alacağıq. Bununla belə, biz hər gün Allahın Kəlamının bir çox insanın həyatında heç də yazıldığı kimi baş vermədiyini də görürük. Günahkar Allahdırmı?

Əvvəlki fəsildə öyrəndiklərimizə nəzər salsaq və bu fəsildə bu mövzunu müzakirə etsək, cavabınız qəti “yox” olacaq. Əgər cavab “yox”dursa, onda problem nədədir? İnsanların çoxu faciələrində Allahı günahlandırır. Onlar düşünürlər ki, O, pis şeylərin baş verməsinin qabağını ala bilərdi, lakin bunu etməməyi seçdi. “Allah yaxşı insanların başına pis şeylər gəlməsinə icazə verir” deyən yanlış təlim buradan qaynaqlanır. İnsanlar düşünürlər ki, əgər O bunun qabağını almır və ya müdaxilə etməsə, deməli, buna icazə verir. Ancaq Allahın həmişə xeyirxah olduğunu və Onun yalan

danışmadığını başa düşsəniz, problemin Tanrıda deyil, başqa şeydə olduğunu bilərdiniz və cavab tapmaq üçün axtarışa başlayardınız.

Şagirdlər bu düşüncə tərzini cinə tutulmuş oğlanın içindən cini çıxara bilməyəndə nümayiş etdirdilər. “Niyə Allah o cinin orada qalmasına icazə verdi?” soruşmaq əvəzinə, onlar İsadən soruşdular: “Niyə biz onu çıxara bilmədik?”

Vəziyyətlər Allahın Kəlamına zidd görünəndə biz dərhal belə suallar verməyə başlayırıq. Beləliklə, birincisi, Allahın xeyirxah olduğunu, ikincisi, yalan danışmadığını bilməliyik. Padşahlığın necə işlədiyini öyrənmək istəyirsinizsə, Müqəddəs Kitabı oxumalı və suallar verməlisiniz. Yadda saxlayın ki, bu möhtəşəm Müqəddəs Kitab hekayələrinin məqsədi var – İsa sizə nəyisə göstərmək istəyir.

Beləliklə, gəlin Allahın Kəlamında yazılanların insanın həyatında niyə baş vermədiyinə keçid alaıq. Beləliklə, göylərin səlahiyyətinə mane olan bir çox məsələlər ola bilər. Bəzi məsələlər dərhal aşkar edilmir, bəziləri isə şəxsi və gizlidir.

Allahın Padşahlığı heç vaxt dəyişməyən qanunlar və prinsiplərlə işləyən bir Padşahlıqdır. Necə ki, bir fermer torpaq sahəsində toxum əkməyin vaxtını və qanunlarını başa düşüb bol məhsul əldə etmək üçün bu qanunlardan istifadə edir, eləcə də bu prinsipləri öyrənib istifadə etmək olar. Padşahlıq hər bir vətəndaşa onları başa düşüb istifadə etmək üçün verilən qanunlarla fəaliyyət göstərdiyinə görə hər kəs onları öyrənə bilər.

Bəzən bu qanunların necə işlədiyini bilmək həyatla ölüm arasında seçimə çevrilə bilər.

**ALLAHIN  
PADŞAHLIĞI HEÇ  
VAXT DƏYİŞMƏYƏN  
QANUNLAR VƏ  
PRINSİPLƏRLƏ  
İŞLƏYƏN BİR  
PADŞAHLIQDIR.**

## **Həyat və ölüm arasında seçim**

Mark və Hanna cəmiyyətimizə gəldilər və uşaq sahibi olmaq istəyirdilər. O vaxta qədər həkimlər onun bədənindəki müxtəlif problemlərə görə hamilə qalmasının, demək olar ki, qeyri-mümkün olduğunu deyirdilər. Lakin Allahın xeyirxahlığı haqqında eşidəndə və “Faith Life” imanlılar cəmiyyətində Padşahlıq qanunlarını öyrənərkən hamilə olduğunu öyrəndi. O, sözlə ifadə olunmayacaq dərəcədə həyəcanlı idi. Ancaq çox keçmədən qarını şiddətli ağrılar başladı və ağrılar o qədər şiddətli oldu ki, o huşunu itirdi.

Bu baş verənlərdən sonra Hanna yoxlamadan keçmək istədi, ona görə də həkiminin qəbuluna getdi. Onun həkimi yox idi, amma çağırışda olan həkim nə baş verdiyini görmək üçün onu ultrasəs müayinəsinə göndərdi.

Həkim böyük qan laxtasını görüb ona uşağın düşdüyünü dedi. Ürək döyüntüsü yox idi.

Həkim ona ölü körpəni bətnindən çıxarmaq üçün ertəsi gün ora gəlməsini təklif etdi, lakin Hanna bunu rədd etdi. Əvəzində əri Mark onu Allahın Kəlamı və Allahın vədləri ilə ruhlandırırdı və körpə ilə bağlı Allahın Kəlamına olan inamını itirməməyə təşviq etdi.

Həmin həftəsonu Hanna cəmiyyətdə dua etdi və həkimin dediklərindən asılı olmayaraq, sağlam uşaq dünyaya gətirəcəyinə iman etdi.

Həmin bazar ertəsi o həkim işdə olmadı və öz həkimini görmək üçün otağına daxil oldu. Həkim ona başqa bir ultrasəs müayinəsindən keçməyi təklif etdi. Həkim ultrasəs ekranına baxanda şoka düşdü və dərhal bir neçə gün əvvəl edilən nəticələrə baxdı. Sonra o, Hannaya aşağıdakı sözləri dedi. “Mən 30 ildir ki, bu işlə məşğulam və heç vaxt belə hal görməmişəm. Keçən həftəki nəticələrdə böyük qan laxtası olduğu və ürək döyüntüsünün olma-

dığımı görürəm. Bu gün isə bütün qan laxtasının getdiyini və mükəmməl ürək döyüntüsü ilə mükəmməl bir körpəni görürəm”.

Bir neçə ay sonra Hanna mükəmməl bir qız uşağı dünyaya gətirdi və onun adını Evelin qoydular. Bir gün Evelin adının mənası ilə maraqlanaraq bu adın, əslində, həyat mənasını verdiyini görəndə təəccübləndi! İndi bunları yazarkən demək istəyirəm ki, tezliklə Hannanın ikinci körpəsi dünyaya gələcək.

Bu heyrətamiz hekayə açıq-aşkar Allahın işi idi. Ancaq bir ruhani alim kimi, hazırda bir neçə sual üzərində düşünmək gərəkdir: “Niyə belə oldu? Məgər Hanna Allahın sevimlilərindən biridir? Allah təsadüfənmi onun körpəsini sağaltmaq istəyir?” Bu suallar cavablandırılmalıdır.

Yenə sadə məsihçi üçün bir möcüzə baş verdi. Amma mən insanları “möcüzə” sözünü yenidən götür-qoy etməyə təşviq edirəm, çünki bu, qeyri-adi bir şeyi nəzərdə tutur. Padşahlıqda isə bu, sadəcə olaraq, Padşahlıq qanununun funksiyasıdır.

Əgər mən bir daşı göyə atıram və o, yerə düşürsə: “Bunu gördünüzmü? Daş yerə düşdü! Bu, bir möcüzədir!” qışqırmağım sizə ağılsızlıq kimi görünməzmi? Bunun möcüzə olması ilə razılaşmayacaqsınız, çünki hərəkətin, sadəcə, cazibə qanununun funksiyası olduğunu bilirsiniz və o, hər zaman hər kəs üçün eyni şəkildə işləyir. Daş həmişə yerə düşəcəkdir.

Beləliklə, ruhani elm adamları kimi, baş verənlərə dair hekayədə mövcud olan Padşahlığın qanunlarını ortaya qoyacaq ruhani ipucu axtarmalıyıq.

### **Açar açıqlandı**

Gəlin Padşahlığın işi haqqında daha çox məlumat əldə edə biləcəyimiz başqa bir hekayəyə keçək. Müqəddəs Kitabda bizə bəzi cavabları tapmağa kömək edəcək ən böyük hekayələrdən biri Lukanın Müjdəsində səkkizinci fəsildədir.

*“İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı.*

*İsa dedi: «Mənə toxunan kim idi?»»*

*Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».*

*Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim».*

*Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsayə nəql etdi. İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get»”*

—Luka 8:42-48.

Bu hekayədə biz uzun illər boyu çox xəstə olan və şəfa tapa bilməyən bir qadını görürük. İsanın arxasınca gəlib Onun paltarının ətəyinə toxundu və o andaca sağaldı. Bu hekayədə Padşahlığın fəaliyyətinə dair çox dərin ipucular var ki, onlardan axtardığımız bəzi cavabları ala bilərik.

Əvvəla, İsanı əhatə edən izdihamdakı insanların hamısı Ona toxunurdu, çünki hekayədə deyilir ki, izdiham Onu sıxışdırırdı. İsa soruşduqda: “Mənə toxunan kim idi?” Peter suala təəccübləndi, çünki hamı ona toxunurdu. Lakin İsa dedi ki, bu xüsusi şəxs Ona başqa cür toxunmuşdu; O, Müqəddəs Ruhun qüvvəsinin Ondən çıxdığını hiss etmişdi.

Bu hekayəni oxuduqdan sonra ruhunuzun səsi sizi dayanıb baş verənləri düşünməyə çağırmalıdır. Beyniniz dərhal çoxsaylı suallarla araşdırma rejiminə keçməlidir. Ruhani alimlər kimi,

niyə heç kimin deyil, məhz bu qadının sağlmasını bilməliyik. Güman edirəm ki, orada Ona fiziki toxunan və xəstə olan çoxlu insan var idi, lakin şəfa tapmırdılar. Beləliklə, biz soruşmalıyıq: “Niyə məsh o anda İsayə toxunan hər kəsə deyil, yalnız bu qadına axıdıldı?”

Ənənəvi dini cavab budur ki, İsa onu sağaltdığı üçün sağalmışdı. İsa ona xüsusi olaraq xidmət etmişdi? Əllərini onun üzərinə qoymuşdu? O, xəstəliyə onun bədənini tərək etməyi əmr etdimi? Cavab: xeyr. Əslində, İsa heç onun orada olduğunu bilmirdi. Ona kimin toxunduğunu soruşdu.

Bəs İsa o anda məhz onu sağaltmağı seçdimi? Yenə də deyirəm, onun orada olduğunu bilmirdi. Bəs o necə sağaldı? O niyə sağaldı? Ruhani elm adamları kimi, onun Allahın xüsusi övladlarından biri olmasını və ya İsa ilə xüsusi əlaqəsi olmasını istisna edə bilərik, çünki Həvarilərin İşləri 10:34-də deyilir ki, Allah tərəfkeşlik etmir.

Biz həmçinin güman edə bilərik ki, İsa onun orada olduğunu belə bilmədiyinə görə həmin gün onun şəfasında Onun heç bir iştirakı olmayıb. Razılığa bilərik ki, O, məsh mənbəyi idi, lakin O, həmin anda şəfa üçün qərar verməmişdi.

İsa bizə Padşahlığının səlahiyyət və gücündən onun necə istifadə etdiyini dəqiq deyir: “Qızım, imanının səni sağaltdı. Arxayın get”. Bu cümlə bizə lazım olan hər şeyi izah edir və o gün niyə və necə şəfa qəbul etdiyi barəsində sualımıza cavab verir. Ruhani elm adamları kimi, gəlin bu hekayəyə daha ətraflı nəzər salaq və onun şəfa alması ilə bağlı hər hansı bir ipucu tapmağa çalışaq.

Hər şeydən əvvəl İsa onu qızı adlandırır, yəni o, İbrahimin nəslindən olan İsrail xalqının bir hissəsi idi. İbrahimin övladı olaraq o, İbrahimə verilən xeyir-dua və Allahın İbrahimlə bağladığı əhdin xeyir-dualarına şərik idi.

*“Əgər siz Allahınız Rəbbin səsində qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm”*

—ÇIXIŞ 15:26.

Beləliklə, İsa onu qızı çağıranda bu o demək idi ki, İbrahimin Allahla bağladığı əhdədən alınan hər şeyə onun qanuni haqqı çatırdı. Ancaq bu fakt onun şəfa aldığı üçün yeganə səbəbi ola bilməz, çünki o gün orada İsanı sıxışdıran hər kəs eyni qanuni hüquqa malik idi. Allahın Padşahlığının qüvvəsinin axmasına başqa bir səbəb olmalı idi. Sonra İsa onun şəfa aldığı üçün daha bir səbəbini izah etdi. Əslində, İsa dedi ki, bu onun şəfa aldığı üçün əsas səbəbidir.

Beləliklə, indi biz onun şəfa ala bilməsinin səbəbini bilirik, o, İbrahimin qızı olduğu üçün şəfa almaq onun qanuni hüququ idi və onun imanı bu qüvvənin həmin anda məhz onun bədəninə axmasına imkan verən bir açar idi. Onun qızı olması faktı elektrik enerjisi ilə işləyən şirkət və evinizə gələn naqillərlə müqayisə edilə bilər. Enerji mövcuddur, lakin bu hələ işıqlarınızın yanması demək deyil. Işığın yanması üçün cərəyan açarını dövrəyə qoşmalısınız.

Beləliklə, İbrahimin qanuni qızı kimi bu qadın şəfa almaq hüququna malik idi. O, yer üzündə və öz həyatı üzərində səlahiyyətə malik olduğuna görə bu qüvvəni qəbul etmək üçün açarı işə salmalı idi. Amma cərəyan açarı haradadır? Onu necə işə salırıq? Bunu öyrənmək üçün ifadələrimizi müəyyən etməliyik.

## **İman nədir?**

İman məsihçilərin adı şəkildə dedikləri bir termdir və aminəm ki, əksəriyyət olmasa da, bir çoxları iman, əslində, nə

olduğunu, nə üçün lazım olduğunu, imanda olub-olmadığını və imanı necə əldə edəcəklərini bilmirlər. Əgər iman məşin axmasına və bu qadını sağaltmasına imkan verən açardırsa, onda biz imana daha yaxından nəzər salmalıyıq! Biz imanın tərifini Romalılara 4-də tapırıq.

*“Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq öliyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanını azalmadı. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahu izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir”*

—Romalılara 4:18-21.

Gəlin bu hekayənin mahiyyətini anlayaq. İbrahim və Sara uşaq sahibi ola bilmirdilər. Demirəm ki, onlar uşaq dünyaya gətirməkdə çətinlik çəkirdilər və cəhd etməyə davam etməli idilər. Demək istəyirəm ki, onların, demək olar ki, 100 yaşı var idi. Onların bədənləri uşaq dünyaya gətirə bilməzdi; bu, mümkün deyildi! Buna baxmayaraq, Allah İbrahimə övlad vəd etdi, baxmayaraq ki, təbii olaraq bu, qeyri-mümkün idi. Müqəddəs Kitabda deyilir ki, İbrahim tamamilə əmin idi ki, təbii faktlara baxmayaraq, Allah dediklərini yerinə yetirməyə qadirdir.

Beləliklə, bizim imanımızın tərfi budur: Allahın vəd etdiyini yerinə yetirmək qüdrətinə tam əmin olmaq. Bunu belə ifadə edirəm: **“Ürəyiniz səmalarla həmrəydir”**. Allahın dedikləri ilə təkcə əqlən razılaşmaq deyil, həm də əmin olmaqdır.

**İmana verdiyimiz tərif:**



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

Bunu başa düşdüyünüzə əmin olmaq üçün icazə verin bir daha deyim. İman Allahın dediklərinə tam əmin olmaqdır! Ürəklərimiz və əqlimiz səməllərlə həmrəydir.

### İman etmək niyə lazımdır?

Niyə Allah xəstəxanada olan hər kəsə şəfa verə bilmir? Niyə O, müharibələri dayandıra bilmir? Nəyə bizə Müjdəni təbliğ etmək üçün mələklər göndərə bilmir? Əminəm ki, belə sualları əvvəllər eşitmişiniz. Cavab budur ki, O bunu edə bilmir.

Allahın buna gücü çatmır. Onun buna səlahiyyəti yoxdur.

Nə dediyimi başa düşmək üçün İbranilərə Məktuba nəzər salaq.

*“Lakin kimsə bir yerdə belə şəhadət etdi:*

*«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən? Onu mələklərdən az müddət ərzində aşağı tutdun, izzət və əzəmət tacını onun başına qoydun. Hər şeyi onun ayağının altına qoyub tabe etdin»*

*Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük”.*

—İbranilərə 2:6-8.

Allah insanı yer üzündəki padşahlıqda yerləşdirdiyi zaman ona bütün qanuni səlahiyyəti verdi. Hər şey onun səlahiyyətində idi. O bu padşahlığı tam ixtiyar və səlahiyyətlə idarə edirdi. Onun idarə etmək qabiliyyəti onu bura yerləşdirən hakimiyyət tərəfindən dəstəklənirdi. Əslində, o, Allahın Padşahlığının ona ötürülmüş səlahiyyəti ilə hökmranlıq edirdi. O, Allahın izzətini, məs-hini təmsil edən hakimiyyətin tacını taxırdı.

Əlbəttə ki, o, hərfi mənada əsl tac taxmırdı, amma daşdığı izzət tacın mənasını daşıyırdı. Bunu başa düşmək üçün təbii padşahı düşünün. O, təbii insan olsa da və özü-özlüyündə heç bir gücü olmasa da, təkcə özünün deyil, həm də bütöv bir səltənət və hakimiyyətin təmsilçisi olduğunu göstərən tac taxır. Onun sözləri onun təmsil etdiyi padşahlığın və hakimiyyətinin təbii sərvətləri və qüdrəti ilə dəstəkləndiyi üçün səlahiyyətə malikdir.

## **İMAN MƏSİHÇİLƏRİN ADI ŞƏKİLDƏ DEDİKLƏRİ BİR TERMİNDİR**

Yol hərəkətini idarə edən polisi düşünsəniz, o, nəhəng qoşqulu yük maşınını, sadəcə, bir neçə kəlmə ilə: “Dayan, qanun naminə!” deyərək dayandırmağa qadirdir.

Bəli, yük maşını kişidən daha böyükdür və insan özü də yük maşını ilə müqayisə oluna bilməz. Lakin yük maşını o adamın özünə görə deyil, taxdığı onu dəstəkləyən hakimiyyəti təmsil edən nişana görə dayanır. Belə halda dövlət nişan taxan adamdan qat-qat üstündür. Yük maşını sürücüsü adamdan qorxmur, amma onun təmsil etdiyi hökumətdən qorxur və bu səbəbdən də yük maşınını saxlayır. Burada da eyni şey baş verir. Adəm yer üzündəki hər şeyə hakim idi. İzzət və şərəf tacı ilə təmsil olunan Allahın qüdrəti və hökmranlığı insana Allahın Padşahlığı adından idarə etdiyinə əminlik verir.

Qeyd etməliyik ki, Adəm Allahın hakimiyyətinə qarşı xəyanət edərək yer üzündə hökmranlıq etmək qabiliyyətini itirdikdə, o, tacını, Allahın Padşahlığında nüfuzunu itirdi, lakin yer üzündə qanuni iddiasını itirmədi. İnsan hələ də qanuni olaraq yer üzünə rəhbərlik edirdi. Allah ona hökmranlıq etməyi tapşırmışdı. İbranicə mətnimizə qayıtsaq, bunu görə bilərik.

*“Lakin kimsə bir yerdə belə şahadət etdi:*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

*«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən? Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun. Hər şeyi onun ayağının altına qoyub tabe etdin»*

*Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.*

—İbranilərə 2:6-8.

Baxmayaraq ki, bu mətn Adəm və Həvvanın yaradıldığı vaxtıdan bəhs edir, mətndə deyilir: “Allah hər şeyi ona tabe etdi”.

*“Rəbb səmaya sahibdir, yeri **bəşər övladlarına verdi**”*

—Zəbur 115:16.

### **İnsan Allahı kənarlaşdırdı**

İnsan yer üzündə qanuni səlahiyyətə malik olsa da, ruhani idarəçilik səlahiyyətini itirmişdir. Əslində, Adəm Cənnətdə Allahı

**BUNA GÖRƏ DƏ ALLAH  
İNSANLARIN HƏYATINDA  
ÖZ İRADƏSİNİ YERİNƏ  
YETİRMƏK ÜÇÜN RUHLA  
DOLU İNSANLARDAN  
İSTİFADƏ EDİR.**

öz işlərindən kənarlaşdırdı və günaha batma zamanı yer üzünü pozuldu və dəyişildi. Ölüm yer üzünə daxil oldu və indi şeytanın insanların münasibətlərinə qanuni təsiri var. Ancaq bütün bunlar baş versə də, insanın hələ də yer üzünün qanuni sakini olduğunu başa düşmək vacibdir.

Onun günaha batmış vəziyyətində belə, o, hələ də rəhbərlik edir. Bəli, artıq onda onu dəstəkləyəcək Allahın hakimiyyətinin tacı yoxdur. O, Allahın qüdrəti və izzəti

ilə hökm sürmək səlahiyyətini və öz şərəf yerini itirdi. Lakin o, hələ də yer üzərində hökmranlıq etmək hüququna malik olan yeganə varlıqdır.

Buna görə də Allah insanların həyatında Öz iradəsini yerinə yetirmək üçün Ruhla dolu insanlardan istifadə edir. Eyni şəkildə, şeytan bəşəriyyətə təsir etmək üçün cinlərdən ilham almış insanlardan istifadə edir. İnsanın yer üzündəki səlahiyyəti ilə bağlı bu prinsip Padşahlıq qanununu və müəyyən vəziyyətdə hüquqi səlahiyyəti əldə etməkdən ötrü Allaha imanın tələb olunduğunu başa düşmək üçün çox vacibdir.

Siz deyə bilərsiniz: “Düşünürdüm ki, yer üzü və onda olanlar Allaha məxsusdur?” Doğrudur, elədir ki var. Ümid edirəm ki, bu nümunə dediklərimi anlamağa kömək edəcək. Əgər evimi sizə kirayəyə verirəmsə, qanuni olaraq evin sahibi olsam da, istədiyim vaxt oraya daxil olmaq hüququndan əl çəkirəm. Əksər kirayə müqavilələrində ev sahibləri bəzi hallarda qanuni olaraq binalara daxil ola bilərlər – məsələn, fəvqəladə vəziyyətlə əlaqədar və ya təmir üçün və s. Əgər bu müqavilədən kənar evə girməyə cəhd etsəm, mülkün sahibi olsam belə, bu, qapını sındırıb evə girməklə eyni sayılacaq. Müqavilədə göstərilirdiyi kimi, qanunu pozarsam, o zaman evin sahibi olsam da, qanuni olaraq binanı tərk etməyə məcbur edilə bilərəm.

Bu, yer üzünə daxil olmaq üçün şeytanın nə üçün Adəmdən istifadə etməsini göstərir. Açar yalnız Adəmdə idi! Şeytan qapıdan keçməli idi və açarı ona qanuni sahibi verməli idi, əks halda o, oradan qovulacaqdı.

Eyni şəkildə, Adəm Allahın səlahiyyətindən imtina etdikdən sonra Allah qanuni olaraq Öz hakimiyyətini yer üzünə qaytarmaq üçün bir yol tapmalı idi. Yenə insandan istifadə etməli idi. Bu halda qapını açan İbrahim adlı şəxs oldu.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

*“Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənə vasitənlə xeyir-dua alacaq»”*

—Yaradılış 12: 1-3.

İbrahim imanımızın atası adlandırılır, çünki o, yer üzündəki bütün xalqların xeyir-dua alması üçün yer səltənətinin qapılarını Allaha açdı. Əlbəttə ki, bu, İsa Məsihdən və Allahın bəşəriyyət üçün xilasetmə planından bəhs edir. İbrahimin imanı Allahın İbrahimlə Özü arasında qanuni əhd bağlamaqla daimi olaraq açıq saxladığı qanuni bir qapı açdı. Bu əhd həm də İbrahimin nəslinə aid idi və Yaradılış 12-də deyilir ki, “yer üzünün bütün tayfaları sənə vasitənlə xeyir-dua alacaq”. “Sənə vasitənlə xeyir-dua alacaq” sözü İbrahimin nəslilə gələn və Adəmin itirdiyini bərpa edən İsayaya aiddir.

Odur ki, icazə verin, dediklərimi açıqlayım. Yer üzündəki qanuni səlahiyyətə malik olan kişi və ya qadın göylərin Padşahlığının yer üzünün padşahlığına qanuni girişi üçün göylərlə razılığa gəlməlidir. Göylərlə bu razılaşma iman adlanır. Bu eyni prinsip əsasən, açarı əlində saxlayan Adəm vasitəsilə şeytan yer üzünə qanuni girişi əldə etdi.

*“Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsayaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənə olacaq»”*

—Luka 4:5-7.

Bu ayədən görünür ki, şeytan insanlar üzərində səlahiyyət və şan-şöhrətin ona verildiyini iddia edir. Yer üzü bəşəriyyətə aid olduğu üçün o, hakimiyyət iddiasındadır. Bəs ona bu səlahiyyəti kim verib? Əlbəttə ki, Adəm! Beləliklə, Allah qanuni giriş olmadan insanların işlərinə müdaxilə edə bilməz, əks halda bu, qanunsuz olar. Şeytan düzgün olmayan oyun iddia edərdi. Xeyr, Allah şeytanın girdiyi qapıdan, bəşəriyyət qapısından keçməlidir.

### **İsa onlara şəfa verə bilmirdi – açılan mühüm dərs**

*“İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». **Orada O heç bir möcüzə yarada bilmədi**, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı”*

—Mark 6:4-6.

Küçədəki insanlardan İsanın nə isə etməyə qadir olduğunu soruşsanız, çox güman ki, hə deyəcəklər. Sonra soruşsanız ki, Müqəddəs Kitabda İsanın cəhd edib, lakin möcüzə göstərə bilmədiyini hər hansı bir yer varmı, onlar nə deyirlər?

Sizi inandırırım, deyəcəklər ki, İncildə belə yer yoxdur, siz isə bu dəqiqə o yeri oxudunuz. İsa onları sağalda bilmədi. Bir ruhani alim kimi bunun səbəbini bilmək istəyirəm.

Cavab sadədir – O bacarmadı və indi bilirsiniz ki, onların imanı, göylərlə razılaşması yox idi və buna görə də göylərin bu vəziyyətdə heç bir hüquqi səlahiyyəti yox idi.

Əmin olun ki, kəşf etdiyimiz şeyləri başa düşdünüz.

**Bir kişinin və ya qadının ürəyi göylərin dediklərinə tam əminliklə inanmasa, göylərin yer üzündə heç bir səlahiyyəti olmayacaq, buna İMAN deyilir.**

Bu fəslin əvvəlində cavabsız dua ilə bağlı verdiyim suallara qayıtsaq, indi cavablarımızı ala bilərik. Yadıңызdadırsa, bir adam üçün milyonlarla adamdan dua etməyi xahiş etsələr də, həmin adamın öldüyünü deyən bir əhvalatı danışmışdım. Bu niyə baş verdi ? Əsas səbəb yenə də imansızlıqdır. Əksər insanlar çoxlu səs-küyü imanla səhv salırlar.

*“Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir”*

—Matta 6:7-8.

Bir çox insan inanır ki, insan nə qədər çox dua etsə, Allah onları bir o qədər tez eşidəcək və hərəkətə keçəcək. Ümid edirəm ki, indiyə qədər dediklərim kifayət edər ki, bunun tamamilə yalan olduğunu biləsiniz. İman yoxdur deyəndə isə Allahdan almaq üçün imanın lazım olmasını nəzərdə tuturam.

Razılışın ki, Markın Müjdəsinin 6-cı fəslində olan hekayəmizdə İsanın imanı çox idi, lakin O onlara şəfa verə bilmədi. Beləliklə, milyonlarla insanın dua etdiyi xəstə dostunuza gəldikdə, sizdən soruşmalıyam: “Bəs o (xəstə dost) özü nə deyir?” 20 milyon insan kimin üçün isə dua edə bilər, amma xəstə insan öləcəyini deyirsə, o öləcək.

Gəlin bir daha Mark 6-dakı nümunəmizi nəzərdən keçirək. Biz bilirik ki, İsanın sağaltmağa kifayət qədər imanı var idi, lakin insanların imanı olmadığına görə O, heç nə edə bilmədi.

Bir çox adam gəlib xəstə nənəsi, babası və ya qohumu üçün dua etdiklərini, lakin onların şəfa almadıqlarını danışıb. Mən həmişə soruşuram: “Bəs nənə nə deyir? Baba nə deyir? Onların imanı varmı?”

Görürsünüz, sizin başqa bir insan üzərində ruhani səlahiyyətiniz yoxdur. Siz onlara xidmət edə bilərsiniz, lakin onlar özləri bunun öhdəsindən gəlməlidirlər. İnsanlar üçün dua etdiyim zaman onlara vəziyyətləri haqqında fikirlərindəki mənzərəni dəyişməyi məsləhət verirəm. Mən xəstənin öz vəziyyətini necə gördüyü barədə danışıram. Onlara çoxlu dini sitatlar gətirməyin; onlara nümunə gətirin. İcazə verin, nədən danışdığımı sizə izah edirəm.

*“Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağıraraq göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»»*

*Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»*

*Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruh-lara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölümlər dirilir və yoxsul-lara Müjdə yayılır”*

—Luka 7:18-22.

İsanın Müqəddəs Yazılara istinad etmədiyinə diqqət yetirin. O deyə bilərdi: “Gedin Yəhyaya bu və ya digər Müqəddəs Yazılarını deyən”. Amma yox, O onlara Allahın Padşahlığının qüdrəti və səlahiyyəti ilə baş verən bütün yaxşı şeylər haqqında danışırdı.



**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

**“BELƏLİKLƏ, İMAN  
EŞİTMƏKDƏN, EŞİTMƏK  
DƏ MƏSİHİN KƏLAMI  
VASİTƏSİLƏ YARANIR”  
ROMALILARA 10:17.**

Siz də eyni şeyi edərdiniz. Xəstə olan dostunuza İsanın şəfa verməsi haqqında bir hekayə danışın. Mümkünsə, onların xəstəliyinə bənzər bir xəstəlikdən şəfa almış biri haqqında danışın. Bu nümunə onları ruhlandıracaq və onlara

ümid bəxş edəcək. Ümid həmişə özü ilə bir nümunə daşıyır və bu nümunə vasitəsilə siz dostunuza və ya ailə üzvünüzdə xəstəlikdən şəfanın olduğunu çatdırırsınız.

Dostunuz və ya ailə üzvünüz şəfa almağın mümkün olduğunu görəndə bunun necə mümkün olduğunu sizdən soruşacaqlar. Bu sizin gözlədiyiniz andır – onlar indi Allahın Kəlamı və Padşahlığın prinsipləri haqqında məlumat almağa hazırdırlar. Əgər xilas olmayıblarsa, birinci onları Padşahlığa gətirmək istəyəcəksiniz, ikincisi, şəfa haqqında Müqəddəs Yazıları onlara izah etmək üçün birlikdə vaxt keçirin. Mümkünsə, onlara dediklərinizi təsdiqləyən bəzi materialları verin.

İndi biz imanın nə olduğunu bilirik – göylərlə razılaşımaq, bütün qəlbinizlə Allahın dediklərinə tam inanmaq. İndi başa düşürük ki, göylərlə razılaşan şəxs vasitəsilə yer üzündə Allaha qanuni səlahiyyəti vermək üçün iman tələb olunur.

**Biz imanı necə əldə edə bilərik?**

*“Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır”*

—Romalılara 10:17.

Allahın Kəlamını eşitməklə iman necə yaranır? Bu necə bir prosesdir? İmanın inkişafı üçün, sadəcə, Kəlamı eşitmək kifayətdirmi?

İmanın necə yarandığını və Romalılara 10:17 ayəsinin nədən bəhs etdiyini başa düşmək üçün biz Markın Müjdəsinin 4-cü fəslinə nəzər sala bilərik, bu, çox vacib Kəlamdır! İsa Mark 4:13 ayəsində deyir ki, əgər siz Onun bu məsəldə nə öyrətdiyini başa düşməsəniz, İncildəki heç bir başqa məsəli başa düşə bilməyəcəksiniz. Deyərdim ki, bu, olduqca vacibdir!

Bu fəsil niyə bu qədər vacibdir? Çünki o bizə göylərin yerdəki padşahlıqla necə əlaqəli olduğunu, səlahiyyəti necə əldə etdiyini və bunun harada baş verdiyini izah edir. Bütün bu fəslin nədən bəhs etdiyini bilmək həyatınız üçün çox vacibdir.

Bu fəsildə İsa bizə imanının insan ruhunda necə əmələ gəlməsi ilə bağlı üç məsəl danışır, bu da göylərin qanuni olaraq Yeri fəth etməsi üçün tələbdir. Bu fəsildəki üç hekayə əkinçi məsəli, toxum səpən adam məsəli və xardal toxumu məsəlidir.

İsanın Markın 4-cü fəslində danışdığı ikinci hekayəyə, toxum səpən adamın hekayəsinə baxaraq başlayaq.

*“Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənələri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir»”*

—Mark 4:26-29.

İlk növbədə ifadələri müəyyən etməliyik. İsanın dediyi toxum və torpaq nədir? Əslində, həmin fəsildəki bundan əvvəlki məsəldə İsa əkinçi haqqındakı bu iki termini açıqlayır.

Toxum Allahın Kəlamıdır, torpaq isə insanın ürəyi və ya insanın ruhudur.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Beləliklə, bu məsələdə İsa bir adamın Allahın Kəlamını ürəyinə toxum kimi səpdiyi barədə danışır. Sonra torpaq, yaxud insanın qəlbi iman və ya göylərlə razılıq yaratmağa başlayır. Bu sizin insan ruhunuzun təbii prosesi və funksiyasıdır – o ora qoyduğunuzu artırır.

Davam etməzdən əvvəl, gəlin imana verdiyimiz tərifi xatırlayaq – bu, göylərin dediklərinə iman edən kişi və ya qadının ürəyidir. Yadda saxlamaq lazımdır ki, göylərlə razılıq Allahın Kəlamı ilə əqlən razılıqmaqla eyni deyil. Müqəddəs Kitabda deyilir ki, İbrahimin əminliyi var idi.

### **Tam əmin idi**

Tam əminliyi təsvir etmək üçün gəlin deyək ki, sizdən Nyu-Yorkdakı Empire State binasının zirvəsindən tullanmağı xahiş edirəm. “Əllərinizi kifayət qədər möhkəm çırparsınız, yerə təhlükəsiz şəkildə enə bilərsiniz” deməklə sizi bunu etməyə inandırmaq istəyirəm. Əlbəttə ki, mənə güləcəksiniz, çünki başınıza nə gələcəyini BİLİRSİNİZ. Bunun nə ilə nəticələncəyini bilirsiniz. Tamamilə inandırılmış hiss budur. Bilirsiniz, əminsiniz, başqa yol yoxdur – tullansanız, öləcəksiniz.

Beləliklə, başqa bir vəziyyəti misal gətirək və bunun öhdəsindən necə gələcəyinizə baxaq. Tutaq ki, bədəninizdə çox böyük bir şiş var və həkim deyir ki, cəmi bir ay ömrünüz qalıb. Siz xərçəngsiniz. Həkim deyir ki, sizdəki xərçəng növü o qədər nadirdir ki, bu diaqnozla heç kim sağ qalmamışdır. İndi tutaq ki, siz 1 Peter 2:24-də nə deyildiyini bilirsiniz.

*“O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şafa tapdınız”*

—1 Peter 2:24.

Müqəddəs Yazı bizə cavab verir, amma bizim bir ciddi problemimiz var: biz qaranlıq padşahlığında böyümüşük və bizi pozğunluq və ölüm əhatə edir. Biz qorxu padşahlığında böyümüşük və qorxunun dediklərinə inanmışıq. Beləliklə, yuxarıdakı misalda xərçəngin öldürməyə qadir olduğuna əminik. Əlimizdə bunun həqiqət olduğunu göstərən media yayımından götürülən sübutlarımız var. Beləliklə, razılaşmanı necə dəyişdirə bilərik? Allahın dediklərinə necə inana bilərik? Əslində, özümüz bacarmırıq. Lakin Allahın Kəlamı canlıdır və qüdrətlidir və onu öz ruhunuza toxum kimi səpməklə ruhunuz göylərin dedikləri ilə razılaşmağa başlayır.

### Göylərlə razılığa gəlmə

*“Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özünü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənələri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal ora q vurur, çünki biçin vaxtı gəlmişdir.»”*

—Mark 4:26-29.

Torpaq (ürəyiniz) öz-özünə razılıq verir. Diqqət yetirin ki, iman üçün dua etməməlisiniz; bu, ürəyinizin və Allahın Kəlamının funksiyasıdır. Bu mətnə nəzər salsaq, qəlbimizlə göylərin razılaşmasının bir proses olduğunu görürük. Bu, dərhal baş vermir. Bu məsələ bizə deyir ki, ürəyimiz Allahın Kəlamını qəbul edərkən iman yenidən əkilmiş toxumun sapının və ya zoğunun böyüməsinə bənzəyir. Sonra o, bir sapa çevrilir və sonra isə baş əmələ gətirir. Baş toxumun və ya meyvənin formalaşdığı yerdir. Bitki həyatının bu mərhələsində hələ də yeməli deyil. Bitki hələ yetişmiş bəhrəsini verməyib, o hələ böyüyür.

Beləliklə, belə başa düşmək olar. Toxumu torpağa əkdiyiniz zaman cücərmə prosesi ilə bitki böyüməyə başlayır, lakin hələ meyvəsi yoxdur. Bitki lazım olan mühiddə qaldığı müddətdə böyüməkdə davam edir. Yetişdikcə meyvə gətirir.

Tutaq ki, siz qarğıdalı yetişdirirsiniz. Qarğıdalı bitkisi qarğıdalı sünbülünü çıxarır, lakin bu zaman o hələ yeməli olmur. Ancaq bir mövsümdən sonra sünbüldəki qarğıdalı yetişir. Bu anı tutmalısınız! Hazırda sünbüldəki qarğıdalı dənəsi torpağa səpilən qarğıdalı dənəsinə bənzəyir, burada razılıq baş verir.

**Bitkinin başındakı toxum yetişərkən, DƏQİQLİKLƏ, səpilən toxuma bənzəyir.**

Qarğıdalı bitkisi əkin və yetişmiş toxum əkdiyiniz toxumla uyğun olacaq. Onlar eynidirlər. Görünüşləri və dadı o qədər oxşardır ki, onları ayırd edə bilmirsiniz.

Beləliklə, icazə verin, İsanın dediklərinə istinad edim. Biz Allahın Kəlamını eşidəndə (Rom. 10:17) onu ruhumuza, ürəyimizə səpmiş oluruq. O Sözü ürəyimizdə saxlasaq, o böyüycək və böyüdükcə qəlbimiz göylərin dediklərinə inanacaq. Göylər və yer üzü razılığa gəlir və indi göylər iman edən şəxs vasitəsilə yer üzündəki qanuni səlahiyyəti əldə edib. Düşüncələrimiz və imanımız tam əminliklə göylərin dedikləri ilə uyğun gəlir. Bu, ağlasığmaz bir şeydir. Bu, bir daşın atdığıımız zaman yerə düşəcəyinə inandığımızı bənzəyir. Göylər Kəlamı göylərdən yer padşahlığına səpir və orada razılıq və Allahın iradəsi baş verir. Əgər göylər şəfa aldığınızı deyirsə, o zaman Söz ürəyinizdə bəhrə verdiyi zaman siz yalnız göylərin dediklərini görəcəksiniz. Artıq qorxu yoxdur. Gözlərinizi bağlayıb özünüzü şəfa almış kimi görəcəksiniz! Buna görə İbranlıərə 11:1-də deyilir:

*“İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır”*

—İbraniyə 11:1.

Ola bilsin ki, siz bunu hələ gözlərinizlə deyil, yalnız ruhu-nuzla görürsünüz və bu onu əlinizdə tutduğunuz qədər realdır. Bu razılaşma iman adlanır və bu iman o mənzərəni yer üzündəki padşahlığa, yəni sizin həyatınıza gətirəcək!

### **İşıqı yandırmağınız**

Lakin Mark 4-cü fəsil burada bitmir. Ürəklərimizin göylərlə razılaşdığını və imanın olduğunu bizə deyəndən sonra o, bəhrəni yığacağımız barədə göstəriş verir.

*“Məhsul yetişəndə əkinçi **dərhal oraq vurur**, çünki biçin vaxtı gəlmişdir”*

—Mark 4:29.

Diqqət edin ki, ürək göylərlə razılığa gəlsə də, iman olsa da, hələ heç nə baş vermir. Niyə? Uzun müddətdir dediyim kimi, yer üzündəki padşahlıqda qanuni səlahiyyətə maliksiniz.

Luka 8-də qanaxması olan qadınla bağlı müzakirəmizi xatırlayırırsınız mı? Yadınızdadır, İsa deyir: “Qızım, imanın səni sağaltdı”. Mən sizə dedim ki, İsa “qızım” sözünü işlədəndə göylər qarşısında qanuni mövqe tutmuşdu. O, İbrahimin qızı idi. Onun qanuni hüquqları var idi. Mən bunu elektrik stansiyasının xətlərinin evinizə qoşulması ilə müqayisə etdim. Elektrik xətti var, lakin siz işıqları yandırmağınız. Eyni şəkildə, iman yaranandan sonra güc mövcuddur, lakin siz açarı qoşana qədər heç nə baş vermir. Siz burada yer üzündəki padşahlığa Allahın Padşahlığının gücünü axıtmağınız, çünki bunu qanuni olaraq yalnız siz edə bilərsiniz.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

Romalılara 10:10 ayəsində qeyd olunduğu kimi, bu prinsip məhz sizin xilas olmağınıza bənzəyir.

*“İnsan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur”*

—Romalılara 10:10.

İnsan ürəkdən Sözə iman edir və saleh sayılır. Saleh sayılma qanununun tətbiq edilməsi mənasını verən hüquqi termindir. Beləliklə, kişi və ya qadının ürəyi padşahlıqla razılığa gəldikdə, göylərin dediklərinə iman etdikdə göy və yer qarşısında saleh sayılırlar. Göylərin onların həyatına və həyatları vasitəsilə axıdılması və Allahın Padşahlığı adından yer üzündəki padşahlığa təsir etməsi artıq qanunidir. Amma qəribədir ki, indi bu, qanuni olsa da, iman olsa da, yenə də heç nə baş vermir. “Ancaq, Qari, sən dedin ki, əgər iman etsəm, bu, yer üzündə mənə qanuni səlahiyyət verəcək”. Düzdür, amma iman edəndən sonra kimsə göylərin hakimiyyətinə icazə verməlidir. Gəlin Müqəddəs Yazılarımıza bir daha nəzər salaq.

*“İnsan ürəkdən iman etməklə saleh sayılır **və dili ilə iqrar etməklə xilas olur**”*

—Romalılara 10:10.

İman edib saleh sayıldığınız zaman göylərin yer üzünü fəth etməsi qanuni mövqe əldə edir. Ancaq diqqət yetirin, orada deyilir ki, dilinizlə iqrar etməklə xilas olursunuz. İki hissəni görürsünüzmü? Göylərin bir hissəsi Kəlamı ürəyinizə gətirir, burada yer üzündəki padşahlıqda razılıq yaradır. Razılıq verib iman edəndən sonra siz bu razılışmaya uyğun hərəkət etməli və göylərin dediklərini qəbul etmək üçün göyləri öz vəziyyətiniz üzərində hakim etməlisiniz.

Mark 4-də deyilir ki, məhsul yetişəndə əkinçi dərhal oraq vurur. O iman etdikdən sonra Allahın Kəlamına uyğun hərəkət edib məhsulu qəbul etməlidir.

### **Allahın Padşahlığında qəbul etmək**

İcazə verin, geri qayıdıb bir anlıq Mark 4-də istinad edilən oraq haqqında danışım. Bilirəm ki, imanlılar cəmiyyətinin əksəriyyəti oraqdan düzgün istifadə etməyi öyrənməyib, yəni lazım olan məhsulu biçməyi bilmirlər. Rəbb mənə Padşahlığın necə işlədiyini öyrətməsəydi, mən də bunu bilməyəcəkdim. Budur, Padşahlıqdakı bu həyati proses haqqında aldığım ilk açıqlamanın hekayəsi.

Mən Atlantadakı imanlılar cəmiyyətində çıxış etməyə dəvət almışdım. Bir çərşənbə günü toplantı idi və imanlılar cəmiyyəti o qədər də böyük deyildi, amma mənim üçün yaxşı idi. Sadəcə, insanlara Padşahlıq haqqında öyrətməyi sevirəm. İmanlılar cəmiyyətinə çatanda orada qapıların bağlı olması və orada heç kimin olmamağı mənə qəribə gəldi. Xidmətin başlamasına cəmi on dəqiqə qalmışdı. Arxamda bir yük maşınının yüksək səsinə eşitdim və imanlılar cəmiyyətinin arxa küçəsindən köhnə bir yük maşınının içəri girdiyini gördüm. Mən bu barədə heç nə düşünmədim. Axı Atlanta şəhərinin mərkəzində idim.

Gözlədiyim zaman binanın arxasından bir kişi yaxınlaşaraq özünü pastor kimi təqdim etdi. O, köhnə yük maşınının işə düşmədiyi səbəbindən gecikdiyinə görə üzr istədi. Dedi ki, mufta dağıldığı üçün onu təpədən aşağı itələyərək işə salmalı idi. Bəzən heç onu işə salmaq mümkün olmadığına və imanlılar cəmiyyətinə 8 kilometr yolu piyada getməyə məcbur olduğunu dedi. Etiraf edim ki, bu söhbət məni bir az təəccübləndirdi.

O, daha sonra izah etdi ki, onun xidməti ilk növbədə müjdəçilik xidmətidir və o, hər ay oradan minlərlə, çox vaxt 10 000-dən



**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

çox insana yemək gətirir. Pastor danışıqca narahat olurdum.

**SİZ BURADA YER  
ÜZÜNDƏKİ PADŞAHLIĞA  
ALLAHIN PADŞAHLIĞININ  
GÜCÜNÜ AXITMALISINIZ,  
ÇÜNKİ BUNU QANUNI  
OLARAQ YALNIZ SİZ EDƏ  
BİLƏRSİNİZ.**

Budur, ayda 10 000 adamı doyduran Allahın bəndəsinin layiqli maşını da yoxdur. Mən bunu həll edə bilərdim. Evdə ona verə biləcəyim 32 000 km sürülmüş kifayət qədər təzə maşınım var idi. Ona planım barəsində danışdım və işçilərimdən birini maşınla Atlantaya göndərəcəyimi dedim. Təbii ki, o həyəcanlandı.

Mən o gecəni ona və onun kiçik cəmiyyətinə Allahın Padşahlığı, bizim və Allahın pulla rəftarı haqqında təlim verdim. Bilirdim ki, onlar Padşahlığın necə olduğunu insanlara nümayiş etdirməyə başlamalı idilər.

Evə gedəndə maşının Atlantaya aparılmasını təşkil etdim. İşçim maşını götürməyə gələndə bildim ki, göylərdə ruhani bir əməliyyat aparıram. O avtomobili Allahın Padşahlığı üçün verdiyim zaman inanırdım ki, Allah da mənim ehtiyacıma görə bir avtomobil yetirəcək.

Mən avtomobil həvəskarı deyiləm. Bəzi insanlar buna böyük həvəs göstərirlər. Buna görə də işçim onu götürməyə gələndə əlimi maşının üzərinə qoyub dedim: “Ata, mən bu maşını Atlantadakı xidmətə həsr edirəm. Onu toxum kimi səpirəm və inanıram ki, mən də \_\_\_\_\_”. İstədiyim avtomobili ağıma gətirə bilmədim, ona görə dedim: “Bu barədə hələ düşünüb Sənə deyəcəyəm!”

Beləliklə, növbəti bir neçə ay ərzində mən avtomobil haqqında çox düşünmürdüm, amma bir gün Drendanın hansı avtomobilə sahib olmaq istədiyini soruşdum. O, bir qədər fikirləşdikdən sonra kabriolet istədiyini dedi. Mən ondan hansı növ kabriolet istədiyini soruşdum və ağımıza heç bir model gəlmirdi.

İstəyirdim ki, o, bəyəndiyi maşını alsın, ona görə də ona dedim ki, internetdə axtararaq bəyəndiyi kabrioleti tapıb mənə bildirsin. Bu arada yeni maşın almaq planımız barədə heç kimə demədik, amma maşın axtarışını davam edirdik.

Bir gün biz nahar eləmək üçün restorana gedirdik və birdən Drenda qışqırdı: “Budur!”

“Orada nə var?” – soruşdum. “Budur bəyəndiyim avtomobil”. O, dayanacağı göstərdi. Mən ərazini gəzdim və BMW 6 seriyalı Ci kabrioletinin arxasına keçdim, bu, şübhəsiz ki, gözəl avtomobil idi. Mən də bahalı maşın ala bilərəm. Drendanı zövqünə görə tərifləyib avtomobilin gözəl olduğunu dedim.

Bilməlisiniz ki, biz maşınlara çox pul xərcləmirik. Dediyim kimi, heç vaxt avtomobil həvəskarı olmamışam. Maliyyə sahəsində işlədiyim üçün bilirəm ki, onlar dəyərini tez itirirlər və bir, ya iki illik avtomobil almaq daha yaxşıdır. Planım yaxşı vəziyyətdə olan maşın tapmaqdan ibarət idi.

Bir həftədən sonra imanlılar cəmiyyətindən bir oğlan mənə zəng edib dedi: “Drendanın maşınını tapdım!” O gün gördüyümüz BMW haqqında heç kimə demədiyimiz üçün çaşqınlıqda idim.

Mən ondan hansı avtomobilin olduğunu soruşdum, dedi ki, BMW 6 seriyalı Ci kabrioletidir. O dedi ki, Rəbb bu maşını ona göstərib ki, bu, Drendanın maşınıdır.

“Bu maşın diqqətimi çəkir”, – dedim. Maşın 1 ilin və əla vəziyyətdə idi. Onu nağd pulla aldım. Drenda istədiyi maşını aldı.

Bu necə baş verdi?

Gəlin bu hekayəni iman etmək və oraq vurmaq haqqında öyrəndiklərimizlə müqayisə edək.

Maşını verəndə imanım var idi. Ancaq Drenda yüksək səsle dedi: “Budur!” O, orağı vurdu və bir neçə gün sonra maşın peyda

oldu. Onun uca səslə dediyini eşitsəm də, heç vaxt onun bəyanatını Markın 4-cü fəslə və oraq ilə əlaqələndirməmişdim. Ancaq növbəti hekayə bunu təməmilə aydınlaşdırdı.

### **Sözlərinizin qüdrəti**

Dəfələrlə qeyd etmişəm ki, 60 hektar torpağım var. Təxminən 10 hektar ərazisi bataqlıqdır. Payızda ov etməyi sevirəm, amma orta məktəbdə ördək ovlamağıma baxmayaraq, Ohayoda heç vaxt ördək ovlamamışdım. Ancaq bir il bataqlıq su ilə dolu idi və ördəklər böyük sürülərlə oraya axışdırdılar. Gündə yüzlərlə ördək oraya gecələməyə gəlirdi. Beləliklə, bir gecə ov tufəngimi götürüb çölə çıxdım və axşam yeməyi üçün bir neçə ördək vurdum.

Həmin payızda oğlanlarımla ördək ovlamaqdan həzz aldım. Diqqətimi çəkən bir şey çox vaxt ördəklərin tufəngdən maksimum məsafədə olması idi. Ördəkləri ovlayarkən, qanuni olaraq, ənənəvi qurğuşun atəşindən deyil, yalnız polad tufəngdən istifadə etməyə icazə verilir. Qurğuşun atışı daha ağırdır və enerjisini polad tufəngdən daha çox saxlayır, buna görə də ördək ovu edərkən uzun məsafədən atışlarda problem yaranır.

Amma həmin payız bir neçə ördək ovçusu ilə söhbət edərkən onlar mənə ördək ovlamaq üçün nəzərdə tutulmuş bu yeni silahlar haqqında danışdılar. Onlar daha ağır tufənglərdən ata bildilər və həm də kamuflyaj geyinmişdilər. Mən də beləsini almaq istəyirdim, amma dekabr idi və ördək mövsümü bitirdi, ona görə də bu barədə çox düşünmədim.

Yanvarın əvvəlində nəyəsə görə Kabelə adlanan yerli idman malları mağazamıza getdim və o ördək silahları yadıma düşdü. Ona baxmaq istəyirdim. Beləliklə, çölə çıxarkən silah piştaxtasının yanından keçdim və su quşlarının ovuna həsr olunmuş yeni silahlar bölməsini gördüm. Yadımdadır, heç düşünmədən barmağımı ən yaxşısına tərəf uzatdım və ucadan dedim. “Rəbb, məndə

də bundan olacaq”. Ördək mövsümü payızda açılırdı, buna görə də mövsüm yaxınlaşana qədər silah almağı düşünmüşdüm.

İki həftə sonra məni işgüzar konfransda çıxış etməyə dəvət etdilər. Bitirən kimi direktor təşəkkür etmək üçün yaxınlaşıb mənə hədiyyə vermək istədiyini dedi. Təəccüblüdür ki, o, iki həftə əvvəl Kabelada seçdiyim silahı, dəqiqliklə həmin modeli mənə uzatdı. Əlbəttə, belə səxavətli hədiyyə məni təəccübləndirdi, amma bunun təsadüf olmadığını da bilirdim. Kabelada dediklərimi xatırladım və nə etdiyimi başa düşdüm. Mən oraq vurmuşdum!

*“Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir»”*

—Mark 4:26-29.

Oraq vurmaq Romalılara 10:10-da danışdığımız imanla bağlı eyni prinsipi göstərir.

*“Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur”*

—Romalılara 10:10.

Ürəyimlə inandım və dilimlə Padşahlığı yer üzündə bəyan etdim. Mən 30-dan çox silahımı bağışlamışam, amma ilk dəfə idi ki, ucadan dedim: “Mən onu götürəcəyəm”. Ancaq bu barədə bir dəqiqəlik düşünsəm, eyni şeyi bir dəfə etmişdim – lakin o zaman Padşahlığın necə işlədiyini bilmirdim.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Drenda ilə mən Ohayoya köçmüşdük, lakin Oklahomada maral ovuna tütənglə gedirdik. Ohayoda tütənglər qanuni deyildi; yalnız güllədən istifadə edən xüsusi ov tütənglərinə icazə verilirdi. O vaxt əlimdə yeganə 20 kalibrlik qoşalülə tütəngim var idi. Onun vasitəsilə ilk köçdüyümüz ildə iki maral vura bilmişdim. Amma mən xüsusi olaraq maral ovu üçün nəzərdə tutulmuş yaxşı ov tütəngi istəyirdim. Xatırladım ki, Ohayodakı ilk maral mövsümündən sonra mən Drendaya demişdim ki, maral ovu üçün qara sintetik ehtiyatı olan 11-87 12 ölçülü Remington modelini istəyirəm. Bir neçə həftə sonra Milad bayramı idi və atam Milad üçün mənə o ov tütəngini verəndə təəccübləndim. Mən ona belə bir ov tütənginə ehtiyacım olduğunu belə deməmişdim. Yadımdadır, “Cavan oğlan, bu, qəribədir”, – deyər düşünmüşdüm. Mən özüm də bilmədən oraq vurmuşdum.

## 4-CÜ FƏSİL

# XATIRLAMIRSINIZMI?

Padşahlığın necə işlədiyini öyrəndiyim ilk günlərdə gördüklərimdən şoka düşürdüm. Bu ona görə idi ki, gördüyüm şeylərdən heç birini mənə öyrətməmişdilər. Amma kitabın birinci hissəsində dediyim kimi, Allah mənə maral ovu vasitəsilə bir çox şeyləri öyrətdi. Mən kifayət qədər sadə insanam və düşünürəm ki, bu, diqqətimi cəlb etmək üçün əla bir yol idi. Marallarımı əkməyimi öyrəndikdən və onları təxminən 40 dəqiqə ərzində biçməyə başlayandan sonra – Allah Padşahlığının fəaliyyətini daha yaxşı başa düşmək üçün öyrəndiklərimi aydınlaşdırmağa başladı.

Allah mənə buynuz budaqlarının sayı altı olan maralı imanla ovlamağı öyrəndəndə mən Oklahoma ştatının Tulsa şəhərində yaşayırdım. Sizə dediyim kimi, növbəti il Ohayoya qayıtdıq. Ohayoda böyük bir maral sürüsü var idi və iki maral ovlamağa icazə verilirdi, onlardan yalnız biri iri maral ola bilərdi. Ona görə də Ohayoya gələndə hər il iki maral üçün toxum əkməyə başladım. Hər şey saat mexanizmi kimi, yağ kimi gedirdi.

Ancaq bir il məni çaşdıran bir şey gördüm. Fikirləşdim: “Xeyr, bu baş verə bilməz. Həmin maral mövsümünü başa vuranda gördüm ki, toxumumu səpən zaman maralları çekimdə qeyd etdiyim ardıcılıqla əldə edirdim. Məsələn, əgər mən “bir maral və bir cey-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

ran üçün” yazırdımsa, birinci maralı, sonra ceyranı ovlayırdım. Bunun son bir neçə il ərzində ardıcıl baş verdiyinə fikir verdim. Heç vaxt buna əhəmiyyət vermədiyim üçün buna əmin deyildim, amma nədənsə bunun doğru olub-olmadığına fikir verməyə başladım.

Beləliklə, gələn il bunu bir daha öyrənməli oldum. Razıyam ki, bu, ağılsız fikirdir, amma belə olduğunu düşündüm və bir neçə dəfə sınaqdan sonra belə olduğunu bildim. Ona görə də həmin il toxumumu səpəndə ardıcılığı dəyişdim. Bu dəfə siyahıya birinci ceyranı qoydum. O vaxta qədər həmişə maralı birinci yazardım. Düzdür, onlar məhz bu qayda ilə gəldilər. Beləliklə, gələn il mən bunu təkrarladım və onlar yazdığım ardıcılıqla gəldilər. Heç vaxt belə bir şeyin ola biləcəyini düşünməmişdim. Demək istəyirəm ki, Padşahlıq bu qədər dəqiq imiş?

Bunun həqiqətən baş verdiyini və ya, sadəcə, bir təsadüf olduğunu öyrənmək üçün buynuzla bağlı olan daha dərin bir təcrübə aparmağa qərar verdim. Həmin il toxumumu buynuz budaqlarının sayı yeddi olan marala səpdim. Normal, tipik maralın hər tərəfində cüt budaq buynuzu olduğunu bilirdim, ona görə də tək və dəqiq bir rəqəm seçdim və qərribə səslənsə də, dua edib Drenda ilə bunun üçün toxum səpdik.

### **İman nə dərəcədə spesifikdir?**

Nəhayət, oktyabr gəldi və ov mövsümü açıldı. Adətən, ox-kamanımla meşəyə girməyi səbirsizliklə gözləyirdim, amma mövsüm açılanda özümü nə isə qərribə hiss etdim. Ova çıxmağa həvəsim yox idi. Bu hiss çox güclü idi və qərribə də olsa, hələ çölə çıxma bilməyəcəyimə əmin idim. O vaxt düşünürdüm ki, ova getmək həvəsi mövsüm keçdikcə, yarpaqlar tökülməyə başladıqca azalacaq. Amma yox, ova çıxmağa həvəsim olmadığının səbəbini, sadəcə, izah edə bilmirdim. Belə düşünürdüm:

“Görəsən, yaşlananda belə olur, sadəcə olaraq, nə isə etməyə həvəsdən düşürsən?” İçimdəki bu qərribə hissi izah edə bilmirdim. Sanki bir daha maral ovuna getsəm də, buna böyük əhəmiyyət verməyəcəyəm. Beləliklə, noyabr idi və bir az narahat olurdum. Mən artıq meşədəki ən gözəl vaxtı və ən isti vaxtı əldən vermişdim. O vaxt noyabr ayının ortaları idi və mən hələ də maral ovuna çıxmaq istəmirdim, düşündüm ki, ümumiyyətlə ov etməyəcəyəm.

Drendanın valideynləri bir neçə gün qonağımız olmaq üçün Alabamadan gəlmişdilər. Qonaq otağında oturub söhbət edəndə birdən ertəsi gün meşəyə getməli olduğumu düşündüm. Sanki açar işə salınmışdı. Hamısına dedim ki, maral ovlamaq üçün səhər çölə çıxmalıyam. Növbəti səhər üçün silahımı hazırlayanda çox həyəcanlı idim.

Bilirdim ki, buynuz budaqlarının sayı yeddi olan maralım orada olacaq. Sonra başa düşdüm ki, buynuz budaqlarının sayı yeddi olan maral oktyabrda, bir gün əvvəl orada olmamalı idi. Maral ovu ilə bağlı keçirtdiyim hisslərin səbəbi bu imiş. Təsəvvür edirəm ki, bir ay yarım ərzində hər gün ovda olmağı pəncərədən baxıb arzulamaq nə qədər çətin olardı. Bu, depressiyaya səbəb olardı. Buraya kimi hər şey, sadəcə, bir nəzəriyyə idi, amma səhəri gün bunu sınaqdan keçirməyə hazırlaşdım.

O səhər oyananda hava hələ qaranlıq idi və mən gecə hansı ağacın yanında durmağım üçün dua etmişdim. Əmlakımın yanında bir neçə yerdə ağac dayaqları var idi və mən bu barədə dua edərkən bataqlıq dayaqı tərəfə yollandım. Biz onu bataqlıq ağacı adlandırırıq, çünki o ağacın bir tərəfi təxminən on hektar bataqlıq, digər tərəfi isə kolluqla həmsərhəddir. Bilirdim ki, marallar hərdən bataqlığın yanından keçirlər. Keçmişdə ağac öz bəhrəsini vermişdi və mən o gün maralımı məhz orada gözləyirdim.



Mən ağaca doğru gedəndə maral ovu vasitəsilə Allahın Öz Padşahlığı ilə bağlı mənə göstərdiklərini yada saldım və hiss etdim ki, O mənə daha nəyisə öyrədir. Təcrübəmin nəticəsini görmək üçün həyəcanlı idim.

Hava yavaş-yavaş işıqlanırdı və payız səhərinin adi səsləri və qoxuları mənim üçün xoş bir duyğu idi. Həqiqətən, bunun üçün darıxmışdım. Səhərə haradasa bir saat qalmışdı və maraldan əsər-əlamət yox idi. Sahəmdəki maral izlərinə baxaraq bilirdim ki, maral səhər tezdən bu ərazidə olub. Mən ağacın yanında bir saata yaxın olsam da, hava işıqlaşanda 40 dəqiqəyə maralı ovla- malı idim.

Orada oturduğum zaman evdə maşının qapısının çırpıldığını eşitdim. Sonra yadıma düşdü ki, Drendanın valideynləri həmin səhər Alabamaya qayıtmaq üçün yola düşürdülər və mən onlarla vidalaşmaq istədim. Beləliklə, istəmədən, buyunuz budaqlarının sayı yeddi olan maralı başqa gün ovlamağı düşünərək ağacdan düşdüm.

Evə çatanda hamı oyanıb səhər yeməyinə hazır idi. Mən ailədə, demək olar ki, hər gün səhər yeməyini özüm hazırlayı- ram. Beləliklə, Drendanın valideynləri əşyalarını yığana kimi mən səhər yeməyini hazırlamağa getdim. Təbii ki, onlar maral haqqında soruşdular və mən səhəri onlarla keçirə bilmək üçün planımdan imtina etmək qərarına gəldiyimi dedim. Bəli, bir az məyus idim. Bir az gec gedəcəklərini, maralı ovlamaq üçün mənə vaxt verəcəklərini gözləyirdim.

Ancaq sobanın yanında dayanıb bir neçə omlet bişirərkən, mətbəx pəncərələrindən arxa meşələrimizə və tarlalarımıza bax- dım. Sahənin arxa tərəfində ceyranın arxasınca qaçan bir maralı gördüm və birbaşa bataqlıq ərazisindəki ağaca doğru gədirdi. Sadəcə, bilirdim ki, bu mənim maralım olmalıdır. Birdən yeməyə kiminsə baxmağını xahiş edərək ucadan qışqırıb dedim ki, indicə

maralımı görmüşəm və gedib onu ovlayacağam. Bilirdim ki, çox vaxtım yoxdur.

Maralın gözünə dəyməmək üçün mülkümün arxa tərəfindən qaçmalı oldum. Fikirləşdim ki, o, sadəcə, ağacım olan cığıra tərəf gedəcək. Bacardığım qədər sürətlə qaçdım və heç bir maral görmədən ağaca çatdım və bu, yaxşı idi. Bilirdim ki, onlar mənim izimlə gəlməyi seçsələr, onları yaxalayacağam. Ürəyim döyünərək və üzümdən tər axaraq tez ağaca qalxdım.

Birdən mən oturanda onlar gəldilər. Ceyran ağacımın altına tərəf qaça-qaça gəldi və maralın yaxında olduğunu bilərək özümü hazırladım. Düzdür, o gəldi. Onun buynuz budaqlarının sayının həqiqətən yeddi olub-olmadığını yoxlamağa vaxtım yox idi. Atəş açmaq üçün güclə vaxt tapdım. Atəş açdığım zaman bildim ki, maralı vurdum, amma bir az aşağıdan vurduğum məni narahat edirdi. Maral alaq otlarının içinə atıldı. Təxminən 20 dəqiqə ağacda gözlədim və nəhayət, güllənin əlamətlərini yoxlamaq üçün ağacdən aşağı düşdüm. Təəssüf ki, yerdə çox az qan var idi.

Atəşimə görə bir az narahat oldum, amma bilirdim ki, maral alaq otlarının arasında yığılıb qalmışdı və mən hələ onu tərpətmək istəmirdim. Əvvəllər çox az qan axıtdıraraq maral vurmuşam və bilirdim ki, yaxşı olar ki, onlara bir müddət orada qalmağa imkan verilsin. Mən evə qayıtdım və səhər yeməyini yedim, hadisəni hamıya danışdım və sonra oğlanlarıma maralı tapmağıma kömək etmək üçün mənimlə tarlaya getmələrini dedim. Ümid edirdim ki, maralın düzgün vurulduğunu və artıq ölmüş olduğunu görəcəyik. Ancaq bilirdim ki, çox aşağıdan vurduğuma görə şansım az idi və maral, sadəcə, yaralanmışdı.

Bir-iki saat gözlədikdən sonra çölə çıxdıq və tarlaya yollandıq. Mən hər ehtimala qarşı silahımı hazırlamışdım. Birdən sahənin o

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

tərəfində Tim maralı ürkütdü. O məni görməmişdi və mənə tərəf qaçırdı. Qaçarkən qəflətən Timi gördü və hansı yolla getməyi seçmək üçün bir anlıq dayandı.

Maral təxminən 60-65 metr uzaqda idi, o mənim zəif güllələrim üçün çox uzaqda idi, lakin bunun mənim yeganə şansım

**BƏLİ, PADŞAHLIQ XÜSUSİ  
İDİ! HEÇ KİM MƏNƏ  
PADŞAHLIĞIN BELƏ  
İŞLƏDİYİNİ, PADŞAHLIĞIN BU  
QƏDƏR SPESİFİK OLDUĞUNU  
VƏ HƏQİQƏTƏN BELƏ BİR  
SƏLAHIYYƏTƏ MALİK  
OLDUĞUMUZU DEMƏMİŞDİ.**

olduğunu bildirdim. Tez silahımı qaldırıb maralı nişan aldım və atəş açdım. Təəccüblüdür ki, güllə düz maralın boynunun ortasına dəydi. O, təcridən aşağı yıxıldı. Mən heyrət içində qaldım! Yavaş-yavaş maralın qaçdığı istiqamətə yollandıq və onun bizdən təxminən 100 metr irəlində uzandığını gördüm. Başını yuxarı qaldırmışdı, lakin bizi gör-

mürdü, ona görə də biz geri qayıtdıq və oraya az sonra gəlməyi düşündük.

Bəli, sonra gəlmək çox gec olacaqdı, çünki bütün günümü cəmiyyətdə keçirtməli idim və hava qaralana qədər evə qayıda bilməzdim. Timlə fənəri götürüb maralın uzandığını yerə qayıtdıq. Onu orada olduğu yerdən bir neçə metr aralıda tapdıq. Mən cəld buynuzlara baxdım və qarşımda buynuz budaqlarının sayı yeddi olan maral var idi. Mən heyrətlə marala baxdım. Tim və mən marala görə Allahı izzətləndirdik və onu evə sürüyərkən Padşahlıq və gördüklərimiz haqqında danışdıq.

Bəli, Padşahlıq xüsusi idi! Heç kim mənə Padşahlığın belə işlədiyini, Padşahlığın bu qədər spesifik olduğunu və həqiqətən belə bir səlahiyyətə malik olduğumuzu deməmişdi.

## Başqa bir kəşf

Başqa bir maral ovunu xatırlayıram, orada bir xırda maral üçün toxum əkmışdim. Xırda maral çox kiçik buynuzları olan birillik maraldır. Çox kiçik olduqlarına görə uzaqdan balaca ceyran kimi görünə bilər. Buna görə də xırda marallar Ohayo ştatında ceyran sayılır. Nəzərə alın ki, onlar maral balası deyillər. Onlar yetkin bir maral boyda deyillər, lakin demək olar ki, o boydadırlar.

Beləliklə, bu xüsusi gündə mən öz ağacımda idim və doqquz-on maraldan ibarət sürünün gəldiyini gördüm. Onlar mənim yanımdan bir qədər kənarda olsalar da, yavaş-yavaş mənə doğru gəlirdilər. Birdən qonşu öz dördtəkərli maşınını işə saldı. Səsi eşidən bütün sürü dərhal məndən uzaqlaşdı. Mən ucadan dedim: “Xırda maral, sənə əmr edirəm ki, qayıdıb mənim ağacımın altında durasan. Beləliklə, bu mənzərəni təsəvvür edin. Biçilmiş qarğıdalı tarlasıdır və doqquz maralın hamısı məndən qaçır. Sözümə görə, maral sürüdən ayrılır, birbaşa mənim ağac dayaqımın altına gəlir və orada dayanır! Mən o maralı ovlayıb evə apardım, bəli, bu, bir xırda maral idi.

Bu, dəfələrlə gördüyüm bir şeydir. Padşahlığın nə qədər inanılmaz təfərrüatlı olması haqqında bu kitabda daha sonra danışacağam, lakin gəlin indi burada inanılmaz bir şeyin baş verdiyini başa düşək.

Padşahlıq həyatımızı dəyişdi və biz bu barədə insanlara danışmaqdan əl çəkə bilmirik. O qədər hekayələrimiz var ki, çox şeylər görmüşük. Biz ölümlərin dirildiyini, şişlərin dərhal yoxa çıxdığını, heyrətamiz maliyyə hekayələrini, heyrətamiz azad olma hekayələrini görmüşük. İnsanlara Allahın Padşahlığının xeyirxahlığı haqqında danışaraq, Drenda və mən insanlara Padşahlığı anlamağa kömək etmək üçün 1995-ci ildə “Faith Life” imanlılar cəmiyyətini yaratmalı olduq. Sonra Allah bizə 2006-cı ildə bütün dünyada yayımlanan “Faith Life Now” adlı media xid-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

mətimizi qurmağı əmr etdi. Biz öyrəndik ki, hər yerdə insanlar bu Padşahlıq həyat tərzini azadlıq və qələbə ilə yaşamağı öyrənmək istəyirlər.

### **Allahın Padşahlığı hamı üçün işləyir**

Bu səhər bu fəslə yazarkən elektron poçtumu yoxladım. Hər gün insanlardan Allahın Padşahlığının onların həyatlarını necə dəyişdiyinə şəhadət edən məktublar alırıq. Bu məktub elə indicə gəldi və sizə onun barəsində danışmaq istəyirəm:

Mən kiməm ki, O məni xatırlasın? Bir neçə il əvvəl sizin təlimlərinizi dinləməyə başladım və o vaxtdan möcüzələrin baş verdiyini görürəm. Mən şəfa və maliyyə möcüzələri görürəm. Hazırda ətrafa baxıb Onun xeyirxahlığını görəndə heyrətə gəlirəm. Ehtiyac içində olan insanları və qapıların İncilin həqiqətləri üçün açıldığını görürəm. Məni heyrətləndirən xəzinələrimin dolu olduğunu görməkdir. O məni o qədər zənginləşdirdi ki, mən bəxş etdikcə başqaları Onu görür! Mən özümü təmin edən ev müfəttişiyəm. Müntəzəm olaraq gənc müfəttişlərə müəllimlik edirəm və məsihçi biznes qrupu açmışam, burada biz insanları səxavətli olmağa və gələcək nəslə yetişdirməyə çağırırıq... Padşahlıq yolunun rəqabət deyil, bolluq olduğunu öyrədirik. Sizin təliminiz, həqiqətən də, həyatımı dəyişdi və indi bu təlim başqalarına ötürülür; O məni möhkəmləndirdi və indi başqaları Onun izzətini dinləyir və görür. Onun etdiklərini və təminat verdiyini görmək böyük xoşbəxtlikdir. Xidmətinizə görə təşəkkür edirəm!

Təvazökarlıqla,

B. F.

Knoxville, TN

Biz hər zaman bu növ məktublar alırıq. Lakin həm Padşahlığın funksiyası ilə bağlı çoxlu suallar da alırıq. İnsanlar Padşah-

lıqda necə fəaliyyət göstərmək və Drenda ilə mənim gördüyümüz şeyləri necə görə biləcəkləri barədə suallar verirlər. Mənim «Maliyyə vəziyyətinizdə inqilab» silsiləmin dördüncü kitabının məqsədi də budur. Əgər sizdə mənim digər kitablarım varsa, bilirsiniz ki, mən Padşahlıqda fəaliyyət göstərmək istəyən hər kəsin bilməli bəzi əsas anlayışları nəzərdən keçirmək üçün bir müddət vaxt sərf etmişəm.

Amma indi mən Padşahlığın funksiyasını daha dərinləndirən araşdırma istəyirəm və ümid edirəm ki, bu sizə Padşahlıqda onun bəhrələri ilə birlikdə necə yaşamağı başa düşməkdə kömək edəcək. Mən Allahın öyrətdiyinə əsasən, Allahın Padşahlığından sizə lazım olan təminatı almaq üçün beş əsas addımı göstərmək istəyirəm.

### **Sizə lazım olan təminatı almaq üçün 5 əsas addım**

Gəlin Mark 8:14-21-dəki hekayə ilə başlayaq.

*“Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çərəyi var idi. İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzdü gözləyin».*

*Şagirdlər isə öz aralarında danışib deyirdilər: «Bunu çərəyimiz olmadığı üçün deyir».*

*İsa bunu bilərək onlara dedi: «**Nə üçün çərəyinizin yoxluğundan danışırsınız?** Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? **Məgər yadınızdən çıxıb?** Mən beş çərəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?»*

*Onlar dedilər: «On iki».*

*«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?»*

*Onlar dedilər: «Yeddi».*

*İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»*

—Mark 8:14-21.

Əsasən, İsa belə deyirdi: “Uşaqlar, yadınızdan çıxıb? Biz artıq çörək qıtlığının öhdəsindən gəlmişik və bunu necə həll etdiyimizi gördünüz”. Lakin şagirdlər bunu başa düşə bilmədilər. Buna görə də İsa onlara deyir ki, keçmişdə baş verənləri xatırlasınlar. Onlara ciddi bir ipucu verirdi. “Keçən dəfə eyni vəziyyətlə qarşılaşdığımızı yadınıza salın və orada cavab tapacaqsınız”. Bizim də cavabımız məhz budur. Bəli, görürük ki, çörək və balıq çoxaldı, bunu hər kəs görə bilər, amma ruhani elm adamları kimi daha dərinə getmək istəyirik. Bu necə oldu? Beləliklə, gəlin İsanın istinad etdiyi hekayələrə qayıdaq və ipucları axtaraq.

*“Vaxt keçirdi. Şagirdləri gəlib İsayə dedilər: «Bura çöllükdür, artıq gecdir. Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».*

*Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsayə dedilər: «Bəlkə, gedib iki yüz dinarlıq çörək alağ və onlara verək ki, yesinlər?»*

*Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».*

*İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. Camaat yüz-yüz, əlli-əlli dəstə şəklinə oturdu. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdü. Hamı yeyib-*

*doymdu. Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi”*

—Mark 6:35-44.

Əminəm ki, şagirdlər İsadən insanları özlərinə yemək tapmaq üçün buraxmağını deyəndə Onun cavabından şoka düşmüşdülər. İsa qayıdıb onlara deyir: “Onlara yeməyi siz verin”. Əslində, “onlar” 5000-dən çox insandan ibarət idi. Müqəddəs Kitabda deyilir ki, orada 5000 kişi var idi, ona görə də ehtimal edirəm ki, qadın və uşaqlar da hesablasaq, bu say 15 000–20 000 nəfərə çatırdı. Düşünürəm ki, hər kəs, xüsusən əvvəlcədən heç bir xəbərdarlıq və ya hazırlıq olmadan bu qədər insanı yedizdirməyin mürəkkəb olduğu ilə razılaşar.

**İSA ONLARIN HƏYATIN  
ÖHDƏSİNDƏN GƏLMƏLƏRİNİ,  
PADŞAHLIĞIN FƏRQLİ  
NÖQTƏYİ-NƏZƏRİNİ DƏRK  
ETMƏLƏRİNİ İSTƏYİRDİ.**

Əlbəttə, inanıram ki, İsa insanları yedizdirmək ilə maraqlanırdı, lakin, mənəcə, daha çox şagirdlərini öyrətmək niyyətində idi. İnanıram ki, bu səbəbdən O onlara dedi: “Onlara yeməyi siz verin”. Onlar İsanın böyük möcüzələrini görmüşdülər, lakin indi növbə onların idi. Axı O, tezliklə gedəcəkdə və İsa onların həyatın öhdəsindən gəlmələrini, Padşahlığın fərqli nöqtəyi-nəzərini dərk etmələrini istəyirdi.

### **1-ci addım: Nəyiniz var?**

*“İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?»»*

*Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var»”.*

Əsas açar buradadır. İsa demədi: “Gəlin daşları çörəyə çevirək”. Bu, ruhani cəhətdən düzgün olmazdı. Əvəzində O onlardan artıq nələri olduğunu soruşdu. Xüsusilə, O, lazım ola-



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

nın nə qədərinin onlarda olduğunu soruşurdu. O bilirdi ki, oradakı izdihamı yedizdirmək üçün kifayət qədər çörək və balıq yox idi və Onun sualının məqsədi bu deyildi. İndi təbii ağılla o qədər insanı yedizdirmək cəfəngiyat kimi səslənirdi. Şagirdlər 20 000 insanı yedizdirə bilməyəcəklərini bilirdilər. Təsəvvür edirsinizmi, İsa onlardan nə qədər çörək və balıqları olduğunu soruşduqda nə düşündülər? Sonra isə qayıdıb cəmi beş çörək və iki balıq tapdıqlarını dedilər. Ağılsızlıqdır, elə deyilmi?

İcazə verin, bu söhbəti perspektivə çevirim. Keçmişdə maddi çətinlikdə olan ailələrə bir pastor kimi ya onların bir aylıq ipoteka və ya icarə haqqını ödəməklə, bir neçə kommunal ödənişi etməklə və ya bəzi ərzaq məhsulları almaqla köməklik etmişəm. Ancaq tutaq ki, mən əsl cavabın onlara pay vermək deyil, Padşahlıq olduğunu bilirəm.

Söhbət belə olacaqdı. “Pastor Qari, bu ay pulumuz çatmır və bizi evimizdən qovacaqlar. İmanlılar cəmiyyəti bizə kömək edə bilər?” “Əlbəttə, mən sizə kömək edə bilirəm. Budur mənim məsləhətim. Sadəcə, ev pulunu ödəyin və pul barədə narahatlığa heç bir səbəb olmayacaq”. Onlar mənə baxıb deyəcəkdilər ki, “Pastor, sən başa düşürsən. Növbəti ayın pulunu ödəməyə pulumuz yoxdur”. “Bilirəm, ona görə sizə deyirəm ki, evin pulunu ödəyin ki, ödənişiniz olmasın”.

Sonra da onlardan evə gedib ev pulunu ödəmək üçün nə qədər pulları olduğuna baxmaqlarını desəm, həqiqətən də, məni dəli hesab edəcəklər. Ancaq mənə qulaq asıb, həqiqətən, gedib baxıb və qayıdıb desələr: “Biz bir daha yoxladıq, pastor. Yalnız 20 dollar tapdıq, amma ipotekaya borcumuz 360 000 dollardır”. Düşünürəm ki, mənzərəni başa düşürsünüz. Məni dəli hesab edəcəklər elə deyilmi?

Şagirdlər də o gün çaşqınlıq içində idilər. 20 000 insanı doyurmaq üçün beş çörək və iki balıq?

## NƏ ƏKSƏN, ONU DA BİÇƏCƏKSƏN

Bu hekayəni daha dərindən öyrənməzdən əvvəl mən bir anlıq həyata keçmək üzrə olan başqa bir Padşahlıq qanununu ortaya qoymaq istəyirəm. Çörək çörəyə görə çoxalır, balıq da balığa görə. Elə isə bunu yazın.

### **SİZƏ LAZIM OLAN ŞEYLƏRDƏN BƏZİLƏRİNİ ONLARIN ÇOXALMASI ÜÇÜN PADŞAHLIĞA VERMƏLİSİNİZ!**

İcazə verin, Müqəddəs Kitabdakı başqa bir nümunəyə keçim, sonra Mark 6-dakı hekayəmizə qayıdacağam. Gəlin 2 Padşahlar 4:1-7-ni oxuyaq.

*“Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi».*

*Elişə ona dedi: «**Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?**»*

*Qadın dedi: «Bir qab yağdan başqa bu kəninin evində heç nə yoxdur».*

*Elişə dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun. Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».*

*Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu. Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir».*

*Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi.*

*Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi:  
«Get yağı satıb borcunu ödə. Qalamı ilə də oğullarınla birgə  
dolanarsan»*

—2 Padşahlar 4:1-7.

Diqqət yetirin, peyğəmbər belə demədi: “Yaxşı, gəlin xəzinəyə baxaq görək nəyimiz var”. Xeyr, o bunun həllinin daha yaxşı yolunu bilirdi. O dedi: “Sənin üçün nə edim?” Ola bilsin ki, qadın bir az çaşqınlığa düşüb, “Mənim üçün nə edəsən? Mənə pul lazımdır!” Amma onu alçaltmağa çalışmadı. O onun cavabına səbəb olan çox vacib bir sual verdi. Sizin də cavabınıza səbəb olacaq sualdır.

**«Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?»**

### **Evində nəyin var?**

Əminəm ki, o, sualdan bir az şoka düşmüşdü, çünki nəyi olduğunu artıq demişdi.

O dedi: «Bir qab yağdan başqa bu kəninin evində heç nə yoxdur». Onun dediyinə diqqət yetirin: “Heç nə yoxdur”. Amma onun, həqiqətənmi, heç nəyi yox idi?

Xeyr, onun ifadəsi texniki cəhətdən düzgün deyildi. O dedi ki, kiçik banka zeytun yağı var. Peyğəmbər də məhz bu cavabı gözləyirdi.

Özünüzdən də tək bunu soruşmalısınız. Tanrının sizdən ötrü nə isə etməsi üçün O, qanuni olaraq səlahiyyətinizdə olan bir şeydən istifadə etməlidir.

Beləliklə, ilk addımı nəzərdən keçirək. Sizə lazım olan şeylərin bir hissəsini Allaha verməli olacaqsınız. Onu Allahın Padşahlığına verdiyiniz zaman o, hakimiyyətini dəyişir və onu Allahın qanuni hakimiyyəti altına qoyur ki, o çoxalsın. Nəzərə ala

ki, çoxalmaq bu hekayədə gördüklərimizdən fərqli ola bilər, məsələn, şkafınızdakı çörəyiniz öz-özünə çoxalar, baxmayaraq ki, belə şeyin baş verdiyini də görmüşəm. Ancaq, adətən, Allah çörəyi başqa insanlarla qarşılıqlı əlaqə vasitəsilə çoxaldır. Kimsə sizə qarşı səxavətli ola bilər, ya da işinizdə maaşınız arta bilər, ya da gözlənilməz təminat ola bilər. Allah çörəyinizi saysız-hesabsız üsullarla çoxalda bilər.

### **Pulunuzu ad verə bilərsiniz**

Mən pulla bağlı çox vacib bir məqamı qeyd etmək istəyirəm.

#### **Pul hər şey üçün toxum kimi istifadə edilə bilər.**

Həyatınızda hər gün bir şey alarkən pulun adını çəkirsiniz. Məsələn, ərzaq mağazasından çörək alanda pulunuzu həmin çörəyə dəyişirsiniz və ya əslində, pulunuzun adını “çörək” qoyursunuz. Gəlin nə demək istədiyimi aydınlaşdıraq. Çörəyə ehtiyacınız varsa, o zaman Padşahlığın əkin və biçin adlanan qanununu başa düşürsünüz. O qanunu tətbiq etməklə bilərsiniz ki, çörək əksəniz, çörək biçəcəksiniz. Ancaq tutaq ki, çörəyə ehtiyacınız var, amma əkmək üçün çörəyiniz yoxdur. Siz nə edərdiniz? Pul sərə bilərsiniz və onu sərərkən çörək adlandırma bilərsiniz. Unutmayın, pul, sadəcə, bir barter sistemidir. Süddən, kirayədən tutmuş ayaqqabıya, yeməyə qədər ehtiyacımız olan hər şey kimi adlandırırıq. Beləliklə, pulu verəndə də ona ad verə bilərsiniz.

#### **Pulunuzu verərkən ona ad verə bilərsiniz.**

Ohayo ştatının Nyu-Albani şəhərindəki “Faith Life” imanlılar cəmiyyəti Drenda ilə mənim 25 il əvvəl başladığımız cəmiyyətdir. Biz 2008-ci ildə “Faith Life” cəmiyyətinin yerləşdiyi “Now Center” universitetini tikdik. Bu o vaxtlar 6,5 milyon dollara başa gələn və təxminən 550 nəfərin iştirak etdiyi nəhəng bir layihə idi.

Beləliklə, son 10 ildə biz o binanı hədsiz dərəcədə istifadə etdik. Həftəsonları bacardığımız 3000-ə yaxın adamı yerləşdirirdik

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

və dörd canlı xidməti həyata keçirirdik. Ona görə də indiki binamızı artırmaq qərarına gəldik. Bu, 10 milyon dollarlıq bir layihə idi və auditoriyamızın ölçüsünü artırmaqla və uşaq xidməti üçün yer əlavə etməklə bizə böyümək üçün imkan verəcəkdi. Eyni zamanda, başa düşdük ki, pul toplamağa və binanın tikilməsinə sərf olunan vaxt problemə çevriləcək. Bu, əlavə yerdən həqiqətən istifadə edə bilmək üçün iki il yarım gözləməli idik.

Bunu nəzərə alaraq, biz irəli addım atıb binamızı artırmaq qərarına gəldik, eyni zamanda universitet sahəsinə başladığımız ki, buna da təxminən altı ay vaxt lazım olduğunu düşünürdük. Biz inanırdıq ki, bu, universitetə düşən əsas yükün bir hissəsini aradan qaldıracaq, eyni zamanda cəmiyyətin böyüməsinə imkan verəcək. Beləliklə, biz universitet sahəsinin axtarışına başlamaq üçün bir komanda yaratdıq. Demografik vəziyyətimizi öyrəndik və şəhərimizdə bizə uyğun bir ərazini seçdik. Biz neçə yerə, yerlərə baxdıq və demək olar ki, bir neçə dəfə bir neçə fərqli yeri seçmək istəyirdik, lakin seçim edərkən düşündük ki, nə isə uyğun deyil. Biz bunu hamımız ruhumuzla hiss edirdik.

İndi gəlin altı ay irəli addımlayaq və birinci gündən bəri universitet axtarışında heç bir irəliləyiş əldə etməmişdik. Etiraf etməliyəm ki, Drenda ilə axtarış zamanı bir az ruhdan düşmək üzrə idik. Axtarış bölgəmizdə mövcud olan bütün variantları nəzərdən keçirdik və hələ də həqiqətən ideal bir bina tapa bilmirdik. Bəli, biz səyahətin əvvəlində toxumumuzu səpmişdik və bilirdik ki, Allah bizim üçün mükəmməl bir bina hazırlayıb, lakin onu əldə edəcəyimizin bu qədər uzun çəkəcəyini gözləməirdik. Burada bir ipucu var: yaxşı bir şeyi əldə etmək bəzən bir az uzun vaxt aparır!

Bu zaman yeni bir televiziya şəbəkəsi üçün vəsait toplamaq məqsədilə telemarafonda iştirak etdik. Bu, səhər və axşam canlı efirdə yayımlanacaq üç günlük bir tədbir idi. Düşünürəm ki, üçüncü gün idi və mən, sadəcə, çəkiliş meydançasında oturmuş-

dum ki, Rəbbin mənimlə danışdığını eşitdim. O dedi: “Xidmətdən 100 000 dollarlıq çek götür və bu universitetin çıxılmaz vəziyyətini aradan qaldırmaq üçün bu televiziya yayımına toxum səp. Dörd xidmətinizin hər biri üçün çeki götürün və universitetin yerini təyin olunmuş kimi bəyan etdiyiniz zaman bu ianəni verərkən cəmiyyət onun üzərində dua etsin! Daha sonra dua edib şeytana qarışıqlıq və ləngitmə yaratmağı qadağan etməyimi dedi. Bunu cəmiyyətimizdə növbəti şənbə və bazar günlərində etdik.

**ONU ALLAHIN  
PADŞAHLIĞINA  
VERDİYİNİZ ZAMAN O,  
HAKİMİYYƏTİNİ DƏYİŞİR  
VƏ ONU ALLAHIN QANUNİ  
HAKİMİYYƏTİ ALTINA  
QOYUR Kİ, O ÇOXALSIN.**

Ertəsi gün universitet komandam dedi ki, daşınmaz əmlak agentləri zəng edib bazara yenidən çıxarılan özəl lisey, universitet haqqında məlumat verib. Onlar buna baxmaq qərarına gəldilər. Onlar baxmağa gedəndə uşaq bağçası da daxil olmaqla tam K-12 şəhərciyi tapmışdılar. Bu, universitet üçün istədiyimizdən daha çox idi. Əslində, universiteti genişləndirmək məqsədilə yenidən tikilmiş binamızı icarəyə vermək istəyirdik. Qiymət bizə münasib olmasa da, Drenda və mən çərşənbə axşamı ona baxmaq qərarına gəldik.

Gördüyümüz 8 hektar ərazidə dörd bina, qaçış yolu, trenajor zalları, dörd tennis kortu, incəsənət binası, elmi laboratoriyalar və əsasən K-12 məktəb universitetinə lazım olan hər şeylə təchiz edilmiş heyvənamiz bir universitet sahəsi idi. Drenda və mən heyvənamiz içində idik, lakin əmlak almaq üçün heç bir yol görmürdük.

Elə oldu ki, həmin gecə partnyorlarımızdan biri ilə bir araya gəlib söhbət etmək üçün görüşümüz oldu. Hər ikimiz çox məşğul olduğumuz üçün son iki ay ərzində üç və ya dörd dəfə bu nahar görüşünü təxirə salmışdıq. Amma o gecə buna nail olduq. Biz

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

orada şam yeməyinə əyləşərkən cəmiyyətimizin ərazisini artırmaq haqqında danışımağa başladıq. Cütlük bizdən işlərin gedişatı haqqında soruşdu və biz onlara icazə və çertyojlardakı bəzi gecikmələr və qarşılaşdığımız digər problemlər barədə danışdıq. Onlara dedik ki, işlərin gedişatını nəzərə alsaq, 2022-ci ilin sonuna və ya 2023-cü ilin yazına qədər heç bir artırmaya nail olmayacağıq.

Onlar dərhal soruşdular ki, nə vaxtsa şəhərcik açmaq fikrinə düşmüşükmü, biz də bəli deyərək cavab verdik. Son altı ayda dayanmadan axtarış edərək uyğun sayt tapmadığımızı dedik. Sonra onlara səhər baxdığımız məktəb haqqında danışdıq və dedik ki, belə bir şey ideal seçim olardı, lakin bu, milyonlar dəyərinə idi.

Cütlük orada oturmuşdu və gözlərini qırpmadan, sadəcə, dedi: “Yaxşı, havayı olsa, necə?” Həqiqətən də, dərhal heç nə başa düşmədik və onlar yenidən soruşdular: “Pulsuz olsa?” Yenə zərərət etdiklərini düşündük, amma bu dəfə cənab dedi: “Drenda, universitet havayı olsa, necə olar?” “Siz nə demək istəyirsiniz?” deyə soruşduq. Onlar dedilər: “Bunun üçün çek yazacağıq!” Orada oturarkən bir anlıq heyrətə gəldik. Ancaq uzun sözün qıyası, onlar bunu etdilər.

Beləliklə, universitetimiz üçün toxum səpdikdən iki gün sonra Allah bizi mükəmməl yerə yönəltdi. İndi havayı və 12 milyon dollarlıq universitetimiz var! Bunu kim təsəvvür edə bilərdi? Bunu gördükdən sonra Drenda ilə razılaşdıq ki, gördüklərimizlə yanaşı, daha geniş düşünməliyik. Allah çox gözəl şeylər etməyə qadirdir!

Güman edirəm ki, o gün 20 000 nəfəri beş çörək və iki balıqla yedizdirdikdən sonra şagirdlər də eyni hissələri yaşadılar. Ehtimal edirəm ki, onlar yatmağa gedəndə: “Gördünüz nə baş verdi?” demişdilər.

## 5-Cİ FƏSİL

# TƏMİNATINIZIN GENİŞLƏNDİRİLMƏSİ

Biz axırıncı fəsildə təminatınız üçün Padşahlıq qanunundan istifadə etməyin ilk addımı haqqında danışdıq.

**EHTİYACINIZ OLAN ŞEYLƏRİN BƏZİLƏRİNİN  
ÇOXALMASI ÜÇÜN ONLARI PADŞAHLIĞA HƏSR  
ETMƏLİSİNİZ!**

Sizə demişdim ki, bu bəyanatla bağlı bir neçə suala cavab verəcəyəm, onlardan birincisi: “Bir şeyin çoxalması üçün onu Padşahlığa həsr etmək nə deməkdir?”

Baş a düşmək üçün Mark 6-dakı hekayəmizə qayıdaq.

*“Vaxt keçirdi. Şagirdləri gəlib İsayə dedilər: «Bura çöllükdür, artıq gecdir. Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».*

*Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsayə dedilər: «Bəlkə, gedib iki yüz dinarlıq çörək ala q onlara verək ki, yesinlər?»*



*Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balıqımız var».*

*İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdü. Hamı yeyib-doydu. Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi”*

—Mark 6:35-44.

İstəyirəm ki, bu hekayədə gözdən qaçıra biləcəyiniz bir neçə şeyə diqqət yetirəsiniz. İsa “Onlara yeməyi siz verin” dedikdə onların cavabı və Onun cavabı təminatla bağlı Padşahlığı dərk etməyimiz üçün vacib açarlardan birini göstərir. Onlar Ona cavab verəndə dedilər ki, bu qədər insanı doyurmaq üçün yarım illik əməkhaqqıdan çox pul lazımdır. Diqqət yetirin ki, bu problemlə üzləşdikdə onların düşüncələri ehtiyacları əməklə əlaqələndirdi. İş orasındadır ki, hamımız bunu edirik. Ancaq saatla qazanc düşüncəsi həmişə insanın şüurunun bir hissəsi olmayıb. Bu, Adəmin günaha batmasından sonra meydana gəldi. Mən sizi Adəmin günaha batması hekayəsinə aparmalıyam, orada bunun baş verdiyini aydın görə bilərsiniz.

### **Saatla qazanc əldə etmək mentaliteti**

*“Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözüne qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdən yediyin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın*

*tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsan, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan»*

—Yaradılış 3:17-19.

Xatırlayırınsınızsa, Adəm və Həvva yer üzünə Allahın Padşahlığı adından hökmranlıq etmək üçün yerləşdirilmişdilər. Onlar həvalə edilmiş səlahiyyətlərlə idarə edirdilər. Yer üzündə olan şeytan onlara xor baxırdı və sahib olduqları səlahiyyətə can atırdı. Adəm və Həvvanın onun üzərində tam hakimiyyətə malik olmasına baxmayaraq, o onları Allahın etibarsız olduğuna inandıraraq aldada bildi. O onlara daha yaxşı gələcək kimi görünəni təklif etdi, buna görə də onlar Allahın yerinə onun ardınca getməyə qərar verdilər. Üsyan etdiklərinə görə onlar Allahın Padşahlığında qanuni mövqelərini itirdilər və mahiyyətə Allahı həyatlarından qovdular və şeytana bütün yer üzərindəki padşahlığın qanuni səlahiyyətini ötürdülər. Paul burada 2 Korinfilərdə şeytani bu dövrün allahı adlandırır.

*“Onları bu dövrün allahına korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın”*

—2 Korinfilərə 4:4.

Adəmin günahı ilə üzləşən Allah ona deyir: “Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən”. Bir cümlədən sonra deyilir: “Alın tərinlə çörək yeyəcəksən”.

Allah Adəmə deyir ki, onun üsyanına görə yer üzü əvvəlki kimi məhsul verməyəcək. İndi Allah onun üçün heç nə edə bilmir və Adəm öz təri və əzablı zəhməti ilə öz həyat yolunu qur-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

malı olacaq. Nəzərə alın ki, yer üzünü lənətləyən Allah deyil, Adəmdir. Adəmin yer üzərində tam qanuni səlahiyyəti var idi və o, Allaha qarşı üsyan edəndə Allah xeyir-duasını geri götürməyə məcbur oldu. Buna görə də Allah Adəmə deyir: “Sənə görə torpaq lənətlənir”. Adəmin təminatla dolu yaşamaq üçün yaradılan Bağ yox oldu. Üsyan etməzdən əvvəl Adəm heç vaxt təminat haqqında narahat olmazdı; onun hər tərəfi bol-bol təmin olunmuşdu. Amma indi o öz əzablı zəhməti və təri ilə təminatını tapmalı idi. Mən bunu ağırlı zəhmət və tər sistemi adlandırırım.

### **Artıq təminat əldə etmək üçün əzablı zəhmət və tər tələb olunurdu!**

Dəyişən tək şey yer üzü deyildi. Artıq Adəm və bütün bəşəriyyət dəyişmişdi. Adəm öz şəxsiyyətini, məqsədini və təminatını itirib indi sağ qalmağın quluna çevrilmişdi. Siz də, mən də belə, əzablı zəhmət və tər sisteminin altında böyümüşük.

Bu yer üzündəki lənət sistemi altında hər şey sağ qalmaqla

**ADƏMİN VAXTINDAN İNDİYƏ  
KİMİ KİŞİLƏR VƏ QADINLAR  
YAŞAMAQ ÜÇÜN QULA  
ÇEVRİLİBLƏR VƏ YA ÇÖRƏK  
ARXASINCA QAÇIRLAR,  
SİÇOVUL KİMİ YARIŞMAQDAN  
YEGANƏ XİLAS YOLU İSƏ  
PULA SAHİB OLMAQDIR.**

əlaqəlidir və adətən, pul tapmaq və ya pul məsələləri ilə məşğul olmaq üzərində qurulur. Bizə lazım olan təminatı harada və necə tapmaq fikri düşüncələrimizi və həyatımızı idarə edir. Bir vaxtlar Allah tərəfindən yer üzündəki məqsədlərimiz və təyinatlarımız üçün xüsusi yaradılmış şəxsiyyətimiz indi əlimizdən alınmış, indi sağ qalmaq üçün lazım olan pulu tapmaqla əvəz

edilib, həmişə sabahkı günün təminatını axtarıyıq.

### **Köləlik sistemi**

Bu yaxınlarda müşahidə etdiyim bir sorğu göstərdi ki, Birləşmiş Ştatlarda insanların 70%-dən çoxu işlərini sevmir.<sup>5</sup> Siz soruşa bilərsiniz: “Xoşlamırlarsa, niyə işə gedirlər? Sadəcə olaraq, onlar növbəti maaşın quludurlar!

Əzablı zəhmətin və tərין lənəti altında hər kəs milyonçu olmaq və təminat tapmaq təzyiqindən can qurtarmaq arzusundadır. İnsanlar lotereya ilə udmağı, varlı olmağı arzulayırlar ki, məcburən etdiklərini etmək əvəzinə, istədiklərini edə bilsinlər. Adəmin vaxtından indiyə kimi kişilər və qadınlar yaşamaq üçün qula çevriliblər və ya çörək arxasınca qaçırlar, siçovul kimi yarışmaqdan yeganə xilas yolu isə pula sahib olmaqdır.

İcazə verin, bu sistemin hamımıza necə düşünməyi öyrətdiyinə dair bir misal verim. Əgər sizə desəm ki, növbəti 12 ay ərzində borcunuzdan tamamilə qurtulmalısınız, siz bunu həyata keçirmək üçün daha əzablı zəhmət və tər tökməyin yollarını axtarmağa başlayacaqsınız. Lazım gələrsə, iki və ya üç işdə işləməyi düşünəcəksiniz. Tələb olunan isə daha ağırlı zəhmət və tərdir. Ağırlı zəhmət və tər hər bir xəyalın həyata keçməsində lazım olan məxrəcdir. Əgər sizə təzə maşın lazımdırsa, xərci zəhmətə və tərə bölüb deyəcəksiniz: “Yox, bizim imkanımız yoxdur”. “Daha böyük ev? Xeyr, biz bunun pulunu ödəyə bilmərik”.

### **Allah mümkün olmayanı mümkün edir**

Yerin lənətli sistemi altında xəyallar “Walmart”a səyahətlər və sonra evə gedərkən dönərlə əvəz olunur. Xəyalınızı həyata keçirmək üçün kifayət qədər vaxtınız və ya işiniz yoxdursa, onu unudursunuz və hamı kimi nifrət etdiyiniz işə davam edirsiniz. Ağırlı zəhmət və tər tənliyində əksər insanlar üçün, adətən, bərabərlik işarəsindən sonra qeyri-mümkün sözü gəlir.

<sup>5</sup> <https://returntonow.net/2017/09/22/85-people-hate-jobs-gallup-poll-says>

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

Şagirdlər vəziyyətlərini məhz belə qəbul etdilər: “20 000 nəfəri yedizdirək? Mümkün deyil! Bu, altı aydan çox əmək-haqqını tələb edəcək!” Bu halda əməkhaqqı ehtiyacı ödəmək üçün daha ağırlı zəhmət və əmək tələb edəcəkdi. Yenə də onların təminat əldə etməyinin yolu yalnız zəhmət idi. Yer üzünün padşahlığı bu yolla işləyir. Bunu hamı bilir, lakin İsa onlara yeni həyat tərzini, yeni qanunları olan yeni Padşahlığı göstərmək istəyir. Bəli, həqiqətən də, ağırlı zəhmət və tər sistemindən xilas olmaq mümkündür!

Şagirdlər bu izdihamı yedizdirməyin qeyri-mümkün olduğunu dedikdə İsanın necə cavab verdiyinə baxaq. Çox güman ki, sizin İEE (İsanın Etdiyini Et) dəri qolbağınız olmalıdır ki, Onun şagirdləri kimi bizə göstərdiklərini unutmayasınız. Şagirdlərinin dediyi ilə razılaşmaq əvəzinə, İsa onlara göstəriş verir: “Gedin baxın neçə çörəyiniz var”. Onlar baxmamışdan əvvəl bilirdilər ki, bütün izdihamı yedizdirmək üçün bu onlara bəs etməyəcək. Buna görə də onlar İsanın yanına gəlirlər və Ondan xahiş edirlər ki, insanlara tapşırınsın ki, onlar gedib özlərinə yemək tapsınlar. Lakin onlar itaət edərək gedib baxırlar və cəmi beş çörək və iki balıq tapdıqlarını deyirlər.

İndi burada bir şeyin baş verdiyini görməlisiniz, bu da başqa bir əsas ipucudur! Ancaq bunu görmək üçün Mattanın Müjdə-sində yazılan eyni hekayəyə baxmaq istəyirəm.

*“Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».*

*Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».*

*İsa «onları buraya, Mənə gətirin» dedi. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb*

*şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi”*

—Matta 14:16-21.

18-ci ayəyə fikir verin ki, İsa şagirdlərinə çörək və balıqları Onun yanına gətirmələrini deyir. Sonra 19-cu ayənin sonunda görürük ki, O, çörəyi və balığı şagirdlərinə verir. Müqəddəs Yazıların bu iki hissəsi arasında diqqətinizi çəkməli olan və belə bir sual doğuran hadisə baş verdi: “Niyə İsa şagirdlərindən çörək və balıqları yanına gətirməyi xahiş etdi, bir halda ki, dərhal onlara qaytaracaqdı?” İsa dini cəhətdən heç bir iş görmür, ona görə də bunun bir səbəbi olmalıdır. Ruhani elm adamları kimi bilməliyik ki, O, şagirdlərdən çörək və balığı götürəndə nə baş verdi.

***“İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar”.***

Müqəddəs Kitabda deyilir ki, O, şükür duası etdi. Bəzi versiyalarda deyilir ki, O ona xeyir-dua verdi. Amma bu nə deməkdir? Burada şükür və ya xeyir-dua üçün istifadə edilən yunan sözünün hərfi mənası bir şeyi təqdis etmək, bir şey üçün və onun istifadəsi üçün Allahdan xeyir-dua istəmək deməkdir. Bir şeyi təqdis etmək onu müqəddəs elan etmək, rəsmi olaraq ilahi məqsəd üçün həsr etmək deməkdir.

Beləliklə, İsa balıq və çörəyə xeyir-dua verəndə onlar yer üzünün padşahlığından göylərin Padşahlığına keçdilər.

**O dua edib xeyir-dua verəndə çörək və balıq padşahlıqlarını dəyişdi.**

## **İşlərin yeni səlahiyyət altına ötürülməsi**

Çörək və balıq əvvəllər yer üzündə insanların səlahiyyətində idi və Allah onlara müdaxilə edə bilmirdi. Amma indi görürük ki, kiçik oğlanın səxavəti sayəsində onlar İsayə ötürüldü və Padşahlığın səlahiyyətinə keçdi. Onu da bilməliyik ki, yer üzünün səlahiyyəti altında çörək və balıq heç vaxt çoxalmazdı.

Ruhani elm adamları kimi, biz təfərrüatlara diqqət yetirməliyik. Bu köçürülmə nə vaxt baş verdi? Əvvəlcə düşünə bilərsiniz ki, səlahiyyət dəyişikliyi kiçik oğlanın şagirdlərə balıq və çörəyi verdiyi zaman baş verdi. Əlbəttə ki, bu, prosesin bir hissəsi idi və oğlanın bunu həvəslə etdiyi də vacib bir ipucudur. Lakin səlahiyyətin ötürülməsi şagirdlərə çörək və balığın verilməsi zaman deyil, qanuni ötürülmə İsanın çörəyə xeyir-dua verdiyi an baş verdi. İsa çörək və balığa sahib olsa da və onları Öz əlində saxlasa da, O, xüsusi göstərişlə onların üzərində dua etməyə nə qədər onlar çoxalmayacaqdılar.

Gəlin bunu əvvəllər öyrəndiyimiz iman dərşimizə tətbiq edək. Biz öyrəndik ki, ürəyinizdə göylərin Yer üzünü zəbt etməsini qanuni edən iman olsa da, siz yer üzündə qanuni səlahiyyətə malik olmaqla, göylərin hakimiyyətinə icazə vermədən, heç nə baş verməyəcək.

*“Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur”*

—Romalılara 10:10.

İsanın çörəyə və balığa xeyir-dua verərkən dediyi sözlər Müqəddəs Kitabda qeyd edilməsə də, əminəm ki, onlar belə səslənib: “Ata, təminatına görə Sənə minnətdaram və mən bu çörəyi və balığı izzətin üçün Padşahlığına təqdim edirəm. Bu çörək və balıq indi çoxalacaq ki, onlar bu böyük izdihamı yediz-

dirə bilsinlər, rahatlıq və güc tapıb izzətini görsünlər”. Əlbəttə, dediyim kimi, Onun sözləri qeyd edilməyib. Amma əminəm ki, O, çörəyi və balıqları Öz əlinə götürəndən sonra onlara göstəriş verib. Mən bunu haradan bilirəm? Çünki O, planın nədən ibarət olduğunu artıq bilirdi və artıq onları qruplar şəklində oturtmuşdu.

*“Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».*

*Şagirdlər İsayə dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».*

*İsa «onları buraya, Mənə gətirin» dedi. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar”*

—Matta 14:16-19.

Diqqət yetirin ki, O, çörəyə və balığa xeyir-dua verməzdən əvvəl onlara otların üstündə oturmağı buyurdu. O, planının nədən ibarət olduğunu dəqiq bilirdi. Əminəm ki, çörəyi və balıqları əlinə götürəndən sonra O göstəriş verdi. Toxumunuzu səpdiyiniz zaman göstəriş vermək toxum səpməyinizin həyati vacib hissəsidir. Mən həyati vacib dedim? Bəli, indi diqqət yetirin. Əkdiyiniz zaman sizə göstəriş vermək üçün burada bir az vaxt sərf etməliyəm.

*İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?»*

*Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».*

*İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən at və qanb deyil, göylərdə*



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

*olan Atamdır. Mən sənə deyirəm ki, sən Petersənc və Mən cəmiyyətimi bu Qayanınd üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səməvi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq»*

—Matta 16:15-19.

Bu Müqəddəs Yazı bizə aydın şəkildə deyir ki, bizim yer üzündə Allahın Padşahlığı adından hökmranlıq etmək qabiliyyətimiz indi İsa Məsih vasitəsilə bərpa olunub. Bizə şeytanın əl-qolunu bağlamaq və göylərdəki iradəni yer üzünə gətirmək səlahiyyəti verilmişdir. İndi ümid edirəm ki, bir çox məsihçi heç olmasa şeytanın bağlanması nənə demək olduğunu artıq bilir. Şeytanı

### **BİZƏ ŞEYTANIN ƏL-QOLUNU BAĞLAMAQ VƏ GÖYLƏRDƏKİ İRADƏNİ YER ÜZÜNƏ GƏTİRMƏK SƏLAHİYYƏTİ VERİLMİŞDİR**

bağlamaq, sadəcə olaraq, onun pis planlarını həyata keçirməsinə mane olmaq deməkdir. Bu, insanların içindən cinləri qovaraq, əllərimizi xəstələrin üzərinə qoyub onlara şəfa verərək və ya sadəcə olaraq, “İsanın adı ilə dayan!” deyərək baş verir. Siz Allahın Pad-

şahlığındakı səlahiyyətinizi əlinizə götürürsünüz və ondan İsanın şeytan üzərində qələbəsini həyata keçirmək üçün istifadə edirsiniz.

### **Səlahiyyətinizdən istifadə etmək**

Müşahidələrimə görə, çox az adam göylərin Padşahlığını yer üzünə necə gətirəcəyini bilir. Mən artıq 1 Yəhya 5:14-15-dən təsirli dua nümunəsi barədə danışdım.

*“Biz Onun hüsurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəşə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alır”*

—1Yəhya 5:14-15.

Ürəyində inanmaq və ya iman sahibi olmaq tənliyin sonu demək deyil. Artıq gördüyümüz kimi, göylərin dediklərinə inandığınız zaman siz saleh sayılırsınız. İndi göylərin Padşahlığının yer üzünün padşahlığına axması qanunidir, lakin siz bu səlahiyyəti yer üzünün padşahlığına ötürməyincə heç nə baş vermir. Siz səmada Məsihlə birlikdə Atanın sağında oturmusunuz. Sizin sözləriniz padşahın sözüdür və siz onu deməyincə səmalar buraya buraxıla bilməz! Bu, duada deyilən bir bəyannamə və ya razılaşma ola bilər, ancaq Padşahlığın açarları sizdədir. Allah sizin icazəniz olmadan bunu edə bilməz!

Hadisələrin baş verməsi üçün məsələ təkcə necə dua etməyi bacarmaqda deyil; bunu edərkən göstəriş verməyi bilməkdir. Unutmayın ki, siz göylərin Padşahlığını yer üzünə buraxsanız, bu yerinə yetirilməyəcək. Beləliklə, göylərin iradəsini həyatımıza və dünyamıza necə gətirəcəyimizi başa düşməyimiz vacibdir.

Təlimatın ən yaxşı nümunələrindən biri Rəbbin duasında öyrədilir. Rəbbin duasında öyrənməli olduğunuz bəzi əsas açarlar var. Birincisi, mətndə deyilir ki, Allah artıq sizin nəyə ehtiyacınız olduğunu bilir, ona görə də yalvarmağa ehtiyac yoxdur. Yalvarmaq iman deyil və bu, Padşahlığın necə işlədiyini və Padşahlığın vətəndaşı kimi hüquqlarınızdan xəbəriniz olmadığını göstərir. Duada göstəriş vermək, həqiqətən, tələb etmək deməkdir. Tələb sizə lazım olanların ətraflı siyahısıdır. O, həmin əşyaları diləmir; həmin siyahını tələb edir.

*“Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradənin olsun. Gündəlik çöreyimizi bizə bu gün ver”*

—Matta 6:7-11.

İsa belə sözlərlə başlayır: “Göylərdə olan Atamız, adın müqəddəs tutulsun (böyük hörmət və ehtiram olsun) (Onun hökəmranlılığı və hakimiyyətini əks etdirərək)”. İsa bu ilk cümlədə duanın hüquqi mövqeyini təyin edir. Gəlin bunu məhkəmə zalında deyilən ilk cümlə ilə müqayisə edək.

Məhkəmə icraçısı durub deyir: “Zəhmət olmasa, qalxın ayağa. ... .. məhkəməsi (o, məhkəmənin adını çəkir)”. Ancaq başlanğıcda orada bir neçə şey baş verir. Məhkəmə icraçısı “Hamı ayağa qalxsın” deyərək həm məhkəməyə, həm də məhkəməyə başçılıq edən hakimə layiq olan hörməti göstərir. Məhkəmənin adı düzgün səlahiyyətin yaradılması üçün qeyd olunur ki, siz işiniz üzrə səlahiyyətə malik olan düzgün məhkəmə zalında olduğunuzu biləsiniz.

Keçək məhkəmə icraçısının dediklərinə. “Xahiş edirəm, ayağa qalxın. Möhtərəm hakim Smitin başçılığı ilə XXX adlı məhkəmənin iclası keçirilir”.

Bütün bu ilk cümlə, **“Göylərdə olan Atamız, adın müqəddəs tutulsun”**, bu işə rəhbərlik edən və bizim orada olmağımıza izin verənin mövqeyini təyin edir. O bizim Atamızdır və bizim bu məhkəməyə qanuni çıxışımız var. Bu ilk cümlə həm də bütün hakimiyyətin ən yüksək məhkəməsi olan səmavi məhkəmənin səlahiyyətini müəyyənləşdirir.

Sonra duada deyilir: **“Padşahlığın gəlsin, Sənin iradən olsun”**.

Bu ifadə məhkəmədən Padşahlığın qanunlarına uyğun hökm verməsini tələb edir. Siz ərizə verib məhkəmədə məsələ qaldırmaq üzrəsiniz və siz Hakimdən bu işlə bağlı Onun iradəsinin (qanunun) yerinə yetirilməsini xahiş edirsiniz. Sonra deyir: **“Göydə olduğu kimi yerdə də”**. Yenə deyirsiniz ki, bu hökmün göylərdə olduğu kimi yerdə də tətbiq olunmasını istəyirsiniz. Bütün bunlar məhkəməni qurmaq üçün idi. Hələ heç nə xahiş olunmayıb və təqdim olunmayıb. Sonra müraciət gəlir.

**“Gündəlik çörəyimizi bizə bu gün ver”**. Bu ifadənin, əslində, mütləq dərəcədə çörəklə əlaqəsi yoxdur. Bunun əvəzinə, sizə lazım olanı əlavə edə bilərsiniz. Yadda saxlayın ki, bütün söhbət İsan Öz şagirdlərinə ehtiyaclarını ödəmək üçün dua etməyi öyrədirkən başladı. Burada xahişlərinizi təqdim edirsiniz, amma dediyim kimi, burada istifadə ediləcək daha yaxşı söz tələbdir.

Əlbəttə, hər iki söz məqbuldur və müraciət haqqında Filipililərə 4-də deyilir. Amma mənim qeyd etdiyim əsas məqam ondan ibarətdir ki, xahişlər təfərrüatlı tələbdir. Duada ətraflı və dəqiq göstəriş verirsiniz. Filipililərə 4:6-7 də eyni şeyi deyir.

**ANCAQ ƏKSƏR  
MƏSİHÇİLƏR BELƏ  
DEYİRLƏR: “ALLAH MƏNƏ  
ƏN YAXŞISINI İSTƏYİRSƏ,  
BU, MƏQBULDUR”. BU,  
BÖYÜK SƏHVİDİR!**

*“Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağılagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsadada qoruyacaq”*

—Filipililərə 4:6-7.

Diqqət yetirin ki, dualar və xahişlər fərqlidir. Dualarımız xahişlərimizi daşıyır, lakin dualar onları Atamıza aparan vasitələrdir. Yenə deyirəm, xahişlər çox təfərrüatlı və dəqiq olmalıdır. Ancaq əksər məsihçilər belə deyirlər: “Allah mənə ən yaxşısını istəyirsə, bu, məqbuldur”. Bu, böyük səhvdir!

### **Allah SİZƏ Padşahlığın açarlarını verib!**

Əgər siz mənim kitablarımın çoxunu oxusanız, Padşahlıq haqqında saysız-hesabsız təfərrüatlı hekayələri görərsiniz. Ümid edirəm ki, bu kitabda sizin üçün Padşahlığın və sözlərinizin nə qədər təfərrüatlı olmasının vacib olduğunu görməyə kömək edəcək çoxlu məlumatlar var. Fikrimi aydınlaşdırmaq üçün, icazə verin, əvvəllər eşitmiş olduğunuz bir neçə köhnə hekayə ilə sizi məşğul edim. Ancaq düşünürəm ki, Padşahlığın nə qədər spesifik olduğunu yaxşı başa düşməyiniz üçün lazımı qədər vaxt sərf etməliyəm. İcazə verin, danışdığımız hekayələrdən bir neçə şeyi nəzərdən keçirəm.

### **Padşahlıq iş başındadır**

Ucadan “Ya Rəbb, kaş ki, bu mikroavtobusum yanaydı” dediyim yadınızdadır mı? Təsadüf idimi? Gəlin davam edək. Mən sizə marallar haqqında danışmışdım, onlar üçün toxum əkməyəncə onlar heç vaxt ağacımın altına gəlmirdilər. Hər dəfə məhz istədiyim maral gəlirdi. Sonra mən sizə maralların əkdiyim ardıcılıqla gəldiyini dedim. Əvvəllər belə bir şey eşitmişdiniz? Mən öz gözlərimlə görməyəncə heç vaxt eşitməmişdim. Padşahlıq çox dəqiqdir; mən sizə Timin buynuz budaqlarının sayı yeddi və ya altı olan maral üçün toxum əkdiyi haqqında danışmışdım. Tanrının mənə səlahiyyətlə danışmağı öyrətdiyini və məndən 180 metr aralıda olan marala əmr etdiyim vaxt bir anlıq dayanıb sonra gəlib ağac dayağımın altında dayandığını sizə danışmışdım. Sizə qırqovuldan danışdım ki, ona dayanmağı əmr etdim və o, dərhal dayandı.

İdman malları mağazasında silahı göstərib “onu əldə edəcəyəm” deyərkən bir neçə həftə sonra həmin silahı mənə hədiyyə etdikləri haqda danışmışdım. Mən sizə Drendanın dayanacaqda gördüyü BMW 645Ci kabrioletini görüb qışqıraraq “Dediyim budur!” dediyi haqqında danışmışdım. Bu barədə heç kimə demədik, amma bir neçə həftə sonra cəmiyyətdən bir nəfər mənə zəng edib dedi: “Bu gün Drendanın maşınını gördüm”. Mən şoka düşmüşdüm və ondan nə demək istədiyini soruşdum. O, daha sonra dedi ki, şəhəri gəzərkən satışda olan mükəmməl BMW 645Ci kabrioletini görüb və onu görəndə Rəbb ona bu, Drendanın maşınıdır demişdir. Bu, diqqətimi çəkmişdi, həmin avtomobil!

7-ci fəsildə sizə tamamilə gözlənilməz bir mənbədən istədiyim təyyarəni və buna lazım olan pulu necə aldığım barədə bir hekayə danışacağam. Padşahlığın necə dəqiq işlədiyini göstərən saysız-hesabsız hekayələrim var.

Buyunuzun 26 budağı olan maralı vurduğumu xatırlayıram. Noyabr ayı üçün kifayət qədər isti hava idi. Bütün gün maralı asılmış vəziyyətdə qoydum və ertəsi gün onu müqəvvaçıya apardım. O, xəzə baxıb dedi: “Bağışlayın; deyəsən, isti hava xəzi məhv edib. Bunun işə yarayacağını düşünmürəm, amma cəhd edib baxaram. İndi imanla əldə etdiyim iri maralın ofisimdən asılmamağına imkan verə bilməzdim. Bu zaman o, sifariş blankını götürmək üçün ofisə getdi. O, kabinetə girəndə əlimi xəzin üstünə qoyub bəyan etdim ki, xəz mükəmməldir və müqəvva əla alınacaq. Beləliklə, bir aydan sonra müqəvvanı götürməyə qayıtdım və müqəvvaçı dedi: “Bilirsən, sənə xəzin xarab olduğunu demişdim, amma bu müqəvva mükəmməl çıxıb. Xəz əladır”.

Mən saatlarla belə davam edə bilərəm, amma bilmək istədim, siz nə deyirsiniz? Hər bir sözlünüz ruhani qanunu hərəkətə gətirir! Ola bilsin ki, siz bunu bilmirdiniz. Mən də bilmirdim,

amma bu, doğrudur. Padşahlıq çox spesifikdir. İcazə verin sizə daha bir hekayə danışım və siz bu kitabın qalan hissəsində dediklərimi təsdiqləyəcək daha çox hekayələr görəcəksiniz. Bildiyiniz kimi, mən bunu insanlara çatdırmaq üçün çox həvəsliyəm.

### **Ruhani qanunun tətbiqi**

Bu, Drendanın qadın konfranslarından birində baş vermişdi. Qonağımızı şəhərdə gəzdirmək üçün icarəyə “Cadillac Escalade” götürmüşdük. Konfransın sonunda “Escalade” səhərə qədər bizdə qala bilərdi, ona görə də Drenda ilə mən onun vəziyyətini görmək üçün həmin gecə onu evə sürməyə qərar verdik. Biz əvvəllər heç vaxt “Escalade” sürməmişdik. Təsəvvür edə bildiyiniz kimi, əla idarə olunurdu. Ertəsi gün səhər onda cəmiyyətə gedən zaman biz danışdıq və razılığa gəldik ki, biz də birini əldə etməliyik. Sürdüyümüz avtomobilin qısa versiyası idi və o, mirvari ağ rəngdə idi. İkimiz də razılaşdıq ki, biz qısa versiyanı uzun versiyadan daha çox xoşladıq və mirvari ağ rəngi çox bəyəndik.

Bəli, bu hadisədən cəmi bir ay keçmişdi ki, cib telefonuma zəng gəldi və o səs cəmiyyət üzvlərimdən birinin səsi idi. O dedi: “Mən sizə “Cadillac Escalade” almaq istəyirəm. Hansı rəngi istərdiniz?” Mən təəccüb içində idim, amma mirvari ağ dedim. Qısa versiyasını qeyd etməyi unutmuşdum. Təxminən bir aya yaxın vaxt keçdi və düşündüm ki, o bunu unudub, amma zəng edib dedi ki, alıb. Beləliklə, biz onunla görüşməyə getdik və bu mükəmməl mirvari ağ qısa versiyalı “Escalade” idi. Onun yanına gedəndə o, belə dedi: “Çox uzun çəkdiyi üçün üzr istəyirəm, amma uzununu tapa bilmədim”. O bilmirdi ki, biz uzun olanı istəmirdik. O, uzun olanı bəyənirdi və düşünürdü ki, biz də onu istəyerdik, ancaq qısa olanı tapa bilmişdi. Razılığa gəlib istədiyimiz həmin mükəmməl avtomobil idi.

Son bir neçə ildə biznesimdə baş verən heyrətamiz bir nümunə. Bildiyiniz və ya bilmədiyiniz kimi, hələ də maliyyə xidmətləri şirkətinə sahibəm. 25 il əvvəl pastorluğa başlamazdan əvvəl 5000 ofis arasında bir nömrəli ofisim var idi. Cəmiyyətimi başlayanda çox məşğul olacağımı bilirdim və güman edirdim ki, bir nömrəli mövqeyimi qoruya bilməyəcəyəm və bilmədim də. Biznesimdəki satıcılarımız həmin ilin istehsalına görə satış işçilərini mükafatlandırmaq üçün həvəsləndirici səfərlər təklif etmişdilər.

Tərəfdaşlarımdan biri 10 milyon dollardan çox qazanc əldə edən hər kəs üçün öz illik konvensiyasında ilk on ofisinə 100 000 dollar bonus verirdi. Həm də 3 milyon dollardan çox pul qazanan hər kəs üçün illik konvensiyaya gözəl səyahətin pulunu ödəyirdi. Adətən, bu şirkətlə hər il təxminən 4 milyon dollar qazanıb pulsuz səyahət əldə edirdim, sonra orada oturub hər il 100 000 dollarlıq çek qazananları izləməli olurdum. Bunu 18 il etdim! İmanlılar cəmiyyətinin pastoru kimi bu məqsədə çata biləcəyimi düşünməmişdim, ona görə də heç vaxt imanımı bu istiqamətə yönəltməmişdim.

Amma bir il mən konqresdə oturub ilk onluğun 100 000 dollarlıq çeklərini almasını izləyərkən Rəbb mənimlə danışdı və dedi: “Sən niyə orada deyilsən?” Mən cavab verməmişdən əvvəl O dedi: “Mən sənin orada olmağını istəyirəm. Adımın orada çəkildiyini görmək istəyirəm”. Beləliklə, artıq mart ayı idi və dediyim kimi, biz bu şirkət üçün son 18 ildə təxminən 4 milyon dollar qazanırdıq. Təbii ki, mən bu məqsədə çatmaq üçün bir yol görmürdüm, amma bunun üçün dua etdim və Drenda ilə bu məqsədə çatmaq üçün toxumumuzu səpdik. Rəbb mənə şirkətimin sorğuları ilə bağlı edibiləcəyim bir dəyişikliyi göstərdi və bu, böyük fərq yaratdı. Yaxşı, uzun sözün qıtası, ilk onluğa daxil olduq və 100 000 dollarlıq çeki əldə etdik. Amma burada sizinlə bir şeyi bölüşməliyəm. Biz bunu bir satışla əldə etdik!



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

Gələn il şirkət 100 000 dollarlıq çek səviyyəsinə çatmaq üçün hədəfini 12 milyon dollara qaldırdı. Beləliklə, toxumumuzu səpdik və onu da həmin il əldə etdik. Amma, yəqin ki, bunu təxmin etdiniz; biz bunu bir satışla etdik. Sonrakı iki ildə proqram ləğv edildi. Ancaq keçən il, 2019-cu ildə onlar bunu yenidən 10 milyon dollar səviyyəsində işə başladılar. Toxumumuzu səpdik və ilk onluğa düşdük; yəqin ki, bunu təxmin etdiniz. Yenə bir satışla etdik. Hər il bir satışla bunu etməyimiz təsadüf idi? Xeyr, biz 100 000 dollarlıq çek səviyyəsinə qalxmaq üçün minimum rəqəmə əkin etdik. Məhz belə etdik. Bunu yalnız bir dəfə etmək istəyirdik? Əlbəttə yox. Biz bütün il boyu tam sürətlə irəli gedirdik və ayın son gününə qədər işlərin necə alınacağını bilmirdik. Bu, heyrətamiz bir nümunə idi.

### **İstiqamət vermənin əhəmiyyəti**

Builki Təminat Konfransında Allah mənimlə danışdı və Drenda ilə mənim göstəriş verməklə bağlı öyrəndiklərimizi insanlara öyrətməyimi dedi. Bu, Müqəddəs Ruhun göstərişi idi. Bir çox insanın bunu edə bilmədiyindən xəbərdar idim. Buna görə də bu mövzu üzrə təlim verməyə vaxt sərf etdim. İzahlı Lüğətdə “göstəriş” – rəsmi və ya səlahiyyətlə verilən əmrdir. Diqqət yetirin ki, burada mərhəmət diləməkdən deyil, göstəriş verməkdən söhbət gedir. Xeyr, bu, mötəbər göstəriş idi! Odur ki, gəlin bir addım da irəli gedək. Mən ruhən göstəriş verirəmsə, onu kim həyata keçirir? Bəli, kimsə edir; gəlin kim olduğunu öyrənək.

*“İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. Buna görə sizə deyirəm: dua edib hər nə*

*diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək”*

—Mark 11:22-24.

Bu parçada qeyd etmək istədiyim iki şey var. Diqqət yetirin ki, orada deyilir: “Kim deyərsə”. Burada Drenda ilə mənim kəşf etdiyimizi görürük. Sözlərimiz səmələri yer üzərinə gətirir. İkincisi, mən həmin parçanın bu hissəsinə diqqət yetirmək istəyirəm.

***“...və ürəyində şübhə etmədən dediyinin olacağına inansarsa”.***

Fikir yetirin, orada nə deyilir: “onun üçün ediləcək!” Allah üçün deyil, onlar üçün, yer üzündə dəyənlər üçün.

Necə də heyvətəmizdir! Bir dəqiqəlik dayanın. Bu barədə bir dəqiqə düşünmək lazımdır! Bu sizin barənizdə danışıq.

Bəs bunu onlar üçün kim edir? Bunu öyrənmək üçün İbrənələr 1:14-ə baxaq.

*“Bütün mələklər xilas ırs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?”*

Diqqət yetirin, burada mələkləri təsvir edən iki fərqli söz var, xidmət və xidmətçi. Xidmət etmək başqa bir şəxs üçün vəzifə və ya xidmətləri yerinə yetirmək deməkdir, bu halda özünüzü nəzərdə tutursunuz. Nazir dedikdə, hökumətin işinə rəhbərlik etməyi həvalə edilmiş yüksək dövlət məmuru başa düşülür. Mələyin kim olduğunu ifadə etsək, o, Allahın Padşahlığı adından hərəkət etmək səlahiyyətinə malik olan göylərin məhkəməsinin nümayəndəsidir! Nəzərə alın ki, mələklər bizə hesabatlı olmadıqları üçün onlara ağılıq edə bilmərik, lakin biz lazım olan şey üçün

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

göylərin məhkəməsinə müraciət edə bilərik və onlar yerinə yetiriləcək. Olduqca inanılmazdır!

Mən bir şey deməliyəm? Mən bunu bilmirdim. Bu, aşağıdakı hekayədə Allahın mənə öyrətdiyi dərsi təsvir edir.

Bu xüsusi ildə bir xırda maral üçün toxum səpmişdim. Bu hekayəni yazarkən mən maralımı ovlayacağıma əmin idim. Beləliklə, həmişəki kimi, qısa müddətdə marallarımı alacağımı gözləyirdim. Mən ağac dayağımın yuxarisında oturarkən meşədə gəzən bir xırda maralı gördüm, amma atəş açmaq üçün çox uzaq məsafədə idi. Yanıma gəlməsini deməyə çalışdım, amma alınmadı. Bütün günü başqasını görmədim. Səhəri gün çölə çıxdım və yenə bir şey görünmədi. Burada nəyinsə səhv olduğunu anladım.

İkinci gün meşədən çıxarkən cavab almaq üçün Müqəddəs Ruhla dua etməyə başladım. Tezliklə, Müqəddəs Ruh mənə nəyin səhv olduğunu göstərdi. Marallarım üçün səpəndə, sadəcə, toxum çekimi yazıb zərfin içinə qoydum və poçtla göndərdim. Mən həmişəki kimi əllərimi o çəkin üzərinə qoyub bəyan etmədim. Sonra Müqəddəs Ruh mənə İsanın çörəyi və balığı çoxaltmasını xatırlatdı və çoxalmazdan əvvəl İsanın ona xeyir-dua verdiyini qeyd etdi. Yadımdadır ki, belə düşünmüşdüm: “Görsən, bunu etməliyəm?” Həmişə əllərimi o zərfin üzərinə qoyub istədiyimi bəyan edirdim, amma zərfi göndərdiyim həmin gün çox məşğul idim və bunu unutmuşdum. Fikirləşirdim ki, toxum səpməyim maralları Padşahlığın səlahiyyəti altına gətirəcək.

Hə, mən səhvimi düzəldib haqlı olub-olmadığımı bilmək üçün Padşahlıq haqqında yeni anlayışımı sınamaq istəyirdim. Ona görə də yenidən bir maral üçün toxumumu səpdim, amma bu dəfə onu səpərkən mütləq istədiyimi bəyan edəcəyimi dedim. Üzərində bəyan et deyərkən, icazə verin, sizə nə demək istədiyimi izah etmək üçün bir nümunə gətirim. “Ata, bu gün mən bu

toxumu səpərkən İsanın adı ilə bir xırda maral əldə edəcəyəm. Mən bunu Mark 11:24-ə əsasən bəyan edirəm və bunun üçün Sənə minnətdaram. Müqəddəs Ruh, İsanın adı ilə mükəmməl bir atəşlə bu maralı mənə ver. Amin”. Gördüyünüz kimi, burada xüsusi bir şey yoxdur, mən maral üçün xahiş edib yalvarmıram. Mən bəyan edirəm, tələbimi bildirirəm. Ön cəbhədə orduda olan kiminsə sursat istəməsinə ehtiyac yoxdur; bu, sadəcə, tələb olunur. Başqa sözlə, qanuni sursatlar onların əllərinin altında olur, istəməyə ehtiyac yoxdur, sadəcə: “Sursatları ötür” deyirsiniz.

Ertəsi gün səhər sübh açılmamış mən ağacıma çıxdım və hava açılmağa başlayanda mənə tərəf gələn tənha maral gördüm. Atəş açmaq üçün çox qaranlıq idi, amma maralın düz ağacıma doğru gəldiyini göürdüm. Maral ağacıma yaxınlaşıb dayandı və növbəti 15 dəqiqə ərzində yavaş-yavaş ağacımın ətrafında gəzişdi. Çox təəccüblü idi. Maral ağacımdan 20 metr aralıda idi və yavaş-yavaş onun ətrafında dövrə vururdu.

Hava işıqlandıqca gördüm ki, buynuzlu maral deyil. Daha doğrusu, maralın başında heç bir xırda buynuz ayırd edə bilmədiyim üçün ceyrana oxşadırdım. Hava hələ tam işıqlanmamışdı, lakin Ohayoda qanuni olaraq səhər-səhər atəş açmağa icazə verilirdi. Dediym kimi, bunun bir ceyran olub-olmadığını ayırd edə bilmədim, amma onu da bilirdim ki, çox vaxt buynuzlar xəzin altında olur. Fikirləşdim ki, maral nə qədər qəribə davransa da, bu mənim maralım olmalıdır, ona görə də tufəngi götürüb maralı yerə yıxdım. Marala yaxınlaşanda kiçik buynuzları görməkdən məmnun oldum və başa düşdüm ki, bu, doğrudan da, mənim maralımdır. Bıçağımı özümlə gətirməyi unuttuğum üçün maralı yerdə qoyub bıçağı götürmək üçün evə qayıtdım.

Mən maralın yanına qayıdanda gördüm ki, Tim mənə tərəf gəlir. Bir şey əldə edib-etmədiyimi soruşdu, mən də baş verənləri danışdım. Maralın yanına gedərkən o, bayırda olduğu son üç

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

gündə heç bir maral görmədiyini dedi. Tim üç günün hər birində mənimlə getmişdi və indi o bunu deyəndə problemin nədə olduğunu başa düşdüm. Ofisimə gəlib cəmiyyətə səpdiyi maral toxumunun çekini mənə verdiyi gün yadıma düşdü. Yadıma düşdü ki, o da öz toxumu üzərində istədiyini bəyan etməmişdi. Mən bir az vaxt ayıraraq səpilən toxumla bağlı Allahın mənə göstərdiyini ona izah etdim.

Həmin axşam Timlə mənim Kolumbda bəzi işlərimiz var idi və evə gedərkən cəmiyyətin yanından keçirdik. Tim dayanıb toxumunu yenidən əkə biləcəyini soruşdu, bu dəfə mütləq onun üzərində bəyan edəcəyini dedi. Mən kabinetimdə əyləşəndə o öz toxumunu çıxartdı və gördüm ki, o, buynuz budaqlarının sayı altı olan maral üçün toxum əkir. Düşündüm ki, bu, kifayət qədər cəsarətli və dəqiq bəyanatdır.

Ertəsi gün səhər Tim bir gün əvvəl istifadə etdiyim ağacın yanına getdi. Bir gün əvvəl yaşadığım eyni şeyi yaşadı. İşıqlanmamışdan əvvəl bir maral ağacın yanına gəldi və işıq düşənə qədər onun ətrafında dövrə vurdu. Tim atəş açdı və hiss edirdi ki, o, çox yaxşı zərbə vurmuşdu. Təəssüf ki, maral gözdən itdi və iki saat axtarsaq da, onu tapa bilmədik. Təəccüblüdür ki, həmin gün bizdən bir az aralıda yaşayan bir dostumuz dedi ki, qonşusu həmin səhər durub avtomobil yolunda buynuz budaqlarının sayı altı olan ölü maral tapıb. Maralın içində güllə var idi. Bu qonşunun evi düz maralın qaçdığı istiqamətdə yerləşirdi. Dostum bizə dedi ki, qonşusu maralı kimin vurduğunu bilmədən həmin səhər maralı özü kəsib. Bilirəm, ağılsız hekayədir, amma bundan dərs aldım.

**İsanın etdiyi kimi, toxumunu əkərkən onun üzərində dua edib bəyan edin.**

Yeri gəlmişkən, Tim yeni toxumunu səpdi və növbəti həftə çıxıb maralını ovladı.

## Sözlərinizdə konkret olun

Bilirəm ki, buynuz budaqlarının sayı altı olan maralı diləmək kifayət qədər spesifik tələbdir, lakin öyrəndiyimiz kimi, Padşahlıq özü spesifikdir! Məsələn, təbiətə nəzər salın.

*“Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür”*

—Romalılara 1:20.

Müqəddəs Kitabda deyilir ki, Allahın gözəgörünməz xüsusiyyətləri təbiət vasitəsilə üzə çıxır. İcazə verin, bir sual verim: “Təbiət nə qədər rəngarəngdir?” Həddindən artıq rəngarəngdir! Əgər sizə maşın alacağımı desəm, mənə belə sual verəcəksiniz: “Hansı maşını?” Düzdür? Maşın deyəndə aqlınızda avtomobili təsəvvür edə bilməzsınız. Siz “avtomobili” çox spesifik bir avtomobil, “Ford” və ya “Chevy”, müəyyən rəngdə müəyyən model avtomobil kimi təsəvvür edirsiniz. Avtomobil deyəndə onu dəqiqliklə təsəvvür etmək olmur: o xüsusi bir avtomobildir. Dua həyatınızda da belə olmalısınız.

Nə vaxtsa hüquqi bir sənəd oxumusunuzmu? Əminəm ki, oxumusunuz. Onlar son dərəcə təfərrüatlı olur. Bəli, hər şey dediyiniz kimi olacaq. Hətta bunu istəməsəniz belə. Beləliklə İsanın necə xidmət etdiyinə fikir verin. O, sözlərin əhəmiyyətini dərk edirdi.

*“İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı.*

*İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu”*

—Matta 8:1-3.

Diqqət yetirin ki, İsa “Pak ol!” deməyincə o sağalmadı.

*“İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?»»*

*Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsağa yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər».*

*İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu”*

—Matta 8:28-32.

Nəzərə alın ki, cin İsa ilə danışdı və qaçıb getmirdi! Onlar, əslində, söhbət edirdilər! Cin yalnız İsa “Gedin!” deyəndən sonra getdi. Məsuliyyəti siz daşıyırsınız, açarlar sizdədir, amma siz sözünüzü deməlisiniz! Bir daha, Padşahlıq müvafiq səlahiyyətə malik olan qanunlar padşahlığıdır. Sözləriniz çox önəmlidir!

**MƏSULİYYƏTİ SİZ  
DAŞIYIRSINIZ, AÇARLAR  
SİZDƏDİR, AMMA SİZ  
SÖZÜNÜZÜ DEMƏLİSİNİZ!**

Davam etməzdən əvvəl öyrəndiklərimizi bir daha nəzərdən keçirək. İsa çörək və balığa xeyir-dua verəndə onlar padşahlıqlarını dəyişdilər. İsa kimi, siz də toxumunuzu səpdiyiniz zaman istiqamət verməlisiniz.

Toxumunuzu səpdikdən sonra nəyi gözləyirsiniz? Hər toxumun üzərinə bir şəkil əlavə olunur. Hər vəd özündə bir şəkil də daşıyır. Bu barədə daha sonra danışacağıq, amma aydınlıq gətirmək istədiyim növbəti mövzum toxumunuzu hara səpməyinizdir.

## Toxumunuzu haraya səpməlisiniz?

İlk növbədə, Allahın yer üzündəki tapşırığı üçün toxum əkməlisiniz. Nəzərə alın ki, ehtiyacı olanlara səxavət göstərməyinizdən danışmıram.

*“Kasıba səxavət göstərən sanki Rəbbə borc verir, çünki onun əvəzi Rəbdən gələr”*

—Süleymanın Məsəlləri 19:17.

Düzdür, siz səxavətli olarkən Allah bunun əvəzini verir!

*“Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. Necə ki yazılıb:*

*«Səpələyər, fəqirlərə paylayar, salehliyi əbədi qalar».*

*Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmlə Allaha şükür etməyə səbəb olacaq.*

*Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır. Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahu izzətləndirirlər. Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin*



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

*həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!”*

—2 Korinfilərə 9:6-15.

Aydındır ki, Allah səxavətli olanlara mükafat verir. Amma bəhs etdiyim ianə **məqsədyönlü məhsul** üçün **məqsədyönlü ianədir**. Unutmayın ki, mən bəhs etdiyim ianə növündə öz toxumuma ad verirəm. Səxavətli olmaq mərhəmətdən irəli gələn hərəkətdir və adətən, səxavətimi ianə adlandırmıram, əksinə, 2 Korinfilərə 9-da oxuduqlarımızı bəyan edirəm ki, Allah mənə səxavətli olmaq toxumunu verəcək və mən səxavətli olmaqda davam edərkən O məni səxavətli olmaq üçün hər baxımdan varlandıracaq.

### **Məqsədyönlü ianə**

Qeyd etdim ki, əkəndə məqsədyönlü ianə dediyim işi icra edirəm. Yenə də, bu ianənin məqsədyönlü məhsulu var. Mark 6-cı fəsildə İsa məhz bunu etdi. O, çox konkret ehtiyacla üzləşdi və Ona konkret cavab lazım idi. 20 000 insanı yedizdirmək üçün Ona yemək lazım idi və ona xüsusi toxum lazım idi. Bu vəziyyətdə O, toxum səpmirdi; O, məhsulu biçirdi. Bu, könüllü deyil. Almaq istədiyinizi verin. O, Allahın əlindəkinin çoxalması üçün müəyyən toxum səpən adamı tapmalı idi. Buna görə də O dedi: “Gedin baxın neçə çörəyiniz var”. O anda Ona odun və ya geyim deyil, məhz çörək və balıq lazım idi.

Əkərkən əmin olun ki, bu xüsusi ehtiyacı ödəmək üçün göstəriş vermisiniz. Konkret bir şeyə ehtiyacım olanda, adətən, toxumumu səpən zaman ona ad verirəm. Mən verərkən, adətən, çəklə və ya onlayn verirəm, ona görə də çəkin üzərinə yazıram. Yaxud internet vasitəsilə verirəmsə, qeydlərimdə verdiyim şeyin adını, tarixini və saati qeyd edirəm. Unutmayın ki, siz dua etdiyinizi və

ya bəyan etdiyinizi müəyyən gələcək tarixdə almağı gözləmirsiniz; bunları dua edərkən alırsınız!

*“Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək”*

—Mark 11:24.

Bu məqsədyönlü ianə Allahın yer üzündə həyata keçirəcəyi Padşahlıq tapşırığı üçün səpilir. Bu, adətən, Allahın kişi və ya qadına verdiyi maliyyəyə ehtiyacı olan bir tapşırıqdır. Bir daha bu, yoxsullara verilən yardımdan fərqlidir, əlbəttə ki, Allah bu cür ianələrin də mükafatını mütləq şəkildə verir.

Söhbət məqsədyönlü ianədən gedir. Əlbəttə ki, siz yerli cəmiyyətinizə də bu cür ianə səpə bilərsiniz və əslində, məqsədyönlü ianənizin çoxu yerli cəmiyyətinizə verilməlidir.

Yerli cəmiyyətdən danışarkən, ondabirləriniz də yerli cəmiyyətə verilməlidir. Onlayn cəmiyyətimizin hissəsi olan insanlar, adətən, xidmətimizə ondabiri verə biləcəkləri barədə soruşurlar. Mən onlara deyirəm: “Əlbəttə, verə bilərsiniz”. Amma onları öz ərazilərində yerli cəmiyyət tapmağa təşviq edirəm. Ancaq onlar bizi öz cəmiyyətləri hesab edirlərsə, bəli, ondabirlərini bizə verə bilirlər. Bununla belə, bir pastor kimi bilirəm ki, insanlar yaxşı yerli cəmiyyətin bir hissəsi olduqda daha sürətlə və daha güclü inkişaf edəcəklər. Digər tərəfdən, şübhə və imansızlığı öyrədən cəmiyyəti dəstəkləməyə dəyməz.

Beləliklə, bir tapşırığa səpməyə gəlincə, toxumunuzu imanın və razılaşmanın nə olduğunu bilən bir cəmiyyətə əkməlisiniz. “Sən əkməsən, biz məhv olacağıq” deyən izdihamdan özünüzü qoruyun. Belə ifadədə heç bir iman yoxdur. Müqəddəs Kitab çox aydın deyir ki, məcburiyyətlə əkmək olmaz. Əgər Allahın hər hansı bir kişisi və ya qadını əkin etmədiyinizə görə sizi təq-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

sirləndirirsə və ya sizə təzyiq göstərirsə, yaxşı olar ki, pulunuzu özünüzdə saxlayasınız. İmanın heç bir israfçılığa ehtiyacı yoxdur.

Əgər toxum əkmək istəyirsinizsə, amma hara verəcəyinizi bilmirsinizsə, o zaman nəticələr əldə edən və Allahın dediklərinə iman etməyi öyrədən bir tapşırığa əkin. Heç vaxt Allahın insanları öldürmək istədiyini və ya onlara xərçəng xəstəliyi vermək istədiyini və buna oxşar cəfəngiyatları öyrədən bir cəmiyyətə əkməyin. Ancaq Allahın Kəlamını öyrədən bir xidmətə əkin.

İndi isə verdiyiniz zaman əkdiyinizin üzərində bəyan etməyi unutmayın. Rəbb mənə marallarımı necə əldə etməyi öyrətdiyi ilk ildən bəri Drenda və mən belə edirik. Təbii ki, bu fəsildə dediyim kimi, elə vaxtlar olurdu ki, toxumumun üzərində bəyan etmirdim və bunun nə ilə nəticələndiyini bilirsiniz. Biz ardıcıl olaraq illərlə bunun əkinin vacib bir hissəsi olduğunu bilmədən toxumumuzun üzərində bəyan edirdik. Mən düşünürdüm ki, ianəmi Padşahlığın səlahiyyətinə ötürmək üçün, sadəcə, vermək kifayət edir və həqiqətən də, edirdi. Ancaq müəyyən edilmiş bir istiqamət olmadan dəqiq məhsul da olmur və dəqiq məhsulunuzu bilmirsinizsə, o zaman məhsul mövsümünü də əldən verəcəksiniz.

Mən maral ovlamaqla çoxlu dərslər öyrəndim və imanla hərəkət etməklə bağlı bu fəsli yekunlaşdırarkən mən daha bir hekayə əlavə etmək istərdim.

İmanla ov etməyi öyrəndikdən cəmi bir neçə il sonra nədənsə həmin il toxum əkməyəcəyimə qərar verdim. Həyat yoldaşım ilə bu barədə danışmamışdım; ov mövsümü yaxınlaşdığı zaman maral üçün toxum əkmək və ya dua etməyi düşünməmişdim. Əvvəlki bir neçə ildə Allahın mənə öyrətdiyi heyratəmiz nümunələrlə maral ovlamışdım, amma, mənə, bu mənim üçün yeni idi; sadəcə, hiss edirdim ki, o zaman maral ovlayacağıma inamım var idi və imanımı üzə çıxarmaq üçün addımlar atmalı deyildim. Hər halda, nə baş verdiyini təxmin edə bilərsiniz.

Ov mövsümü açılarda məndən təxminən 300 metr aralıda bir maralın qaçdığını gördüm. Axşamkı ovum da uğursuz idi. Açılış günündə evə əliboş girərkən evimizə Drendanın bir dostu gəlmişdi, ona maral ovunun yaxşı getmədiyini dedim. Ona dedim ki, maralımı ovlamaq üçün Allahın mənə verdiyi göstərişlərə əməl etməmişəm. Drenda dedi: “Sən bayıra çıxanda mən bu barədə düşündüm”. Beləliklə, səhvimi etiraf etdim və onlardan bu barədə mənimlə birlikdə dua etmələrini xahiş etdim. Mən maral üçün toxum çeki yazdım, cinsini qeyd etmədim. Hamımız əlimizi onun üzərinə qoyduq, dua etdik və o maralı imanla əldə etdik.

Ertəsi gün səhər çölə çıxma bilməmişdim deyə həmin axşam çölə çıxdım. Mülkümdən böyük ağcaqayın ağacına baxdım və oraya getdim. Dekabr ayı üçün çox isti, küləkli hava idi. Axşam ovuna cəmi bir neçə dəqiqə qalmış, meşədən nəhəng bir ceyran çıxdı və böyük ağcaqayın ağacının olduğu sahəyə tərəf gəldi. Ceyran yanı ilə mənə tərəf dayanaraq, mənə mükəmməl bir atəş imkanı verdi. Ölçüləri böyütdükcə anladım ki, ceyran məndən təxminən 75 metr aralıdadır və mən hamar 12 kalibrlik silahdan istifadə etdiyim üçün məsafəni dəqiq müəyyən edə bilmirdim. Amma ehtiyatla nişan aldım və atəş açan kimi ceyran yerə yıxıldı. Mən bunun üçün çox həyəcanlandım. Hava qaralmamış evə qayıtdım və Drendanın dostu qayıtmışdı; biz hamımız Padşahlığın qanunlarına görə sevindik, eyni zamanda mən bir dərs almışdım.

Bu fəsildə biz Padşahlıqdan qəbul etməyin ikinci prinsipini nəzərdən keçirdik:

**2-ci addım: Toxumunuzu Allahın Padşahlığına buraxın.**

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Biz öyrəndik ki, toxumumuzu Padşahlıq tapşırığına sərəndə o, padşahlığı dəyişir. Biz həmçinin toxumumuzu sözlərlə və göstərişlə əkdiyimizi nəzərdən keçirdik. Davam edərkən xatırlamaq istədiyimiz bir neçə başqa məqamlar var.

1. Biz pula ad verə bilərik.
2. Biz xüsusi ehtiyac üçün əkə bilərik.
3. Biz ondabirə ad verə bilmərik.
4. Vermək düstur deyil; imanla edilməlidir.
5. Xüsusi bəxşişin xüsusi məhsulu var.

**Toxumumuzu sözlərlə bəyan edirik.**

## 6-CI FƏSİL

# İMAN ƏSAS AÇARDIR

İmanlılar cəmiyyətimizi qurduqdan bir neçə il sonra evə gedirdim və köhnə təsərrüfat evinə çatmağa az qalmış qarşıda işıqları yanıb-sönən polis maşını gördüm. Düşündüm ki, kimisə sürət həddini aşdığına görə saxlayıblar. Sürəti azaltdıqda gördüm ki, polis maşınının qabağında bir avtomobil yavaş-yavaş sürüb yola düzəlirdi. Polis maşınının yanından ötüb keçmək üçün sürəti azaldanda diqqətimi bir şey çəkdi. Orada yolun kənarında gözəl buynuz budaqlarının sayı səkkiz olan maral var idi. Nə baş verdiyini o anda başa düşdüm. Maşın maralı vurub hadisə yerindən getmişdi.

Mən polis maşınına tərəf gedib polisdən maralla nə edəcəyini soruşdum. Evim yoldan cəmi 400 metr məsafədə olduğundan və uşaqlarıma yemək lazım olduğundan maralı evə apara biləcəyimi soruşmağı düşündüm. Görünür, polis müfəttişi maralı kiminsə istəyə biləcəyi ilə maraqlanırdı. O, adımlı və ünvanımı soruşdu və maral üçün bir etiket verdi. Biz sağollaşmazdan əvvəl o mənə dedi ki, həmişə yolda vurulmuş marallar olur, əgər maraqlanırsansa, adımlı maraqlananların siyahısına sala bilər. Əla fikir olduğunu düşündüm. Payızın əvvəlləri idi və mən hələ ov etməmişdim. Bu, ovçuluğa başlamazdan əvvəl baş vermişdi və ov mövsümü

dekabrın ilk həftəsində başlayırdı, ona görə də bir az maral ətini dadmağın əla olacağını düşündüm. Çox çəkmədi ki, polis şöbə-sindən başqa maralla bağlı zəng gəldi. Ov mövsümü başlamamış-dan əvvəl mən artıq dörd-beş maral kəsmişdim. Nəticə o idi ki, ov mövsümü açılanda dondurucularım artıq dolu idi.

Qəribədir ki, Drenda bir həftəlik ov mövsümü üçün şəhər-dən kənarada olmalı idi. Onun niyə getdiyini xatırlamıram, amma bilirəm ki, bir həftə boyunca ayrı olmağımız qeyri-adi idi. Ona görə də mən onunla maral ovu üçün dua etməmişdim və hətta toxum belə səpməmişdim. Düşünürdüm ki, dondurucum dolu olduğundan maral ovlamaq marağında deyildi. Amma yenə ova çıxdım. Uzun sözün qıtası, bütün həftə boyu ov etməyə çıxdım və heç bir atəş belə açmadım. Drenda evə qayıdanda toxumlarını-mızı əkmək və maralları ovlamaq üçün birlikdə dua etmək barədə Allahın mənə öyrətdiklərini xatırlatdı. Beləliklə, gələn il gəldi və bu dəfə eyni səhvi etmək fikrində deyildim. Yolda öldürülən marallarla bağlı polis şöbə-sindən bir neçə dəfə bizə zəng etsələr də, düşünürəm ki, onlardan yalnız birini ala bildim, çünki maral ətinin çox hissəsini öz ovumdan almağı planlaşdırırdım. Bu dəfə biz Drenda ilə toxumumuzu səpdik və bunun üçün dua etdik. Biz maralın nə ölçüdə olduğunu dəqiqləşdirməmişdik, sadəcə, bir maral istəyirdik. Səhər açılanda ova çıxma bilmədim, amma həmin axşam çıxmağımı səbirsizliklə gözləyirdim. Amma təəssüflə sizə deməliyəm ki, yenə maral yox idi. O axşam boş yerə meşədə otu-rub evə qayıdanda çaşqınlıq içində idim.

Yemək yeməyə əyləşəndə birdən telefon zəng çaldı. Polis departamenti dedi ki, yolda maral vurublar, maraqlanıramsa, yaxınlaşa bilərəm. Onların harada olduğunu soruşdum, ünvanı verdilər. Qulaqlarıma inanmadım. “Bu ünvanı bir daha təkrar-laya bilərsinizmi?” – deyər soruşdum. O, ünvanı təkrarlayanda mən başa düşdüm ki, bu mənim öz ünvanımdır! Mən şoka düş-

düm. Pəncərəyə tərəf getdim və əlbəttə ki, yolda qırmızı işıqlar yanıb-sönürdü, ona görə də onlara bir dəqiqəyə orada olacağımı dedim. O yer yoldan 900 metr məsafədə idi və yadımdadır ki, o məsafəni, demək olar ki, tam inamsızlıqla getdim. Mən maralın yanına çatanda bu, əla vəziyyətdə olan çox böyük bir maral idi. Mən bəzi blankları doldurdum, müfəttişə minnətdarlığımı bildirdim və sonra maralları anbara apardım. Çox çaşqınlıqda idim! Gələn ilin sentyabr və ya oktyabr ayına qədər maral ovlamaq barədə daha düşünmədim.

### **Mənbəniz nədir?**

Hansı ay olduğunu xatırlaya bilmirəm, amma aradabir məşq etmək üçün arxa sahəimizin ətrafında qaçırdım. Qaçarkən son iki ildə baş verənlər haqqında dua edirdim. Sadəcə, heç nə başa düşmürdüm. Birdən fikirlərimə çox aydın şəkildə “polis siyahısı” sözləri gəldi. Bir anlıq düşündüm. Allah mənə nəyə demək istəyirdi? Sonra başa düşdüm ki, mənim ümidim Allahın Kəlamına və ya Onun Padşahlığına deyil. Ümidim polis siyahısına idi! Bilirdim ki, özüm maralı ovlamasam, polis idarəsindən mənə bir maral verəcəklər.

Onda başa düşdüm ki, niyə keçən il maralımı öz silahımla deyil, yol qırağında əldə etdim. Ümid yerim polis siyahısı idi. Drendə və mən həmin il maral üçün toxum səpdikdə maral ilin ilk ov günü, lakin yanlış yerdə peyda olmuşdu, elə deyilmi? Müqəddəs Ruh bunu mənə belə açıqlayanda mən heyretində qalmışdım. Sonra başa düşdüm ki, maral mənim ümid bəslədiyim yerdə, polis siyahısında peyda oldu. Bunu başa düşən kimi evə qaçdım, dərhal polis şöbəsinə zəng etdim və adımlı həmin siyahıdan çıxartdım. Öyrəndim ki, ehtiyat planınız, əslində, sizin əsl planınızdır! O ildən bəri mən heç vaxt maralları əldən verməmişəm.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

Amma ürəyimiz nə qədər aldıdıdır. Ümidimiz çox asanlıqla gözlə görünən şeylərə yönəlir. Burada daim diqqətli olmayırıq. İmanın ehtiyat planına ehtiyacı yoxdur. Mən hələ də hey-rətlənirəm ki, imanım, həqiqətən, polis siyahısına olsa da, həmin maral həmin açılış günü yolumun üstündə peyda oldu. Bu da Allahın mənə göstərdiyi üçüncü prinsipi gündəmə gətirir.

### **3-cü addım: İmanda olduğunuz zaman toxumunuzu səpin!**

Şagirdlər cinə tutulmuş oğlanın içindən cini çıxara bilməyəndə bu, böyük bir məsələyə çevrilmişdi. İsa dedi ki, bu onların imansızlığı səbəbindəndir. İmanın nə olduğunu və imanı necə əldə edəcəyinizi anlamaq əvvəlki mövzumda əhatə olunmuşdu, lakin imanda olmadığınız zaman özünüzü sınağınız çox vacibdir. Odur ki, icazə verin, imanda olub-olmadığınızı görmək üçün sizə sadə bir sınaq verim. Gözlərinizi yumun və nə görürsünüz?

*“İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır”*

—İbraniyə 11:1.

İman ümid edilən şeylərin mahiyyətidir. Ümid həmişə özü ilə bir təsvir daşıyır. Əgər mən sizə dondurma vəd etsəm, dərhal beyninizdə dondurmanı təsvir edəcəksiniz. Əgər mənim təklifimdə dürüst olduğuma və bunu ödəməyə qadir olduğuma inansaydınız, özünüzü əlinizdə o dondurma ilə görərdiniz.

Eyni şey Allahın Kəlamına da aiddir. Siz Allahın vədinə inandığınız zaman və Allahın Öz vədini yerinə yetirməyə niyyəti olduğuna tam əmin olduğunuz zaman özünüzü bu vədlə görə-cəksiniz. Baxmayaraq ki, o anda vəd edilən şey sizdə olmasa da, artıq əlinizdə olan kimi davranacaqsınız. Vəd və niyyət etibarlıdır,

o da sizə aiddir. Beləliklə, Allahın niyyətinə və qüdrətinə tam şəkildə etibar edən iman vədin əsasını təşkil edir. Bu həm də hələ görünməyən şeylərə əmin olmaqdır.

Siz hələ də çeki nağdlaşdırmalısınız, bu, təbii aləmdə olduğu kimi, ruhani aləmdə də tətbiq olunan hüquqi prosesdir. Mən deyəndə ki, “Gözlərinizi bağlayın. Nə görürsünüz?” demək istədiyim budur. Onu görməsəniz, onu duya bilməzsiniz. İcazə verin, bunu çox sadə bir ifadə ilə sizə çatdırım. Əgər gözlərinizi yumub vədin həyatınıza keçdiyini görmürsünüzsə, imanda deyilsiniz.

Əgər xəstəsinizsə və gözlərinizi bağladığınız zaman özünüzü şəfa almış kimi görürsünüzsə, bu, imandır. Ancaq gözlərinizi yumub özünüzü xəstə, sağalmağı gözlədiyinizi görürsünüzsə, deməli, imanda deyilsiniz. Əgər pula ehtiyacınız varsa və Allahın vədinə inanırsınızsa, o zaman siz artıq pula görə narahat deyilsiniz, ancaq özünüzü ehtiyacınızın ödənildiyi ruzi ilə görürsünüz.

### **Qorxu imanın əksidir**

Bu cür inamda qorxu yoxdur. Əgər nəticəyə görə hələ də narahatsınızsa, imanda deyilsiniz. İmanda olub-olmadığınızı ayırd etməlisiniz. İmanda olmayanda böyük qərarlar vermək istəmirsiniz, çünki qorxu içindəsiniz. Qorxu həmişə özünü müdafiə edir və bu, imansızlıqdır. Ona görə deyirəm ki, həmişə imanda olanda toxumunuzu səpin. Siz onu bir düstur kimi, sadəcə olaraq, vermək hərəkətini icra etmək üçün əkmirsiniz, çünki bu sizə heç nə verməyəcək. Siz Allahın dediklərinə arxayın olursunuz və gözlərinizi bağlayanda yalnız özünüzü və o vədin yerinə yetirildiyini

**SİZ ALLAHIN VƏDİNƏ  
İNANDIĞINIZ ZAMAN  
VƏ ALLAHIN ÖZ VƏDİNİ  
YERİNƏ YETİRMƏYƏ  
NİYYƏTİ OLDUĞUNA TAM  
ƏMİN OLDUĞUNUZ ZAMAN  
ÖZÜNÜZÜ BU VƏDLƏ  
GÖRƏCƏKSİNİZ.**

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

görürsünüz. Onsuz da ona sahibsiniz, o sizindir və yaşadığınız hər hansı narahatlığı sülh əvəz edir.

*“Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq”*

—Filipililərə 4:6-7.

İmanda olduğunuz zaman şəraitə deyil, vədə əsaslanan sülhünüz var.

Sonra isə imanın sübutu ruhani məhkəmədə özünüzü müdafiə etmək bacarığınızdır. İman Allahın Kəlamına əsaslandığı üçün inandığınız şeyə niyə inandığınızı bilməlisiniz. Özünüzü məhkəmə zalında vəkil rolunda təsəvvür edin. İttihamçı müştərinizin qeyri-qanuni olaraq onun müştərisinin evində yaşadığını və evin, əslində, müştərinizə deyil, onun müştərisinə məxsus olduğunu bildirir. Siz nə edərdiniz? Üzrxahlıq edib müştərinizin əmlakı dərhal tərk edəcəyini deyərdiniz? İmzalanmış sənəd əlinizdə olsaydı, qorxu arxayınlıqla əvəzlənərdi və hakimə deyərdiniz ki, o, saxtakarları məhkəmə zalından qovsun. İman belə hərəkət edir. Həqiqəti bilir, özünə arxayındır və bir az özündən razı görünür. Yəni siz öz mövqeyinizi müdafiə edə bilərsinizmi?

Sara yeni bir şəhərdə olduğu üçün harada olduğunu bilməyərək imanlılar cəmiyyətimizə gəlmişdi. Onu və həyat yoldaşını Kolumbiyaya köçürmüşdülər və onlar cəmiyyət tapmaq üçün dua edirdilər. Onlar maşınla gəzişərkən bizə tərəf döndülər və bizim cəmiyyətə də girməyi qərara aldılar. Onlar heç oranı tərk etmədilər. Sara bütün həyatı boyu astma xəstəliyindən əziyyət çəkib. Həyatını xəstəxanalarda keçirmişdi, onun həyatı xəstəliyin köləsinə çevrilmişdi. O, astmasının alovlanma-

sına səbəb olan mühitlərdən qaçırdı və hər yerdə özü ilə inhalyatorunu gəzdirirdi.

“Faith Life” imanlılar cəmiyyətində onun şəfaya qanuni hüququ çatdığını öyrəndi. Bir toplantı vaxtı üzvlərimizdən birinin qorxulu xəstəlikdən necə sağaldığını danışdığına qulaq asanda o, qərar qəbul etdi. Allah ayrı-seçkilik etmir. O, çantasından inhalyatorunu çıxardı və Müqəddəs Yazılardan şəfa almaq barədə qanuni hüququnu bəyan edən kartlar ilə əvəz etdi. Hər gün onları oxuyurdu. O, astma tutmasının baş verdiyini hiss edəndə inhalyator əvəzinə Müqəddəs Yazı kartını çıxardardı və o, bir daha astma tutması keçirmədi!

Xalam ailə şənliyində yanıma gəldi. Ağciyər xərçəngi olduğu və böyük bir şişi çıxarmaq üçün bir həftə yarımından sonra əməliyyat olunacağı üçün məndən dua etməyimi xahiş etdi. O mənə dedi ki, həkimləri bir il yarımdır ki, onun ağciyərlərində qreyppfrut ölçüsündə şişi izləyirmiş. O, daha sürətlə böyüməyə başlamışdı və həkimlər əməliyyat olunmağını məsləhət bildilər. Orada dayanıb onun hekayəsini dinləyərkən onun həyatı haqqında düşündüm. O, bütün həyatı boyu siqaret çəkib və bilirdim ki, o, uzun illər ərzində imanlılar cəmiyyətinə getməyib. Ona söz verdim ki, həqiqətən də, onun üçün dua edəcəyəm, amma hiss etdim ki, o, hələ duaya hazır deyil. Dua etməzdən əvvəl ona şəfa ilə bağlı vermək istədiyim bəzi materialları oxuyub-oxumayacağımı soruşdum. Mən dedim ki, gələn bazar günü ibadətdən dərhal sonra onun üçün dua etməyə şad olaram. O razılaşdı.

Mən bilirdim ki, o, illər əvvəl ürəyini Rəbbə vermiş, lakin Onun üçün yaşamamışdır. Ümid edirdim ki, Allahın şəfa barəsində vədləri üzərində düşünməyə vaxt ayırmaq onun imanını gücləndirəcək. Həmçinin bilirdim ki, əgər biz Allahın Kəlamını lövbərimiz və etibar etdiyimiz ümid yeri hesab edib dua etsək, müsbət nəticə görmək şansımız daha çox olacaq.

Beləliklə, növbəti bazar günü xalam dediyi kimi, cəmiyyətə gəldi. İbadətdən sonra mən ondan qabağa çıxmağını xahiş etdim və orada dayanarkən ondan ona verdiyim materialı oxuyub-oxumadığını soruşdum. O dedi ki, oxuyub və mən ondan soruşdum: “Əllərimi üzərinə qoyaraq nəyə əsasən sağalacağını düşünürsən?” Sonra o, Müqəddəs Yazılardan bir neçə sitat gətirdi və bildirdi ki, o, Allahın Kəlamına etibar edir. Mən o an onun duaya hazır olduğunu bildim və əllərimi onun üzərinə qoyub dua etdim və onun xərçəngdən sağaldığını bildirdim. Mən dua edərkən Allahın məshi onun üzərinə gəldi və o, Allahın qüdrəti ilə yerə yığıldı. Ayağa qalxanda titrəyərək qışqırdı: “Mən şəfa tapdım!”

O, həmin çərşənbə axşamı şişi çıxartmaq üçün əməliyyata getdi, lakin içəri daxil olanda orada heç nə yox idi. Heç bir şiş, hətta çarıq və ya orada nəyinsə olduğuna dair bir əlamət yox idi.

İnsanların öz həyatlarını yaşamalarını izləmək çox qəribədir. Düşünəcəksiniz ki, xalam Allahın şəfa verdiyinə görə o qədər minnətdar idi ki, ömrünün sonuna qədər toplantılardan yayınmadı. Amma belə olmadı. Düşünürəm ki, bazar günündən sonra onu yalnız bir dəfə görmüşəm. Təxminən altı-yeddi il sonra fərqli bir xərçəng növündən öldü. Amma bu dəfə heç vaxt məndən onun üçün dua etməyi xahiş etmədi.

## **İmanla hərəkət etdiyiniz məqamı saxlayın**

**“AMİN” VƏ “BUDUR VAR”  
SÖZLƏRİ ARASINDA HƏMİŞƏ  
VAXT MÖVCUDDUR. BUNA  
GÖRƏ DƏ İMANLA HƏRƏKƏT  
ETDİYİNİZ MƏQAMDA DAVAM  
ETMƏYİNİZ ÇOX VACİBDİR.**

İnsanlara xatırlatdığım bir şey odur ki, “Amin” və “Budur var” sözləri arasında həmişə vaxt mövcuddur. Buna görə də imanla hərəkət etdiyiniz məqamda davam etməyiniz çox vacibdir. Təklif edirəm ki, özünüzə xatırlatmaq üçün bunu

qeyd kitabçanıza qeyd edəsiniz. Bunu əvvəldə qeyd etmişdim, amma bunun çox vacib olduğuna inanıram. Aşağıda sizə bunun bir nümunəsini verəcəyəm. “12 noyabr saat 13:30-da Mark 11:24 ayəsinə uyğun olaraq (xüsusi tələbi daxil edin) qəbul etdiyimə inanıram və dua edərkən onu artıq qəbul etdiyimə inanıram”. Sizinlə kimin razılaşdığını, əkdiniz məbləği və onu Allahın hansı tapşırığına əkdiniz kimi digər qeydləri də əlavə edə bilərsiniz. Bu, sadəcə, bir nümunədir, amma bunu yazmaq vacibdir.

Vəziyyətlər sizi qorxu içində geri çəkilməyə məcbur etdikdə, cavab aldığınız tarixi və vaxtı özünüzə xatırlada bilərsiniz. Qorxu üstün gəlmək istəyəndə mən o qeydi çıxarıb ucadan bəyan edirəm: “Xeyr, qorxu, sən yalan danışsən. Mən bunu artıq bu tarix və saata uyğun olaraq qəbul etmişəm (sonra ona əsaslanan bəndi sitat gətirin)”. Ürəyimi sakitlikdə və sülhdə saxlamaq üçün bəzən o qeydi bir neçə dəfə oxumalı olurdum. Uğursuzluq kimi görünən şeylərin sizi imandan salmağına icazə verməyin. Əslində, uşaqlarım böyüyərkən bu prinsip bizim üçün o qədər vacib idi ki, həftəlik ailə dua yığıncağımızda dua edib aldığımız inandığımız şeyləri qeyd etdiyimiz bir ailə jurnalımız var idi. Biz bunu Yaqub 4 gündəliyi adlandırmışdıq. Əslində, almaq arzusunda olsanız, bunu xidmətimiz vasitəsilə əldə edə bilərsiniz.

Bəzən Ruhda sizin başa düşmədiyiniz şeylər baş verir. Allah hər şeyi nizamlamağa çalışır, lakin bu, vaxt apara bilər. Pazlın yerinə qoyulmalı hələ çox hissələri ola bilər. Məsələn, əgər Allah bir maliyyə ehtiyacını ödəmək niyyətindədirsə, O bunun payğısına qalmaq üçün kiminləsə razılığa gəlməli və ya sizə lazım olan pulu əldə etmək üçün hansısa fürsəti verə bilər. Yenə deyirəm, bütün bunlar vaxt tələb edir.

*“O mənə dedi: «Qorxma, Daniel! Dərrakə qazanmağa meyil edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldı»*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

*ğın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim. Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım. İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir»*

—Daniel 10:12-14.

Gəlin daha əvvəl sizə danışdığım universitet hekayəsinə bir daha nəzər salaq. Biz müxtəlif binaları nəzərdən keçirdik və onlardan bəzilərini icarəyə götürməyi düşünürdük, lakin heç biri baş tutmadı. Universitet axtarışına başlayanda Allahın bizə mükəmməl bir yer göstərməsi üçün toxum səpdik. Hər dəfə yeni bir yer tapıb onu nəzərdən keçirəndə özümüzdə bir ruh düşkünlüyü hiss edirdik. İstədiyimiz ərazidəki bir neçə binaya nəzər saldıq, lakin bizi qane edən bir seçim yox idi.

Bir cəmiyyət kimi əsas dəyərlərimizdən biri uşaqlara təlim vermək və ailələrə qayğı göstərmək idi. Dəfələrlə düşünmüşdük ki, cəmiyyətimizə xidmət etmək üçün məktəbimiz, uşaq bağçamız və bir çox başqa proqramlarımız olsun. Hazırkı bizim üçün əlverişsiz idi, bu da bizim planlarımızı həyata keçirməyə mane olurdu.

Elə görünür ki, Padşahlıq işləmir, amma yadda saxlamalısınız ki, biz mükəmməl universitet üçün artıq toxum səpmişdik. Əslində, Allah bizim satın aldığımız məktəbin girov alınmayacağını bilirdi. O, mənzərəni daha aydın görürdü. Biz ilk axtarışa başlayanda həmin əmlak satışda deyildi.

Allah mükəmməl universitetimizin olacağını bilməklə yanaşı, bunun pulunu hansı yolla ödəyəcəyimizi də bilirdi. Universiteti bizim üçün alan cütlüklə nahar etməyimiz ən azı dörd dəfə təxirə

salınmışdı. Müxtəlif vəziyyətlərə görə ikimiz də o nahar vaxtını görüşdüyümüz gecəyə təyin etməli olduq. Mülkü onlarla nahar etdiyimiz gün səhər çağı görmüşdük.

Məktəbi almaq istəyənlər çox idi, amma ilk addımı biz atdıq. Hər şey kamil vaxtda baş verirdi. Biz o nahardan iki gün əvvəl 100 000 dolları Müqəddəs Ruhun göstərişi ilə toxum olaraq səpdiyimiz zaman bilirdim ki, şeytan o məktəbi bizdən gizlətməyə çalışacaq və bunun üçün başqa bir taktika tətbiq edəcək. Allah mənə o pulu toxum olaraq səpməyi deyəndə və universitetimizi tapmaqda şeytanın müdaxilə etməsini qadağan edəndə, inanıram ki, onun planları dayandırılmışdı.

Əmlakı almaq üçün nağd pul verən cütlük eyni zamanda başqa bir dostuna əmlakın alınmasında kömək edib-etməmək barədə qərar qəbul etmək ərəfəsində idi və bununla, bizə verdikləri mövcud nağd puldan istifadə edəcəkdilər. Həmin gecə hekayəmizi eşitdikdən sonra dostuna maliyyə cəhətdən kömək etməyinə görə niyə rahatlıq tapmadıqlarını başa düşdülər. Buna görə də imanla dua etdiyiniz zaman qəbul etdiyinizi bilərək, “Amin” və “Budur var” arasında hələ vaxtın olduğunu yadda saxlayın. Ona görə də möhkəm və səbirli olun.

### **İmanınızın üzərində möhkəm dayanın**

*“Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın”*

—Yaqub 1:4.

Buna görə də insanlara imanla hərəkət etdikləri tarixi və vaxtı qeyd etməyi təklif edirəm.

Qızım böyrəklərdə daimi infeksiyalara, bel ağrılarına və həzm problemlərinə səbəb olan qarınıdakı 13 kiloluq şişlə üzləşdikdə sağlamlıq problemləri ilə mübarizə aparmaqdan yorulmuşdu. O



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

buna son qoymaq qərarına gəldi və Allahın Kəlamı, Allahın şəfa ilə bağlı vədləri üzərində düşünmək üçün 30 gün vaxt ayırmağa qərar verdi. Ondan sonra o, şəfa tapdığına inandığı üçün anasından və məndən onun üzərinə əl qoymağı xahiş etdi. Beləliklə, cəmiyyətimizin ağsaqqalları, Drenda və mən əllərimizi onun üzərinə qoyduq və onun Yaqub 5:14-16 ayələrinə əsasən sağaldığını bəyan etdik.

*“Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasız. Saleh adamın duası çox güclü və təsirlidir”*

—Yaqub 5: 14-16.

O qayıdıb evə getdi; şiş hələ də orada idi. Amma o dedi: “Mən şəfa tapdım”. O, indiyə qədər keçirdiyi ən ağır ağrılara baxmayaraq, iki həftə ərzində heç bir dəyişiklik hiss etmədən şəfa aldığını bəyan etməkdə davam edirdi. O mənə dedi ki, o, iki həftə ərzində güclü ağrılar içində olarkən şeytana belə deyirdi: “Sən mənə ağrı verməyə çalışsan da, mən şəfa tapmışam”.

İki həftə ərzində şişlə bərabər yatmağa getdiyinə baxmayaraq, iki həftədən sonra yuxudan tamamilə sağalaraq oyandı. O, yatdığı müddət ərzində 13 kilo arıqladı və düyünlənmiş, bükülmüş kürəyi mükəmməl bir onurğaya çevrildi.

Vədə etibar edərək şeytana şəfanıza və ya Allahın sizə verdiyi hər hansı bir vədinə şübhə etməyə imkan verməyin.

Kristin yenidən iman edərək cəmiyyətimizə gəlmişdi. Onun üçün hər şey yeni idi. Kristin uzun illər boyunca iki eşitmə cihazı

taxırdı və eşitmə qabiliyyətini, demək olar ki, itirmişdi. Anası da eyni xəstəlikdən əziyyət çəkirdi və demək olar ki, tamamilə kar idi.

Kristin cəmiyyətimizə gələndə ürəyini Rəbbə verdi və Allah onun həyatını kəskin şəkildə dəyişdi. O, həvəsli idi və Allahın Padşahlığı haqqında bacardıqca daha çox öyrənmək istəyirdi. Cəmiyyətimizdə yeni imanlılar üçün dərslər keçirilirdi və Kristin iştirak etməyə can atırdı. Dərslər müxtəlif mövzuları əhatə edirdi, amma elə oldu ki, Kristinin iştirak etdiyi dərs şəfa haqqında oldu. Toplantının sonunda ağsaqqallarımız şəfaya ehtiyacı olanlar üçün dualar etdilər. Dua üçün irəli çıxan Kristin çox həyəcanlı idi. Onun üçün dua edərkən birdən onun qulaqları açıldı. İlk dəfə idi ki, o, mükəmməl eşidirdi.

O, həmin gün toplantını tərk edərkən mən onu şeytanın əks-hücumu adlandırdığım şey barədə xəbərdar etdim. Əlbəttə, o dedi ki, səhəri gün birdən qulaqları tutuldu və o, narahat olmağa başladı. Amma mən ona demişdim ki, bu baş verəcək və baş verəndə o, sağaldığını bəyan edib şeytana qadağan etməlidir. Beləliklə, o dediyim kimi də etdi. O, Allaha həmd etməyə başladı və düşməne qadağan edib sağaldığını bəyan etdi. Bir neçə dəqiqədən sonra onun qulaqları yenidən açıldı və o vaxtdan bəri açıqdır, bu, təxminən dörd il əvvəl baş vermişdi.

Yenə deyirəm, Allahın Kəlamı üzərində möhkəm dayanmaq azadlığınızın açarıdır.

**YENƏ DEYİRƏM,  
ALLAHIN KƏLAMI  
ÜZƏRİNDƏ MÖHKƏM  
DAYANMAQ  
AZADLIĞINIZIN  
AÇARIDIR.**

**Yenə təkrar edirəm: sözlərinizdə konkret olun.**

İmanla hərəkət etməyə gəlincə, konkret olmağınızı sizə bir daha xatırlatmalıyam! Bu hekayədə Allah, həqiqətən, sözlərin

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

necə əhəmiyyət kəsb etdiyini göstərir. Bunu illərdir öyrədirəm və bu, yenə də qüvvədədir.

Həmişəki kimi maral mövsümü idi və işlərimlə o qədər məşğul idim ki, dərhal meşəyə çıxmağa hazır idim. Bu xüsusi ildə mən iki maral üçün toxum səpmişdim, biri buynuz budaqlarının sayı dörd və ya daha çox olan maral və ikincisi isə xırda maral üçün. Drenda və mən razılığa gələrək imanla toxumlarımızı səpdik. Səhər hava işıqlanmamışdan əvvəl ova çıxdım. Hava təzəcə açılındanda artıq buynuz budaqlarının sayı səkkiz olan maralımı ovlamışdım. Ağacımdakı keçirtdiyim ümumi vaxtım cəmi 15 dəqiqə idi! Olduqca həyəcanlı hekayədir! Beləliklə, iki həftə sonra əminliklə xırda maralımı ovlamağa çıxdım. Yenə də ova səhər erkən çıxdım və 20 dəqiqədən sonra, təxminən 300 metr aralıda olan və düz ağacıma doğru yollanan buynuz budaqlarının sayı altı olan bir maral gördüm.

Ohayoda yalnız bir iri buynuzlu maral ovlaya bilərsiniz. İkinci ceyran və ya xırda maral olmalıdır. Buynuzlar çox kiçik olduğundan onları uzaqdan görmək olmur, ona görə xırda dalar də ceyran sayılır. Odur ki, maralın tarladan keçdiyini görəndə mənim ağacıma çatmazdan əvvəl dönüb gedəcəyini düşündüm, amma elə etmədi. O, düz ağacıma tərəf gəldi və 20 saniyəyə yaxın ağacımın altında dayandı. Onu ovlamağım qanuna zidd olduğuna görə mən, sadəcə, ona tamaşa edirdim. 20 saniyə orada dayandıqdan sonra o, qəfildən gəldiyi cığırla geri qayıtmağa başladı və gözdən itdi. Mən şokda və çaşqınlıqda idim.

Heç vaxt ağacımın altına toxum səpmədiyim maral gəlmirdi. Mən çaşqınlıqda idim və evə qayıdan müddətə kimi Ruhla dua etməyə başladım. “Ya Rəbb, o maral niyə orada idi?” Birdən Müqəddəs Ruhun belə dediyini eşitdim: “Toxumunu yoxla”. “Toxumumu yoxlayım?” Bu, ağılsızlıqdır. Nə

üçün toxum səpdiyimi bilirəm. Bununla belə, istifadə etdiyim bank ləğv edilmiş çeklərin surətlərini aylıq çıxarışlarla birlikdə geri göndərir. Tez çekimi tapdım. Çekin altında dörd və ya daha çox sayda buynuz budaqları olan iki böyük maral və bir xırda maral yazmışdım. Neçə maral olur? Nəzərimdə cəmi iki maral tutmuşdum, biri dörd və ya daha çox sayda buynuz budaqları olan, digəri isə xırda maral. Belə yazmağım dörd və ya daha çox sayda buynuz budaqları olan iki maral və bir xırda maral olan üçün toxum əkdiyimi göstərirdi. Mən hey-rət içində qaldım. O ikinci maral onun üçün toxum səpdiyimə görə gəlmişdi. Ona görə də ağacımın altında dayanmışdı. O, orada olmalı idi.

Bunu görəndə ucadan qışqıraraq evin ətrafında qaçmağa başladım. Çox həyəcanlı idim, amma eyni zamanda bu məni qorxutdu. Neçə dəfə yerinə yetməsinə istəmədiyim şeyləri demişəm, lakin sözlərimlə onları hərəkətə gətirmişəm? Bu, şübhəsiz ki, Yaqub 3:3-4-ü sübut edir.

*“Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk. Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçik bir sükanla oraya dönür”*

—Yaqub 3:3-4.

Yaqub sözlərimizin nə qədər əhəmiyyətli olduğundan danışır. Aydınır ki, başqa bir şeyin baş verməsini gözləyərkən sözlərimiz başqa şeyləri etiraf edərsə, həyatımızın gəmi qəzasına uğradığını görəcəyik və oraya necə gəldiyimizi bilməyəcəyik.

Buna görə də unutmayın, Padşahlıq çox spesifikdir və sizin sözləriniz hara gedəcəyinizi və oraya necə çatacağınızı həyata keçirir!

## **Müqavilənin əhəmiyyəti**

Biz hələ də imanla hərəkət etdiyimiz zaman toxumunuzu səpmək haqqında danışıcağıq və burada bir şeyi yadda saxlamalısınız. Əgər evlisinizsə, həyat yoldaşınızla razılığa gəlməlisiniz. Əgər həyat yoldaşınız yoxdursa, gəlin fərz edək ki, evlisiniz.

Evliliyimin əvvəlində mən Drendadan ovçuluğumla bağlı mənimlə razılığa gəlməsini xahiş etməyə nifrət edirdim. Səbəb onda idi ki, ov haqqında danışanda onun atılmalı zibil, dəyişdirilməli lampası və ya görülməli digər işləri olacağını bilirdim. Bu mənim yetkin və eqoist olduğum vaxtlarda idi. Bütün gününü uşaqlarla keçirirdi, mən isə evə çatan kimi meşəyə qaçmaq istəyirdim. Düşünürəm ki, Allah belə münasibətə xeyir-dua versin. Bəli, eqoist idim. İmanla ov etməyi öyrənməzdən əvvəl heç bir uğur əldə etmədən günlərlə ova çıxırdım. Onun ov mövsümündən qorxması təəccüblü deyildi.

Amma mən onu birinci yerə qoymağı öyrəndim. Bu işdə bir olduğumuzu və bir-birimizə ehtiyacımız olduğunu öyrənməli

**MƏN ÖYRƏNMƏLİ İDİM  
Kİ, ƏR VƏ ARVAD OLARAQ  
BİZ RUHƏN BİR İDİK VƏ  
RAZILAŞARAQ BİR ARAYA  
GƏLMƏKDƏN DAHA GÜCLÜ  
BİR ŞEY OLA BİLMƏZDİ.**

idim. Mən onun ehtiyaclarını birinci yerə qoyanda o mənimlə maral üçün razılaşımağa hazır idi. Amma maral ovunda uğur qazandığımı görəndə o, xüsusi sevinirdi. Mən öyrənməli idim ki, ər və arvad olaraq biz ruhən bir idik və razılaşıaraq bir araya gəlməkdən daha güclü bir şey ola bil-

məzdi. Söhbət təkcə maral ovundan getmirdi. Başa düşdüm ki, biz əlbir olub birlikdə hərəkət etsək, bu, həyatın hər bir sahəsinə təsir edəcək.

*“Ey ərələr, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin”*

—1 Peter 3:7.

Diqqət edin, kişilər, arvadlarınıza diqqət yetirməlisiniz ki, dualarınıza maneçilik törədilməsin! Diqqət yetirmək o deməkdir ki, siz onu özünüzə tən tutursunuz, çünki hər bir qərarda onunla birsiniz. Bəli, ruhani cəhətdən, kişi ailənin başçısıdır, lakin diktator kimi deyil, onun üçün canını verən və ona hörmət edən bir qulluqçu kimi.

### **Bəs həyat yoldaşınız imanlı deyilsə, onda necə?**

Rəbbə xidmət etmək istəməyən həyat yoldaşı ilə evli olduqları halda necə rəftar etməli olduqlarını soruşan bir çox insanlardan məktublar alıram. Necə razılığa gələ bilərlər? Sizin razılışma haqqında anlayışınız səhvdir. Deyək ki, siz Rəbbə xidmət etməyən bir adamla evlisiniz. Ancaq hər ikiniz yeni avtomobilə ehtiyacınız olduğu ilə razısınız. Təsəvvür edirsiniz? Siz razılığa gəlmisiniz! Əgər hər ikiniz ərzağa ehtiyacınız olduğu ilə razılışsınızsa, deməli, razılıq əldə etmişsiniz. Müqəddəs Kitab çox aydın göstərir ki, onlardan heç olmasa biri Allahın Kəlamına inanırsa, o zaman Padşahlığın ailədə fəaliyyət göstərmək üçün qanuni səlahiyyəti var!

*“Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir”*

—1 Korinfilərə 7:14.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

İnanmıram ki, bu bənd iman etməyən şəxsin öz həyat yoldaşının imanı vasitəsilə xilas ola biləcəyini deyir. Mən inanıram ki, hər bir insan İsanın adını şəxsən çağırmalıdır. Bununla belə, inanıram ki, əgər həyat yoldaşlarından biri Allahın Kəlamına inanırsa, onların imanı vasitəsilə bütün ailə Padşahlığın xeyir-duasını alır. Əlbəttə ki, imanlı həyat yoldaşı ilə evli olmaq daha yaxşıdır. Müqəddəs Kitab deyir ki, imanlı öz iman etməmiş həyat yoldaşını öz imanı vasitəsilə Allahın Padşahlığına gətirə bilər.

Əgər evli deyilsinizsə, duada sizinlə razılaşacaq başqa bir insan axtarmağa ehtiyac yoxdur. Siz Kəlama özünüz inanırsınız və Padşahlığın işini izləyirsiniz!

İman mövzusunda danışdığımız zaman, növbəti fəsildə, əkin haqqında mənə ən çox verilən suallardan biri və bir çox insanın etdiyi səhv haqqında danışmaq istərdim.

## 7-Cİ FƏSİL

# XƏBƏRDARLIQ: İNKİŞAF ETDİYİNİZ İMANINIZDA QALIN!

“Mən 400 kiloluq balina tutacağam!” Bu, ofisimlə Havay adasının Maui şəhərinə səfərə çıxan həmkarlarımdan birinin şərh-i idi. Bu, satıcılarımızdan biri tərəfindən təqdim edilən istehsalımıza görə qazandığımız ödənişsiz bir səyahət idi. Mauiyə getməzdən əvvəl üçümüz balina tutmağa qərar verdik, çünki Mauinin dünyada mavi marlin balinasının paytaxtı kimi tanınması heç kimə sirr deyil. Bu hadisədən aylar əvvəl iman haqqında danışmışdıq və mən uşaqlara bunun necə işlədiyini öyrətdirdim. Dan yeni imanlı idi və mən xatırlayıram ki, bu onun addım atıb Padşahlığın işini görməsi üçün əla fürsət idi. Ona görə də mən ona dedim: “Dan, Havaya gedəndə imanla balina tuta biləcəyini bilirsən?” Bu şərh onun diqqətini çəkdi və biz Mauiyə getməzdən əvvəl imanı barədə saatlarla söhbətimiz oldu. Dan ona öyrətdiyim kimi toxumunu səpdi və arzuladığı mavi marlin ardınca getmək onu çox həyəcanlandırırdı.



Digər həmkarım cəmiyyətimizin üzvü idi, artıq imanın necə işlədiyini yaxşı bilirdi və Allahın öz həyatında heyrətamiz şeylər etdiyini görmüşdü. O, toxumunu, sadəcə, balina deyil, 408 kiloluq balina tutmaq üçün səpdi. “Bu necə də böyük balıq olacaq!” – dediyimi xatırlayıram. Dostumun əkdiyi balığın çox spesifik ölçüsü olduğu mənə bir az qərribə gəldi, lakin o vaxt ona bu barədə heç nə demədim.

Dan isə heç bir xüsusi ölçüdə balıq üçün toxum səpməmişdi. Yaxşı, uzun sözün qıtası, Dan 75 kiloluq mavi marlin tutdu, amma digər həmkarım ümumiyyətlə balina tutmadı. Bəs niyə Dan balina tutdu, amma digər dostum tutmadı? Bu, yaxşı sualdır və insanların çoxu, hətta əksər məsihçilər belə sual verəndə şoka düşürlər. Onlar gülüb deyərdilər: “Balıqçılıq elə bir işdir ki, bəzən tuta bilirsən, bəzən də tuta bilmirsən. Amma öyrəndim ki, Padşahlıq çox dəqiq və etibarlıdır.

*“Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.*

*O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın».*

*Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram».*

*Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı.*

## XƏBƏRDARLIQ: İNKİŞAF ETDİYİNİZ İMANINIZDA QALIN!

*Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan»”*

—Luka 5:1-10.

Peter mənim maral ovladığım kimi balıq tutmağın yeni üsulunu kəşf etmişdi. O, balıq tutmağa çalışdı, lakin İsa ona balıq tutmaq üçün torları dərinliyə atın deməyincə heç bir balıq tuta bilmədi. Onlar o qədər balıq tutdular ki, qayıqları batmağa başladı. Mən insanlara deyirəm: “İsa harada və necə balıq tutacağını göstərsə, hamı balıq tuta bilər”.

Deməli, böyük balınanı tuta bilməyən dostuma gəlincə, düzdür, Allahla hər şey mümkündür. Ancaq vannanızda balina tutmaq üçün toxum səpsəniz, bunun alınmayacağını bilirsiniz. İndi, əgər toxum əkib balina tutmaq istəsəniz, Müqəddəs Ruh onu tuta biləcəyiniz yerə aparacaq – əlbəttə ki, okeana, amma okeanın harasına?

Yadda saxlayın: Hər məhsulun özünəməxsus yeri və biçmə vaxtı var! Dünya rekordu əldə etmək məqsədilə mavi marlin üçün toxum əkmək istəsəniz, sadəcə, “Okeana gedəcəyəm” deməzsiz. Okeanın müəyyən yerinə getməli olacaqsınız. Niyə? Çünki mavi marlin hər il müəyyən yerlərə köçür. 408 kiloluq mavi marlin tutmaq da asan deyil. Məsələn, Florida ştatının Miramar şəhərində 17 ildir ki, Emerald Coast Blue Marlin Classic balıqçılıq turniri keçirilir. O dövrdə tutulan ən böyük mavi marlin 407 kilo idi. Maui səfərində 408 kiloluq mavi marlin tutmaq mümkün idi? Ola bilsin ki, Havayda

tutulan mavi marlin rekordu 624 kilo olub, amma bunu qeyd etməlisiniz.

**İman etdiyiniz obyekt nə qədər konkret və ya nadir olsa, yerə, metoda və vaxta diqqət yetirmək bir o qədər vacib olacaq.**

Həmin gün Mauidə olan gəminin kapitanı bizə mavi marlinin hələ burada olmadığını dedi. Onun əvvəlki dörd ay ərzində gündə səkkiz saat işləyən, lakin yalnız bir zolaqlı marlin tutmuş iki qayığı var idi. Mavi marlin ayın sonunda peyda olmalı idi. Təbii ki, mövsümün ilk marlinini tutduq. Amma dostum toxumunu daha spesifik və hətta rekord səviyyəsinə çatdırdıqca yer və vaxt məhsul üçün bir o qədər vacib olacaqdı. Şəxsən inanıram ki, o vaxtlar o ərazidə rekord ölçülü marlin yox idi. Həm də, ola bilsin ki, dostumun o dərəcədə böyük balığa imanı yox idi. Amma əgər o, həqiqətən də, 400 kiloluq marlin tutmaqda qəti idisə, bilirəm ki, o öz toxumunu səpsə və yerdən asılı olmayaraq, Müqəddəs Ruha düzgün vaxtda qulaq asarsa, 408 kiloluq balınanı tutacaqdı.

### **Yer və vaxt çox önəmlidir**

Məhsulun yeri və vaxtına görə konkret olmaq əkdiniz xüsusi toxum qədər vacibdir. Buynuz budaqlarının sayı yeddi olan maralla təcrübə apardığım zaman bunun necə baş verdiyini gördünüz. Ova çıxmaq üçün məsh olunmuş vaxtı gözləməli idim. Niyə? Çox güman ki, uğuruma buynuz budaqlarının sayı yeddi olan maralın ərazimdə olmamağı və ya bəlkə də, hava və küləyin mane olmasına bənzər digər amillər var idi.

Müqəddəs Ruh həmin xüsusi məhsulun vaxtını bilirdi və o, maralı biçmək üçün düzgün yer, düzgün gün və düzgün vaxt seçmişdi.

Tez-tez belə səhv ifadələr eşidirəm. “Qari, dediyin kimi, Padşahlığın maral gətirirsə, niyə çıxıb dünya rekordunu vurmursan?”

Yaxşı, maraqlı sualdır və bunu həll etməliyik. Bu ifadə 500 000 dollarlıq ipotekanı ödəmək istəyən insanlardan aldığım məktublara bənzəyir və mənə bunun yeddi gün ərzində ödənilməsi üçün toxum səpdiklərini deyirlər. Yeddi gün ərzində toxumlarını biçə bilməyəndə ruhdan düşürlər və pulu niyə almadıqlarını soruşurlar. Eşitdiyim başqa bir sual: “Niyə mən, sadəcə, toxum səpib lotereya qazana bilmirəm?”

**LET ME SAY IT  
AGAIN—I THINK YOU  
NEED TO HEAR IT  
AGAIN—GOD HAS  
YOUR PLAN!**

Yaxşı, gəlin əvvəlcə rekord maral sualından danışaq. Bəli, inanıram ki, bu mənim üçün güclü bir istək olsaydı, rekord maralı ovlaya bilərdim, amma elə deyil. Mən, adətən, ət üçün ov edirəm və rekord maralın dalınca getməyə həvəsim yoxdur. Dünya rekordu maralının ardınca getməyə həvəsli olmadığımın səbəblərindən biri də indi sizə izah etdiyim kimi, hamam vannanızda balina tuta bilməyəcəyinizdir. Mənim ərazimdə dünya rekordu maralı olmur. Əgər o maralı ovlamaqda, həqiqətən, qəti olsam, bilirəm ki, bunun üçün başqa yerə getməliyəm. Rekord marallar, adətən, gecə həyatı sürdükləri və özünəməxsus vərdişləri olduğu üçün bəzi yeni taktikaları öyrənməli idim. Belə bir heyvanın tapılacağı ərazini tapmaq üçün çoxlu araşdırmalar aparmalı və dua etməli idim. Amma bütün bu çətinliklərə girişmək istəmirəm. Öz meşəmdə ov etməyi xoşlayıram. Mən öz ərazimdə və öz rahat meşələrimin yaxşı yeməli marallarını ovlamağı sevirəm. Ancaq sualınıza cavab vermək üçün inanıram ki, insan bu maral üçün Allaha iman edə bilər, amma dediklərimi xatırlayın. Məhsul nə qədər unikal və spesifik olarsa, yer, vaxt və üsul da bir o qədər vacibdir.

Adətən, bəzi adamlardan məndən beş gün ərzində bir milyon dolları niyə almadıqlarını soruşan məktublar alanda başa

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

düşürəm ki, mən, iman və təkəbbür arasındakı fərqi bilməyən bir insanla danışıram.

Bu, bir gün aldığım məktuba bənzəyir, orada deyilirdi ki, onlar evlərində ərzaq olmadığı halda, üç ay ərzində kirayə pulunu vermədikləri və işsiz olduqları halda 30 gün ərzində on milyon dollarlıq toxum səpməyi planlaşdırırdılar. Onlar inkişaf etmiş imandan kənarında idilər.

Yəni, Qari, deyirsən ki, Allah kiməsə on milyon dollar verə bilməz? Əlbəttə bilər. Allah üçün hər şey mümkündür. Məsələn Onun bunu bacarıb-bacarmadığında deyil, ancaq buna həqiqətənmi iman edə biləcəyinizdədir. Əgər imanınız sizə lazım olan yeməyi verə bilmirsə, on milyon dollara inamınızın olduğuna şübhə edirəm. Ancaq buna çata bilərsiniz! Olduğunuz yerdən başlamalı və imanın necə işlədiyini öyrənməlisiniz və əlinizdəkini idarə etdiyinizdən daha çoxunu idarə etmək qabiliyyətinizi genişləndirməlisiniz.

### **Lotereyada udacağınıza inana bilərsinizmi?**

Bəs lotereya necə?

Gəlin davam edərək bu mövzuya keçək. Lotereya cek potları son bir neçə il ərzində, həqiqətən, böyük oldu. Keçən il o, demək olar ki, bir milyard dollara çatmışdı! Həyatımda heç vaxt lotereya bileti almamışdım, amma cek pot bir milyarda çatanda ofisdəki bir neçə nəfər yaxınlaşıb dedi ki, “Gəl heç olmasa bir-iki bilet alağ”. Bu barədə çox düşünmədim, ona görə də düşündüm ki, bir-iki dollar buna xərcləyə bilərəm. Qalib olacağıma inanmırdım, amma pulumu lotereyaya sərf etməyi qərara aldım. Hamının dediyi kimi, “Kimsə bunu udmalıdır”. Düşünürəm ki, kimsə bu milyard dolları qazananda heç olmasa bir dollar da olsa qazanım. Əslində, bunun tələsinə düşdüyümü danışanda utanıram.

Həmin gecə Rəbb yuxuda mənimlə bu barədə danışdı. O, sadəcə, dedi: “Mənim bütün vədlərim sənə aiddir!” “Bəli, cənab, mən Səni yaxşı və aydın eşidirəm” dedim. “Mən bunu başa düşürəm”. Bəli, O məni islah etdi, amma həm də ruhlandırdı. Mənə bildirdi ki, o lotereyaya ehtiyacım yoxdur, əgər mənə bir milyard dollar lazım olarsa, ehtiyacım olanda Rəbb onu mənə verəcək. Rəbb mənə 7000-dən çox vəd verib və onlar mənə kifayətdir!

İndi, lotereya və ya hər hansı bir müsabiqədə qalib gəlmək üçün toxum səpmək haqqında sualın cavabına qayıdaq; siz bu işdə səlahiyyətə malik deyilsiniz. Mən maral üçün toxum səpə bilərəm, çünki marallar insana tabedirlər. Onların üzərində qanuni səlahiyyətim var. Amma mənim lotereya üzərində səlahiyyətim yoxdur; bu, qumar kimi bir oyundur.

### **İmanda olmadığınızı necə bilmək olar**

İmanda olub-olmadığınızı müəyyən etməyi öyrənmək qərarlar qəbul edərkən sizə kömək edəcək və qorxu içindəsinizsə, qərar verməməyinizə kömək edəcək. Unutmayın ki, imanda əminlik var, o, ümid və sülhlə doludur. İlk iri maralımı ovlayanda əminliyim yox idi, imanda deyildim. İmanda olmadığınızı ayırd edə bilərsinizmi? Ümid edirəm ki, hə.

Bildiyiniz kimi, bizim meşə, bataqlıq və tarlanı əhatə edən 60 hektar ərazimiz var. Bu, maral ovlamaq üçün mükəmməl bir yerdir. Əmlakımızı əhatə edən ağaclar, əkinlər, meşələr və bataqlıqlar maralları maqnit kimi cəlb edir.

Ofisimi qarajımızın üstündə tikmişdim, orada taxta kitab rəfləri və quraşdırılmış qaz kamini var. Orada işləməyi sevirəm, ora sakit, rahat mağara tipli ofisdir. Çatışmayan yeganə şey masamın üzərində asılmış gözəl maral müqəvvası idi. Düzünü desəm, ət ovçusu olduğum üçün heç vaxt böyük maral ovlamağa marağım

olmayıb və heç vaxt müqəvvaya yararlı iri bir maral ovlamamışdım. Amma bu barədə daha çox fikirləşdikcə ofisim üçün iri maralı ovlamağımı təkid edən Drenda ilə razılaşırdım.

Bu söhbəti aparanda beş il idi ki, mülkümüzdə yaşayırdıq və heç vaxt əmlakımın ətrafında iri maral görməmişdim. Hər cürə maral mövsümündə olmuşam və bir neçə gözəl buynuz budaqlarının sayı səkkiz olan maral ovlamışam, amma iri müqəvvaya yararlı bir şey ovlamamışdım. Həmin il isə mən Drendaya dedim ki, divardan asmaq üçün böyük maral ovuna gedəcəyəm. Yenə deyirəm, heç vaxt meşədə böyük maral görməmişdim. Mətbəximizin pəncərəsi meşəyə və tarlaya baxsa da, heç vaxt beləsini görməmişdim.

Drenda ilə mən iri maral üçün toxum əkdik. Toxum çekimdə yazdım ki, buynuz budaqlarının sayı on olan və ya daha irisi üçün

**IT IS ALREADY ALL YOURS,  
MY FRIEND, THE ENTIRE  
KINGDOM. GOD CANNOT  
ADD ANTHING TO WHAT HE  
HAS ALREADY GIVEN TO  
YOU. YOU ALREADY HAVE  
IT ALL!**

səpin edirəm. Biz o toxum üçün dua etdik və onu poçtla göndərmək üçün masamın üstünə qoyduq. Bu zərf üç gün orada qaldı və sadəcə, onu göndərə bilmirdim. Həmin buynuz budaqlarının sayı on olan marala imanım çatmadığını bilirdim. Gün ərzində buynuz budaqlarının sayı səkkiz, altı və ya dörd olan maral üçün

imanım çatırdı, lakin bilirəm ki, “buynuz budaqlarının sayı on olan iri maralı ovlaya biləcəyimə” imanım çatmırdı. Padşahlıqla bağlı kifayət qədər imanım olub-olmadığına dair təcrübəm var idi. Beləliklə, mən bu çeki cırıb onu “dördbuynuzlu və ya bundan da irisi” qeyd edilən çeklə əvəz etdim və göndərdim.

Çölə çıxmadan bir gün əvvəl Drendaya nə etdiyimi dedim. Mən ona dedim: “Mənim, sadəcə, bu iri marala imanım çatmır”.

O mənə baxıb dedi: “Sən marala, mən isə nəhəng marala inanaçağam. Allah sizin istədiyinizdən və ya düşündüyünüzdən də çox şeylərə qadirdir!”

O səhər meşədəki dələ və quşların xıslıtısı ilə açıldı və payız yarpaqlarının qoxusu düşüncələrimi maral ovuna tərəf çəkirdi. Orada çox deyil, bəlkə də, 20 dəqiqə idi oturmuşdum ki, birdən meşədən gələn maralın səsinə eşitdim. Maral düz ağacımıza doğru gəlirdi və özümü atəş açmaq üçün hazırladım. Maral yaxınlaşdıqca görürdüm ki, o istədiyim buynuz budaqlarının sayı dörd olan maraldır. Maral təxminən 25 metrlik bir açıqlığa girdi və mən güllə atdım. Güllənin yuxarı və arxaya dəydiyini gördüm və onun izinə düşməli olacağımı bilirdim. Maral meşənin içindən qaçaraq meşələrlə həmsərhəd olan qarğıdalı sahəsinə atıldı və bir göz qırpımında gözəndən itdi. Mən hələ də onun qarğıdalıların arası ilə qaçdığını eşidirdim və çox sürətlə qaçdığından bilirdim ki, onu uzun müddət izləməliyəm.

Təxminən 20 dəqiqə ağacın gövdəsində gözlədim və sonra silahımı yoxlamaq üçün ağacdan düşmək qərarına gəldim. Deyə bilərdim ki, dəqiq maralı vurmuşdum və qan izini görürdüm.

Qanın izi ilə getdikcə sevinirdim. Ancaq təxminən 100 metrəndən sonra qan izi yoxa çıxırdı. Baxdıqca bir damla qan da tapa bilmədim. İki saat baxdıqdan sonra maralın qaçdığını başa düşdüm. Mən çox məyus oldum. Birincisi, mən heç vaxt maralı yaralayıb onu itirmək istəməirdim, ikincisi, səhv atdığım oxa görə məyus idim.

Qarğıdalı tarlasından geriyə, evə addımlamağa başlayanda ağıma bir fikir gəldi. Hələ şansım var, qarğıdalı tarlasından və bataqlıqdan keçərək evə gedəndə ayağım marala ilişə bilər.

Hər ehtimalla qarşı silahımı doldurdum. Yavaş-yavaş alaq otları ilə örtülmüş dərə ilə getdiyim zaman qəfildən bir maral



qabağıma sıçradı. Birdən maral dayanıb arxaya baxdı. Əynimdə kamuflyaj olduğu üçün maral məni sezə bilmirdi. Hər şey bir neçə saniyə ərzində baş verdi, nə qədər iri olduğunu və ya neçə buynuzlu olduğunu deyə bilməsəm də, buynuzlarını görə bilirdim.

Bilirdim ki, maral barədə qərarımı vermək üçün bir neçə saniyəm var. O, təxminən 55 metr məsafədə idi. Mən cəld hərəkət edib onun kürəyinin yuxarı hissəsini nişan alaraq güllə atdım.

Güllə dəyən kimi maral dərhal yıxıldı. Mən şokda idim. Bu, həqiqətənmə, baş verdi?

Maralın yanına gedəndə ilk dediyim şey bu oldu: “Drendanın imanı!” O, çox iri idi! Mən onu buynuz budaqlarının sayı iyirmi altı olan kimi hesabladım. Mən heç vaxt bu qədər iri maral görməmişdim! Həyəcanlandım desəm, az olar.

Təxmin etdiyiniz kimi, maral indi ofisimdəki masamın üzərindədir.

Amma bir dəqiqəlik bu maral haqqında danışmaq istəyirəm. Necə və ya niyə peyda oldu?

Baxmayaraq ki, gülləni səhv atmışdım, buynuz budaqlarının sayı dörd olan maral vaxtında peyda olmuşdu. Lakin Drenda iri marala inandığını demişdi.

İndi onun məndən çox üstünlüyü var idi. O, maral ovu etmədiyinə görə onun üçün iri maral buynuz budaqlarının sayı dörd olan maral kimi asan görünməlidir, çünki onların hamısı onun gözündə eynidir. Buna görə də onunla qeyri-mümkünlük barədə mübahisə etmək olmazdı. Mən heç vaxt mülkümün ətrafında buynuz budaqlarının sayı səkkiz olan maral görməmişdim, lakin onun imanı buna əsaslanmırdı. O inanırdı ki, Allah onu verə bilər.

Bu ov maralların çoxalma mövsümündə baş verdi və marallar cütləşmək üçün maral axtararaq kilometrərlə yol gedirlər. Beləliklə, bu mövsüm maralları görmək üçün bir şansdır.

## İmanda şəriklik

O iri maralı vuracağıma heç imanım çatmasa da, Drendanın imanını o maralı əldə etdi. İstəyirəm ki, bunu bir daha oxuyasınız – bu iri maralı vuracağıma heç imanım yox idi! Nə düşündüyünüzü bilirəm: Dayan, Qari. Mən çaşqınlıqdayam. Əgər o maralı ovlamağa imanın çatmırdısa, o zaman maral niyə peyda oldu? İcaza verin sizə göstərim.

*“Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.*

*O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın».*

*Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram».*

*Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı”*

—Luka 5:1-7.

Bilirəm ki, artıq bu hekayəyə baxmışıq, amma burada sualımıza cavab olan bir şeyi qeyd etmək istərdim.

*“Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. **O biri qayıqdakı yoldaşlarına da işarə***

**etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı”.**

Sizə bir sual vermək istəyirəm. Yaqub və Yəhya qayıqlarının batacaq qədər dolması üçün nə qədər iman göstərdilər? Cavab: Heç bir iman göstərmədilər! Yadınızdadırsa, Peterin, eləcə də

**I ALWAYS SAY THAT GOD'S SECRETS ARE HIDDEN FOR YOU, NOT FROM YOU! SATAN DWELLS IN DARKNESS AND DOES NOT KNOW THE PLANS OF GOD.**

Yaqub və Yəhyanın qayığı sahilə idi və İsa gələndə onlar torlarını yuyurdular. İsa vəz etmək üçün Peterin qayığını istədi və sonra balıq tutmaq üçün torlarını dərinə atmağı dedi. Nəticədə Peter o qədər balıq tutdu ki, onun torları hətta cırılmağa və qayığı batmağa başladı. Peter sahilə olan şəriklərini

çağırdı ki, gəlib balıqları çıxartmağa kömək etsinlər. Onların da qayığı Peterin qayığı kimi dolub-daşdı. Sizə sualım budur: “Yaqub və Yəhya qayıqlarını doldurmaq üçün nə qədər iman göstərdilər?” Cavab: Heç bir iman göstərmədilər. Bəs niyə onların qayığı Peterin qayığı qədər balıqla doldurulmuşdu? Mətn bu suala cavab verir; onlar şərik idilər deyilir.

Kollinsin İngilis Lüğətində şərikin tərifı belədir: “Hər hansı bir fəaliyyətdə başqası ilə ortaq və ya əlaqəli şəxs; adətən, öz riskləri və mənfəətləri ilə bölüşür”.

Şəriklik hüquqi məsələdir və biznesin risklərini, xərclərini və mənfəətini bölüşür. Beləliklə, Peter qayığı İsayə istifadə etmək üçün verəndə o təkcə qayığı deyil, hüquqi mənada, bütün biznesi vermişdi. Texniki cəhətdən, Yaqub və Yəhya da qayığın bir hissəsinə sahib idilər və onların ortaqlığı sayəsində hər iki qayıq bərabər şəkildə dolmuşdu. Bəs o məhsul kimin imanı sayəsində idi? Aydındır ki, Peterin. O deyirdi ki, «Ustad, biz bütün gecə

çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözüənə görə yenə də torları ataram».

Yaqub və Yəhya bu halda iman etməsələr də, Peterlə eyni məhsulu biçdilər. Drenda ilə də belə idi. Biz şərikik. Həmin gün bu maral onun imanı sayəsində əldə edildi. Görürsünüz ki, bu şəriklik konsepsiyası indicə hekayədə gördüyümüz kimi güclü ruhani prinsipdir. Paul Filipilələrə məktubda bu şəriklik prinsipi haqqında danışıır.

*“Sizi hər dəfə yada salanda Allahuma şükür edirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsa-nın zühur edəcəyi günədək bunu başa çatdıracaq.*

*Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz”*

—Filipilələrə 1:3-7.

Paul deyir ki, o, Filipidəki imanlılar cəmiyyətini onun xidmətində şərikliyə görə sevinclə yada salır. O qeyd edir ki, bu şərikliyə görə onlar indi bu xidmətdəki Allah lütfünə şərik oldular.

Lütf tapşırığı yerinə yetirmək üçün Paulun üzərində olan Allahın səlahiyyəti və ya qabiliyyətidir. Filipidəki imanlılar cəmiyyəti tapşırığın xərclərinə şərik idilər və Yaqub ilə Yəhya kimi onlar da bu tapşırığın məshində və lütfündə iştirak edirdilər.

İndi dördüncü fəslə keçək və siz şərikliyin yaratdığı heyrətamiz nəticəni görəcəksiniz.

*“Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz. Ey Filipililər, özünüzdə bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. **Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək**”*

—Filipililərə 4:14-19.

Paulun Filipidəki cəmiyyətə dediklərinə diqqət yetirin: “Allahım ehtiyacınızı ödəyəcək”. Diqqət yetirin ki, Paul belə demədi: “Mənə səxavət göstərdiyinizə görə Allahınız ehtiyaclarınızı ödəyəcək”. XEYR! O belə deyir: “İndi Allahım hər ehtiyacınızı ödəyəcək!” Görürsünüz ki, filipililər Paulun şərikləri idilər və şərik kimi Paulun tapşırığına aid lütfündə iştirak etdilər. Yaqub və Yəhya Peterin imanına görə bütün baliqları tutduqları kimi, Paul onların ehtiyaclarının onun imanını sayəsində ödəniləcəyini bəyan edir! Ümid edirəm ki, siz bu prinsipin faydalarını görürsünüz.

Tutaq ki, sizin avtomobilə ehtiyacınız var və siz xidmətçi kimi bizimlə şəriksiniz. Fərz edək ki, avtomobilin qiyməti 30 000 dollardır. Artıq Qari Kisi.com-a toxum əkdiniz zaman şərikliyin nə demək olduğunu bilirsiniz, siz bizim xidmətimizin məsh və lütfündə iştirak edəcəksiniz.

Xidmətimiz 30 min dollara rahatlıqla razılaşa bilər, çünki 30 000 dollarlıq ehtiyaclardan çoxdan keçmişik. İndi hər il mil-

yonlarla pul xərclədiyimiz üçün 30 000 dollara asanlıqla iman edə bilərik. Amma o vaxtlar 30 000 dollara inanmaq mənə nəhəng bir dağ kimi görünürdü.

Beləliklə, məndən 30 000 dollara inanacağımı soruşsanız, cavab mütləq hə olacaq. Beləliklə, Paul kimi, şərik olduğumuza görə sizin ehtiyacınızın imanınız sayəsində deyil, mənim imanım sayəsində ödənildiyini bəyan edə bilərəm.

İndi aydındır ki, siz 30 000 dollara toxum səpdiyiniz zaman imanınız olmalı və təkcə Allahın Kəlamına deyil, həm də bizə etibar etməlisiniz. Mənə iman etməli, Allah tərəfindən məsh edildiyimə və çağırıldığıma, dürüstlüklə fəaliyyət göstərdiyimə etibar etməlisiniz və həyatımda və xidmətimdə əldə etdiyim nəticələri görməlisiniz. Etdiklərimizə və haralardan gəldiyimizə baxsanız, 30 000 dollara inandığımı bilin!

İndi aydındır ki, o 30 000 dollara toxum səpərkən imanlı olmalısən və təkcə Allahın Kəlamına deyil, həm də mənə güvən-məlisən. Mənə iman etməli, Allah tərəfindən məsh edildiyimə və çağırıldığıma, dürüstlüklə fəaliyyət göstərdiyimə əmin olmalısınız, həyatımda və xidmətimdə nümayiş etdirilən nəticələri görə bilməlisiniz. Nə etdiyimizə və haradan gəldiyimizə baxsanız, 30 000 dollara inandığımı bilirsiniz! 30 000 dollara imanınız olmaya bilər, amma biz şərik kimi birlikdə işləyib heyrətamiz şeylər görə bilərik. İri maral nümunəsində də eyni şey baş vermişdi. Bayıra çıxmamışdan bir gün əvvəl Drenda dedi: “Sən marala inan, mən də iri marala inanacağam”. Şəriklilik belə işləyir.

### **Strateji şərikin seçilməsi**

Əgər bir kompüter şirkəti qurmaq niyyətində olsaydınız, pulu olmayan və informatika dərslərinin ilk semestrində oxuyan bir oğlanın şərikiniz olmasını istərdiniz, yoxsa multimilyon dollarlıq kompüter biznesi qurub şirkətinizə kömək edəcək maliyyəyə

sahib olanın? Təbii ki, mən, sadəcə, illüstrasiya gətirirəm. Ancaq düşünürəm ki, seçiminiz sübut edilmiş təcrübəyə malik olan və sınmaq istəməyən biri olacaq!

Eyni şey şərik olduğunuz bir xidmətə toxum səpmək istədiyiniz zaman da baş verir.

Xahiş edirəm, dediklərimi Allahın kiminləsə birbaşa şəriklik etməsi ilə qarışdırmayın. Bu cür rəhbərlik dediklərimdən daha üstündür. Çox vaxt Allah sizi Öz tapşırıqları ilə şərik olmağa yönəldəcək, lakin bəzən siz seçim etməlisiniz. Mən konkret olaraq sizin seçdiyiniz əkindən, məhsul lazım olanda əkmək və növbəti səviyyəyə keçmək istəyinizdən danışiram.

Mən öz həyatımda lazım olan vəsaitləri tezliklə əldə etmək məqsədilə inandığım tapşırıqlara toxum səpirəm. Yoxsullara və ya kasıblara ianə verməyi istisna etməklə pozmadığım bir qayda odur ki, mən həmişə iman və razılığı anlayan bir tapşırığa toxum səpirəm. Təbii ki, biz kasıbların və ehtiyacda olanların güclü iman etmələrini tələb etmirik. Biz onlara məhəbbət toxumu səpirik və Allah bunun əvəzini verəcək. Yenə deyirəm, kasıblara kömək etmək burada bəhs etdiyimizdən fərqli səpin növüdür. Toxum səpdiyim zaman vacib olan başqa bir şey mənə lazım olan iman bəhrələri əldə etmiş bir cəmiyyəti tapmaqdır.

Məsələn, mənim şirkətimin iki təyyarəsi var. Onlardan birini almazdan əvvəl, keçmişdə on milyonlarla dollarlıq təyyarələr üçün pul ödəyən bir xidmətə toxum səpdim. Həqiqətən, milyonlarla deyirəm və onların hər biri nağd pulla ödənilirdi. Təyyarələrə gəldikdə isə, onların göz qabağında olan nəticələri var idi. Bilirdim ki, təyyarə barədə mənimlə asanlıqla razılaşıcaqlar və bunun baş tutacağına inanacaqlar. Təyyarələrin çox baha olduğunu və ya sahiblənməyə dəyməz olduğunu deyən və ya təyyarəyə sahib olmağın şeytani bir şey olduğunu söyləyən bir xidmətlə şərik olmaq fikrində deyildim. Bu, düzgün bir razılaşma

deyil. Xeyr, mən təyyarə məsələsində məni dəstəkləyən adamlar ilə razılaşmaq istəyirdim. Bu adamların təcrübələri artıq var idi.

Mən 19 yaşından təyyarə sürmüşəm. Daima icarəyə təyyarə götürürdüm, ta ki bir gün düşündüm ki, bilirsən nə var? Öz təyyarəmin olması üçün bir toxum səpib onu əldə edəcəyimə inanmalıyam. Belə də elədim. Hansı təyyarə üçün toxum səpəcəyimi dəqiq bilirdim, ona görə də çekimdə həmin təyyarənin modelini qeyd etdim və Drenda ilə bu barədə razılığa gəldik. Sonra həmin çeki bayaq qeyd etdiyim xidmətə göndərdik.

Bundan təxminən bir ay keçdi və mən bir həkim qəbuluna yazılmışdım. Həmin gün həkimlə söhbət edəndə o, təsadüfən dedi: “Təyyarə almaq istəyən tanışın yoxdur?” Sual məni bir az təəccübləndirdi, çünki həyatım boyu heç kim mənə belə sual verməmişdi. Soruşdum ki, hansı təyyarəyədir, məhz istədiyim təyyarə idi. Açıq, bu diqqətimi çəkdi. Gedib təyyarəyə baxdım, sahibi ilə əlaqə saxladım və onu sınağa getdik. Mükəmməl bir təyyarə idi. Yalnız bir problem var idi – onu almaq üçün pulum yox idi. Ancaq Allahın bir planı var idi.

Keçən payızda atamdan ev əldə etmişdim, ofis binası. Atam qış başlamazdan əvvəl suyu bağladığını demişdi, buna görə də heç yoxlamamışdım. Təyyarəyə baxandan bir neçə gün sonra qardaşım zəng vurub dedi ki, evim dağılıb. O mənə dedi ki, evdə olan bütün divarlar xarab olub və suvağın çox hissəsi dağılıb. Görünür, qışda su kəsildiyinə görə borular donmuşdu. Artıq mart ayı idi və havalər isinməyə başlayırdı, kim bilir neçə vaxt idi, ən azı bir neçə həftə idi ki, evi su basmışdı.

Qardaşım bir şeyi bilmirdi ki, mən artıq bir tikinti şirkəti ilə evi yeni ofis kompleksinə çevirməkdən ötrü evin divarlarının iç və bayır hissəsini yeniləmək üçün müqavilə bağlamışdım.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

Burada heyvətəmiz bir şey baş verdi: Sığorta şirkəti dəymiş ziyana görə vəsait ödədi və bu mənim təyyarəm üçün lazım olan pul idi. Təyyarə nağd pulla alındı!

Beləliklə, unutmayın ki, şəriklik sizin xəbərdar olmaq və faydalanmaq istəyəcəyiniz güclü ruhani prinsipdir.

Bu, imanda olduğunuz zaman toxumunuzu səpmək haqqında mövzumuzu bitirir. Beləliklə, toxumunuzu səpəndən sonra nə baş verəcək? İnanın ki, bir çox insanlar bunu bilmir, bir çox məsihçilər toxum səpdikləri zaman heç bir nəticə görmürlər. Məhsulu əldə edənə qədər oturub limonad içməlisinizmi?

Yaxşı olardı ki, belə etməyəsiniz! Nə etməli olduğunuzu növbəti fəsildə müzakirə edəcəyik.

## 8-Cİ FƏSİL

# SİZ PLAN QURMALISINIZ!

Bred və Çariti ilk dəfə cəmiyyətimizə gələndə mən onları tanı-mırdım. Onlara salam dediyimi və hərdən kiçik söhbət etdiyimi xatırlayıram. Onlar ruhani cəhətdən ilk dəfə diqqətimi Drenda-nın qadın konfransında çəktilər. Konfrans cümə axşamı başla-yıb və şənbə günü günorta başa çatmışdı. İştirak edənlərin çoxu şənbə günü axşam da toplantımızda qalırdılar. Məhz bu toplantı vaxtı Bred və Çariti xidmətdən sonra bir xahişlə mənə yaxınlaşdı-lar. Onlar biznes qurmağı planlaşdırırdılar və məndən cəmiyyəti-mizə toxum sərə biləcəklərini və mənim bu iş üçün onlarla dua edəcəyimi soruşdular.

Sonradan eşitdim ki, Çariti qadın konfransında afroameri-kan qıvrım saçlar üçün düzəltdiyi müalicəvi saç vasitələrini satmaq üçün icarəyə yer götürüb. Masaya görə 150 dollar icarə pulu ödəmişdi və 350 dollarlıq məhsul satmışdı və bu ona 200 dollar qazanc gətirmişdi.

Şənbə günü axşam toplantıdan sonra onların hər ikisi 200 dollarla irəli çıxıb onu bizneslərinin böyüməsi üçün xidmətimizə toxum kimi səpmək istədilər. Mən, əlbəttə ki, razılaşdım və biz dua etdik. Bu haqda çox da düşünmədim, amma onların gözlə-

rindəki o həyəcanı və toxumlarını səpdikləri zaman imanlarını görürdüm.

Sizə Bred və Çariti haqqında bir az məlumat verim: Bred bir şirkətdə İT meneceri idi və Çariti yarım günlük iş rejimində saatda 10 dollar pul qazanırdı. Konfransdan sonra onlar öz məhsullarını dostlarına satmağa və bəzi onlayn satışlar etməyə davam etdilər, lakin deyirdilər ki, biznesləri çox da inkişaf etmir. Lakin Allah onların çiçəklənməsi üçün pərdə arxasında işləyirdi.

Kaliforniyadakı şirkətlərini satmaq istəyən bir dəvəquşu fermerindən aldıqları dəvəquşu yağı formulanın əsas tərkib hissəsi idi. Şirkətin qiyməti 40 000 dollar idi. Çariti bunun onların şirkətlərinin gələcək inkişafı üçün əla fürsət olduğunu bilirdi, lakin Bred və Çaritin 40 000 dollarları yox idi. Onların yalnız Kaliforniyadakı şirkəti görmək üçün təyyarə bileti almağa pulları var idi. Kaliforniyaya yaxınlaşdıqca Bred pulu olmadığına görə sahibinə nə deyəcəyi barədə özünü narahat hiss etdiyini deyirdi. Onlar söz vermişdilər ki, biznesləri üçün borc götürməyəcəklər. Kaliforniyaya çatanda fermer onlara hər yeri göstərdi, lakin artıq şirkətləri üçün alıcı tapdığını dedi. Deyəsən, işləri alınmırdı. Lakin sahibi Breddən onun üçün bəzi İT işləri görməsini xahiş etdi, Bred də bu təklifi qəbul etdi.

Bu müddət ərzində Bred və Çariti şirkətin sahibi ilə yaxşı münasibətlər qurdular və bir gün o, biznesini onlara satmaq qərarına gəldiyini dedi. O, biznesin pulunu aldı və Bred və Çariti dəvəquşu yağı şirkətinə sahib oldular. Məhz bu vaxt Bred və Çariti “Faith Life” cəmiyyətində başladığımız tikinti layihəsi haqqında eşitdilər və onların daxilində həyəcan yarandı. Onlar gördülər ki, əvvəllər səpdikləri toxumları bizneslərini tamamilə dəyişmişdi və indi bilirdilər ki, əhəmiyyətli bir toxumla işi növbəti səviyyəyə çıxarmağın vaxtıdır. Bred və Çariti bir daha məni cəmiyyətin qarşısında qarşıladılar və öz biznesləri və məqsədləri üçün toxum

səpdilər. Onlar şəxsi pulları üçün deyil, tikinti layihəsinə vermək istədikləri altırəqəmli məqsəd üçün əkirdilər.

Uzun sözün qıtası, məhsulda yenidən böyük bir dəyişiklik baş verdi və Allah məhsulu dəyişdirən yeni bir tərkib hissəsi ilə təmin etdi və bu, afroamerikan qıvrım saçlar üçün mükəmməl məhsula çevrildi. Onlar da qısa zamanda tikinti layihəsinə altırəqəmli çek təqdim etdilər. İndi onlar Afrika üzrə bütün layihələri dəstəkləyirlər və onların pul axını yeddi rəqəmdən artıqdır. Bütün bunlar üç il ərzində baş verdi. Üç il ərzində saatda 10 dollardan milyonlara çatmağın inanılmaz hekayəsi! Bu, heyrətamizdir!

Bu, Allahın sizin təminat verməyinizi və təsirinizi gücləndirmək üçün sizinlə necə işləməsinin heyrətamiz bir nümunəsidir. Diqqətmi çəkən ilk şey onların Padşahlığa can atan ürəkləri və şirkətlərinin Allahın Padşahlığını maddi cəhətdən dəstəkləmək məqsədi idi. İkincisi, şirkətin strukturunu, məhsulunu və planını heç nədən başlayaraq inkişaf etdirmək üçün Allahla necə işlədikləri idi. Bu, pulunuzdan və biliyinizdən asılı olmayaraq əhəmiyyətli bir iş görmək istəyən hər kəsi ruhlandırmalıdır. Allah bütün yol boyu sizinlə işləyəcək.

Bu məni Allahın mənə öyrətdiyi dördüncü Padşahlıq prinsipinə yönəldir və bu imanla hərəkət edib toxum səpdikdən sonra plana riayət etməlisiniz.

### **4-cü addım: İmanla hərəkət edib toxum səpdikdən sonra plana riayət etməlisiniz.**

*“Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin».*  
*Şagirdlər İsaya dedilər: «Bəlkə, gedib iki yüz dinarlıq çörək alaraq və onlara verək ki, yesinlər?»*

*Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?»*

*Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».*

*İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. Hamı yeyib-doydu. Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi”*

—Mark 6:37-44.

Balıq və çörək çoxalmazdan əvvəl İsa şagirdlərinə icra planının prinsiplərini təqdim etdi. Beləliklə, əmin olun ki, bunu başa düşdünüz. Toxumunuzu imanla səpdikdən sonra planı Müqəddəs

**TOXUMUNUZU İMANLA  
SƏPDİKDƏN SONRA PLANI  
MÜQƏDDƏS RUHDAN  
ALMALISINIZ.**

Ruhdan almalısınız. Bunun ən yaxşı yolu Ruhda dua etməklə vaxt keçirməkdir. Allahdan eşitmədikcə heç bir qərar qəbul etməyin və ya öz gücünüzlə hərəkət etməyin. Bunun bir neçə səbəbi var. Birincisi, bunu

öz gücünüzlə etməyə çalışaraq çox kiçik düşüncəyə malik olacaqsınız. İkincisi, Allah sizi yeni istiqamətə yönəltmək istəyərkən siz artıq bildiyiniz şeylər ətrafında plan qurmağa cəhd göstərəcəksiniz. Siz artıq bildiyinizi sınaqdan keçirmisiniz və məhsulunuzu dəyişdirmək üçün təzə ideyaya və plana ehtiyacınız var. Beləliklə, Rəbdən təzə ideyalar və planlar gözləyin. Bu, hər yerdən peyda ola bilər. Siz hansısa bir reklam görə bilərsiniz, bir insanla tanış ola bilərsiniz və ya sadəcə mənim kimi bir yuxu görə bilərsiniz. Allah sizin diqqətinizi cəlb edəcək və yeni planınızı formalaşdırmağa kömək edəcək. İcazə verin, bunun niyə bu qədər vacib olduğuna dair bir misal verim.

## **Plan qurmağın gücü**

Mən, yəqin ki, “Maddi vəziyyətinizdə inqilab” silsiləsinə daxil olan kitablarımın hər birində eyni nümunəni sitat gətirmişəm, amma təkrar etməyə dəyər. Əgər sizə desəm ki, bütün maliyyə problemlərinizi növbəti bir neçə kəlmə ilə həll edə-cəyəm, əminəm ki, təfərrüatları yazmaq üçün əlinizə qələm alıb hazır oturacaqsınız. Yaxşı, hazırlaşın, çünki cavabınız budur. Bu il 10 milyon dollar gəlir əldə edin. Bəli, dedim ki, il sona çatmamış 10 milyon dollar gəlir əldə edin. Əksər insanlar üçün bu, maliyyə işini yaxşı həll etmə qabiliyyətinə çevriləcək.

Tamaşaçılara bunu deyəndə bütün auditoriyadan gülüş səsləri eşidirəm. Sonra niyə güldüklərini soruşuram. Onlar gülürlər, çünki onlar üçün bu, zarafata, mümkünsüz bir şeyə bənzəyir. Sonra onlara deyirəm ki, nə vaxtsa, illik gəlir hədəfimi aşağı salanda, onlar artıq gülməyəcəklər və “Mən bunu edə bilərəm” deyəcəklər.

Beləliklə, ildə 600 000 dollar olsa, gülüşə son qoyacaqsınız? Özünüzü necə görürsünüz, ildə 200 000, yoxsa 100 000 dollar qazanc əldə edən bir nəfər kimi? Ola bilsin ki, məbləğiniz çox az olsun, bəlkə də, ildə 45 000 dollar qazanc əldə edirsiniz. Haradasa illik 10 milyon dollarla 0 dollar arasında bir rəqəm seçib deyəcəksiniz: “Məncə, bunu edə bilərəm”. Problem orasındadır ki, siz elə orada da qalacaqsınız. Başa düşün ki, heç kim qeyri-mümkün görünən bir iş əl qatmaz. Deməli, problem bundadır. Siz öz düşüncələrinizlə məhdudsunuz.

İndi icazə verin sizə planın gücü barədə danışım. Gəlin yenə deyək ki, bu il 10 milyon dollar qazansanız, bütün maliyyə problemləriniz həll olunacaq. Amma bu dəfə sizə pul qazanmaq üçün müqavilə təklif edəcəyəm. Mən bir qutu üçün sizə 500 dollar ödəyəcəm ki, içinə bir top qoyub onu skoçlayıb, poçtla göndərmək üçün kənara qoyasınız. Tutaq ki, siz saatda 100 qutu, yəni

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

saatda 50 000 dollar gəlir əldə edə bilərsiniz. Tutaq ki, siz gündə 10 saat işləyərək gündə 500 000 dollar gəlir əldə edirsiniz. İndi mən deyəndə ki, il bitməmiş 10 milyon dollar qazanaq, nə deyəcəksiniz? “ÇOX ASAN! Buna cəmi 20 günlük iş lazım olacaq”. Yaxşı, icazə verin sizdən nəyin dəyişdiyini soruşum. Heç bir şey dəyişilməyəcək, sadəcə, plana əməl etsəniz, ildə 10 milyon dollar gəlir əldə edərsiniz.

Başə düşdünüz? Öz düşüncənizə qalsa, yəqin ki, heç vaxt hədəfinizin mümkün olduğunu düşünməzsiniz və mümkün görünən şeylə kifayətlənərsiniz. Amma fikirlərinizlə yaşamayın; onsuz da artıq çox uzun müddətdir ki, o məhdud dünyada yaşayırsınız. Xeyr, xəyal etmək üçün sizə Müqəddəs Ruh lazımdır.

### **Allahın sizin üçün bir planı var**

Kitabın əvvəlində sizə dəhşətli maliyyə vəziyyətimizdən və maliyyə səbəbi ilə keçirdiyim panik ataklardan və depressiyadan danışmışdım. Padşahlığın həyat tərzini öyrənməyə başlayanda Allahdan başqa müraciət edəcəyim yerim yox idi. O mənimlə danışdı və mənə “Forward Financial Group”u yaradıb insanlara borcdan qurtulmaq planını verdi. Bu, ağlasığmazdır! Yadımdadır, o vaxt evimdə oturub Onun mənə nə dediyi barədə düşünərkən öz-özümə fikirləşirdim: “Kaş ki bunu mənə əvvəldən deyəydin. Amma o cavab verdi ki, mən planı yerinə yetirəndən sonra borcdan qurtulacağam.

Drendə ilə mən Allahın bizə verdiyi planı həyata keçirəndə nə avadanlığımız, nə kompüterimiz var idi, heç nəyimiz yox idi. Amma planı görəndə onun işləyəcəyini bilirdim; bunun mümkün olduğunu bilirdim. Plan dedikdə, planı yerinə yetirmək üçün Onun bizə göstərdiyi strategiya və detalları nəzərdə tuturam. Mən bunu yerinə yetirə bilərdim! Əslində, bunu etməyə hazır idim.

Bred və Çaritinin vəziyyətində olduğu kimi, Allah bizi başlamaq üçün lazım olan bütün avadanlıqlarla təmin etdi. Qəribədir ki, bir gün pizza mağazasına sahib olan və kompüterə ehtiyacı olmayan atam kompüter almaq istədiyini dedi və məni də özü ilə apardı. Biz gedib kompüteri və istifadə edə biləcəyim mətn yazan proqramı aldım. Bilin ki, kompüterlər haqqında heç bir məlumatım yox idi. O məndən 1,5 km aralıda yaşayırdı və mən müştərilərə borclardan qurtarmalarına dair əla müştəri təqdimatı yazdığım müddətdə həmin kompüter və proqramla oynamağa başladım. Pulum olmadığı vaxtda Allah mənə yol açmışdı.

Şirkət böyüdü və mən satıcıları işə götürməyə başladım. O günlərdə ailə planlarının müxtəlif hesablamalarını aparmaq üçün əl maliyyə kalkulyatorlarından istifadə edərdik. Daha sonra həmin məlumatları söz yazan proqramımda yaratdığım şablona daxil edərdik və çap edib nümayəndələrimiz vasitəsilə onları müştərilərin evlərinə göndərərdik. Printerimiz bütün günü işləyirdi. Az sonra katibəm bu işləri çatdırma bilmədi və mən bu hesabları yazıb çap etməyə kömək etmək üçün başqa bir işçi götürməli oldum.

Başla düşdüm ki, mənə daha yaxşı biznes yolu lazımdır. Mənə hər bir müştərinin hesablama işlərini aparmaq üçün bütün maliyyə məsələlərini hesablama bilən və çap edə bilən kompüter proqramı lazım idi. Drenda ilə mən Rəbdən kömək istədik və şirkətimizin bütün işlərini yazmaq üçün kompüter proqramçısını təmin etməyini istədik.

Bu duadan bir neçə ay sonra bir müştərinə ziyarət edərkən müştəri onun üçün çap etdiyimi gördükdən sonra məndən soruşdu: “Bunu əllə edirsən?” Dedim: “Bəli, amma biz bunu bizim üçün edəcək bir kompüter proqramına köçürmək istəyirik”. O mənə baxdı və dedi ki, kompüter proqramları yazmaqla məşğuldur, axşam evdə olanda bizim üçün də birini yazmağa bilər. O



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

mənə qiymət dedi və bunu növbəti il ərzində bacardığım qədər ödəməyə icazə verdi.

Həmin proqram hər şeyi dəyişdi və mənə iş daha çox adam götürməyə imkan verdi. Tezliklə, ABŞ-ın şərq hissəsində artıq 300 nümayəndəmiz çalışırdı, bu da ofis satıcılarımızın 5000 ofis arasında birinci yer tutmasına səbəb oldu.

Öz şirkətimizi qurmaqla və Müqəddəs Ruha tabe olmaqla biz tamamilə borcdan azad olduq. Dediyim odur ki, əgər Allahdan istəsəniz və Ona imkan versəniz, O sizə plan verəcəkdir. O sizi ağılınıza gəlməyən yerlərə aparacaq.

Beləliklə, icazə verin, sizə plan lazım olduğunu vurğulayım. Allahın çiçəklənməyiniz üçün bir planı var. Əslində, bunun üçün Onun çoxlu planları var. Onun ideyaları və müdrikliliyi sonsuzdur.

*“Sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verirəm”*

—Yeremya 29:11.

## **Allahın planını necə eşitmək olar?**

Beləliklə, Allahın planını necə eşitmək olar? Dediyim kimi, Ruhda dua etmək Allahdan eşitməyin ən yaxşı yoludur. Mən burada Ruhda dua etmək mövzusunda çox danışmaq istəmirəm, çünki “Maddi vəziyyətinizdə inqilab: Strategiyanın gücü” kitabında Müqəddəs Ruhu eşitmək barədə ətraflı danışılır. Ancaq qısa bir qeyd etməliyəm.

*“Yetkin insanlar arasında isə biz müdrikliliyi öyrədirik. Amma bu müdriklilik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliliyi deyil, biz Allahdan gələn sirli müd-*

rikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər.

*Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhı ilə açdı.*

*Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhı qəbul etdik”*

—1 Korinfilərə 2:6-12.

Müqəddəs Yazıda deyildiyi kimi, nə qulaq eşidib, nə göz görüb və ya nə də insan ürəyi dərk edib kimi şeylər bizə Müqəddəs Ruh tərəfindən açıqlanır. Bu mənə böyük faydadır; bundan istifadə edə bilərəm. Siz imanlı olandan sonra Müqəddəs Ruh sizdə məskən salır və O, həyatınıza rəhbərlik etməyə başlayır.

Ancaq İsanın cəmiyyətə verdiyi Müqəddəs Ruhun başqa bir ölçüsü var, bu, Müqəddəs Ruhla vəftiz adlanır. Əllinci gün bayramında baş verənlər zamanı Müqəddəs Ruh İordan çayında İsanın üzərinə gəldiyi kimi, şagirdlərin üzərinə endi. Bu, İsanın xidmətə başladığı vaxtdır. Bu zaman Padşahlığın şahidi olmaq üçün Allahın qüdrəti Onun üzərinə gəldi. İsa uşaq ikən heç bir möcüzə göstərməmişdir. O, ailəsinin yeməyini çoxaltmadı, suyun üzərində gəzmədi. Müqəddəs Ruhla vəftiz olunmanı başa düşmək üçün bilməlisiniz ki, yenidən doğulmaqla (Allahın Ruhı sizə daxil olanda) Müqəddəs Ruhla vəftiz (Müqəddəs Ruh sizin üzərinizə gələndə) arasında fərq var.

*“O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.*

*İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruh alın!»”*

—Yəhya 20:19-22.

Yəhya 20-də şagirdlər yenidən doğulmuşdular, lakin Allahın Padşahlığının şahidləri olmaları üçün İsa onlara Müqəddəs Ruhun bu vəftizini gözləməyi tapşırır.

*“Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsinə gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız»”*

—Həvarilərin İşləri 1:3-5.

*“Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudəyə və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız”*

—Həvarilərin İşləri 1:8.

Allahdan gələn bu məsh Allahın qüdrətini təmin edir və Onun işlərini görməyə qabiliyyət verir. Diqqət yetirin ki, O, içinizə deyil, sizin üzərinizə gələcəyini deyir. Həmçinin yadınıza salın ki, Əllinci gün bayramında Yerusəlimdə yuxarı otaqda gözləyən bütün şagirdlər Müqəddəs Ruhla vəftiz olundular. Bunun sübutu nə idi? Onlar hamısı dillərdə danışdılar. Dillərdə danışmaq 1 Korinflilərə 12-də cəmiyyətə verilən doqquz ruhani ənamdan biri kimi qeyd olunur. Deyə bilərsiniz ki, o ənamın vaxtı keçib gedib, amma mən bununla razı deyiləm. Müqəddəs Ruhla vəftiz özü ilə doqquz ruhani ənamın hamısını gətirir, lakin mən indi yalnız bu ənam – dillərdə danışmaq ənamı haqqında danışiram.

**ALLAHDAN GƏLƏN  
BU MƏSH ALLAHIN  
QÜDRƏTİNİ TƏMİN  
EDİR VƏ ONUN  
İŞLƏRİNİ GÖRMƏYƏ  
QABİLİYYƏT VERİR.**

Bu, ilk baxışdan faydasız görünə bilər, çünki siz bunun yalnız başqa dildə danışan insanlarla danışarkən və İncili təbliğ edərkən lazım olduğunu düşünə bilərsiniz. Ancaq naməlum dildə insanlarla danışmaq dillərdə danışmaq ənamını nəzərdə tutmur. İcazə verin, bunun nə üçün əvəzsiz bir hədiyyə olduğunu və çiçəklənməyiniz üçün niyə vacib olduğunu sizə göstərim.

*“Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir. İstədim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Təminatın gücü

*cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür”*

—1 Korinfilərə 14:2-5.

Biz burada Paulun məktubunun mahiyyətini başa düşməliyik. O, cəmiyyətdəki toplantının necə keçirilməsindən danışır. O deyir ki, cəmiyyət toplantısında dillərdə danışmaq eşidənlərə heç bir fayda vermir, çünki bunu eşidənlər nə deyildiyini başa düşmürlər. Paul deyir ki, peyğəmbərlik etmək cəmiyyəti daha çox inkişaf etdirir, çünki bu, insanların ümumi dilində danışılır və daha faydalıdır.

Ancaq dillərdə dua edən adama gəldikdə, bu, fərqli bir hekayədir. Dillərdə danışmağın danışan üçün böyük faydası var. Müqəddəs Kitab deyir ki, onlar öz ruhu vasitəsilə sirlər söyləyirlər. Bu sirlər sizin bilmədiyiniz və bilməli olduğunuz şeylərdir. İkincisi, Paul deyir ki, dildə danışan adam özünü inkişaf etdirir. İnkişaf etdirmək sözü göstəriş vermək deməkdir. Aydındır ki, əgər nəyisə bilməlisinizsə, bu o an sizin üçün sirr olaraq qalır. Amma dillərdə danışmaq danışana göstəriş verir. Əgər biliyimizdən kənar planlar qurmaq istəyiriksə, o zaman sizin və mənim buna ehtiyacımız var. 1 Korinfilərə 2:9-10-da deyildiyi kimi:

*“Necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır”.*

Mənim bu köməyə ehtiyacım var, eləcə də sizin. Növbəti sualınız belədir: “Əgər siz dillərdə danışırınsınızsa və dediyinizi başa düşmürsünüzsə, dediklərinizdən nə fayda əldə edəcəksiniz?” Bilirsiniz, burada sirr var. Müqəddəs Ruh sizin öz insan ruhu-

nuz vasitəsilə danışıdıqca ağılınız sizdən axan bəzi fikirləri qəbul etməyə başlayır. Biz bunu vəhy adlandırırıq və bu söz aşkar etmək kökündən əmələ gəlir. Beləliklə, Müqəddəs Kitabda dillərdə danışmaq adlanan, Ruhda dua edərək, siz özünüzdə aid olmayan fikir və düşüncələri qəbul etmək qabiliyyətinə malik olursunuz.

Bilirəm ki, bu barədə çoxlu sualınız var, ona görə də sizi *“Maddi vəziyyətinizdə inqilab: Strategiyanın gücü”* adlı kitabımı almağa ruhlandırırım. Bütün suallara cavablarınızı orada tapa bilərsiniz.

### **Fasilə edib strategiya üçün dua edin**

Hələlik, gəlin başa düşək ki, toxumunuzu imanla səpdikdən sonra növbəti addım bir müddət dayanıb Müqəddəs Ruhda dua etməkdir, çünki sizin bir plana ehtiyacınız var. Karla məhz belə etdi.

Karla və Tod maaşdan maaşa, normal Amerika həyat tərzini yaşayırdılar və getdikcə borcları daha da artırdı. Karla bir gün televiziyada yayımlanan «Pul işini qaydasına salmaq» verilişinə baxıb başa düşmüşdü ki, onların maliyyə vəziyyəti qaydasına salınmalıdır. Karladan aldığı məktubu xatırlayıram. Orada deyirdi ki, onların heç bir maliyyə planları yoxdur. Bir-iki ay irəlilə belə görə bilmirdilər, çox gərgin idilər. Büdcələrindəki hər hansı çatışmazlıq kredit kartları vasitəsilə ödənilirdi.

O bilirdi ki, onlar borcdan qurtulmalıdırlar, amma necə? O öz həyat yoldaşı ilə kitabımı oxuduqdan sonra biznes ideyası üçün və onun evdən işləyə biləcəyi bir iş üçün toxum səpdilər. Tod yerli məktəbdə müəllim işləyirdi, Karla da ona kömək etmək üçün bacardığını etmək istəyirdi. Yeni ideya üçün toxum səpdikdən sonra Karla hər səhər Müqəddəs Ruhdan göstəriş almaq üçün gözləyib, ilahi nəğmələr oxuyaraq sakit vaxt keçirərdi.

Bir gün səhər yerindən qalxaraq öz ruhu ilə küçüklər sözünü eşitdi. Birincidən bir az çaş-baş qaldı. Küçüklər? Küçükləri böyütmək? Bir vaxtlar onların iti var idi, amma bala böyütmək onun heç ağına da gəlməzdi. Həmin axşam Tod evə gələndə o, Allahın dediklərini ona danışmaq istədi. Gözlənilməli kimi, Tod bir az plandan qorxdı, lakin Karlını bununla maraqlanmağa ruhlandırıldı. Tezliklə Tod və Karla iki ədəd dişi küçük aldılar və kiçik biznesə başladılar. Təbii ki, onlar əvvəlcə balaları böyütməli, sonra da artırma prosesinə başlamalı idilər.

İşin gedişatında bir neçə çətinlik oldu, lakin birinci il onların itlərinin 13 balası doğuldu. İtlərin hər biri təxminən 1500 dollara satıldı və Karla Müqəddəs Ruhdan dəqiqliklə it balaları sözünü eşitdiyini başa düşəndə göz yaşları ilə dolduğunu dedi. Elə həmin il Tod yerli məktəbdə direktor vəzifəsinə də yüksəldi.

Küçük biznesi böyüməyə davam edirdi, onların küçüklərinin sayı 300-dən artıq idi və hər birinin qiyməti 2500 dollara qədər qalxmışdı. Onların maliyyə həyatı tam dəyişilmişdi! Keçən il evlərinin pulunu ödəyib qurtardılar və indi tam borcdan azad-dırlar. Onlar xarici ölkələrə heyrətamiz səyahətlər etdilər və Allahın onların həyatında o qədər böyük işlərini gördülər ki, Karla insanlara Onun Padşahlığı haqqında danışmağı mühüm sayırdı. O, təzəliklə öz ilk *“Çiçəklənmə planı: Allahın küçüklər vasitəsilə biza verdiyi maddi qurtuluşu”* adlanan kitabını dərc etdi.

Tod və Karla insanların diqqətini cəlb edən və onları dayanıb Allah haqqında düşünməyə vadar edən Padşahlıq həyatını yaşayırlar. Yeşaya peyğəmbər öz kitabınının 61-ci fəslində cəmiyyət dövründən danışır, burada o, yer üzündə olduğumuz müddətdə Allahın həyatımızda nə etmək istədiyini deyir.

*“Rəbbin şöhrətini aşkar etmək üçün onlara Rəbbin əkdiyi salehlik pahlıdları deyiləcək”*

—Yeşaya 61:3.

Palıd çox möhkəm ağacdır və adətən, böyük ölçülərdə olur. Müqəddəs Kitab deyir ki, həyatımız palıd ağacları kimi sabit, möhkəm və sarsılmaz olacaq. Bu ağacın meyvəsi salehlik olacaq, yəni insanlar Allahın iradəsinə uyğun həyatı görəcəklər. Biz Rəbbin əkinləriyik, bu o deməkdir ki, Allah Öz izzətini göstərmək üçün bizi uyğun gördüyü müxtəlif yerlərə, peşələrə və mədəniyyətlərə yönəldəcək. Allah insanların diqqətini sizin vasitənizlə cəlb etmək istəyir! O istəyir ki, insanlar sizin vasitənizlə Onun yollarının yaxşı bəhrələrini görsünlər. Meyvə ağacı ləzzətli meyvələri ilə sizi özünə tərəf çəkdiyi kimi, Allah da sizin həyatınızın yer üzündəki səmalar kimi görünməsini istəyir.

Bəs Tod və Karla bunu necə bacardılar? Təbii ki, o balaları böyütmək üçün çoxlu zəhmət tələb olunurdu, lakin azad olmaq üçün, əlbəttə ki, buna dəyərdi. Bu azadlıq planı Tanrının dediyi sözü eşitməklə başladı. O, sadə bir söz eşitdi: “Küçüklər!” Amma lazım olan tək şey bu idi. Allah sizinlə də danışacaq. O, 23-cü Məzmurda deyildiyi kimi, sizi yaşıl çəmənlərə və sakit sulara aparacaq.

Lakin, sadəcə, planı eşitmək kifayət deyil. Növbəti fəsildə 5-ci addımı müzakirə edəcəyəm və ola bilsin ki, bu, ən vacib fəsil olacaq, çünki insanların çoxu 5-ci addımı uğurla keçə bilmirlər. Amma bu sizə aid deyil, siz bu kitabda oxuduğunuz hekayələr kimi, Allahın xeyirxahlığında addımlayacaqsınız! Hazırsınızmı? 5-ci addıma keçək.





## 9-CU FƏSİL

# ADDIM ATMAQ VAXTIDIR!

Hər bir fermer bilir ki, hər məhsulun özünəməxsus və xüsusi vaxtı var. Müəyyən bir məhsulun düzgün mövsümünü bilmək uğur və uğursuzluq arasındakı seçimdir. Açıq danışaq: siz məhsulu əldən verə bilərsiniz. Deməli, bu, çox böyük və vacib mövzudur. Heç dükana gedib gözəl görünən qırmızı almanı görüb fikirləşmişiniz ki, *bu necə gözəl almadır*, amma evə gəlib onu dişlədikdən sonra *“Vay, bu almanın heç dadı yoxdur”* demisiniz? Yaxşı, bu, zaman məsələsidir.

Bir ideyaya can atıb vaxtı qaçıraraq maliyyə fəlakətinə uğrayan insanlarla çox qarşılaşmışam. Zamanla bağlı ən çox sevdiyim Müqəddəs Yazı Matta 13:44-dür.

*“Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı”.*

Bu hekayədə adam çox müdrək idi və bilirdi ki, o dəqiqə xəzinəyə sahib ola bilməyəcək. O gedib onu almağa hazırlaşmalı idi.

Məsələn, Karla kiçik sözünü eşidəndə bu o demək deyildi ki, o elə həmin an elandakı balaları satışa çıxarmalı idi. O, hələ balalara sahib deyildi. Çoxlu hazırlıq lazım idi. Onlar əvvəlcə iki diş it almalı idilər. Onları yerləşdirmək üçün bir yer tikməli və doğulacaq balaları planlaşdırmalı idilər. Əgər siz onları satmaq fikrindəsinizsə, qanuna uyğun olaraq balalara lazım olan vaksinlər barədə araşdırmalar aparmalısınız.

Lisensiyalaşdırma, marketinq, bank işi, vergilər və bəzi şeyləri qeyd etmək lazımdır. Biznes ideyanızın məhsulunu yığmadan əvvəl bunlara diqqət yetirilməlidir.

Əgər lazım olan səyi göstərdiyinizi fərz etsək, çətin hissə hələ qabaqdadır. Allahın sizinlə danışdığı açıqlamaya doğru addım atmalısınız. Bəli, ideya sizdən daha böyük görünür və addım atmaqla bağlı bəzi qorxular yarana bilər. Amma qorxu köhnə mənliliyinizə aiddir. Unutmayın, siz yeni məxluqsunuz.

Allah mənim yeni biznesimi başlamaqla bağlı açıqlama verəndə, mən çox narahat idim. Mən tamamilə sıfırdan başlamışdım. Allah yuxumda mənə addım atmağı desə də və lazımı araşdırmalar aparmış olsam da, yenə də buna görə narahat idim. İndi hər şey məndən asılı idi, addım atıb bunu etməli idim. Həmişə nə edəcəyini danışan, lakin bunu heç vaxt etməyən bir dostunuz və ya tanışınız varmı? Mən belələrini tanıyıram! Unutmayın ki, mən 30 ildən çoxdur ki, satıcılar yetişdirirəm.

Biznesimə başlayanda mənə göstəriş verən adam yox idi. Mən komiya haqları ilə yaşayırdım və təkbaşına işləyirdim. Amma böyük həvəslə işləyirdim. Allah məni insanlara borclarından qurtulmağa kömək etmək üçün bir şirkət qurmağa yönəldəndə mən özümü tamamilə bu işə həsr etmişdim. Həyatımın çox hissəsini maliyyə problemləri ilə mübarizədə keçirmişəm və indi Allahın Padşahlığı bütün suallarımın cavabı olduğu üçün bu barədə hamıya danışmaq istəyirəm. İkincisi, ev ipotekası daxil olmaqla

və büdcəni dəyişmədən insanların beş-yeddi il ərzində borcdan xilas olmaları üçün Allah mənə yazılı planlar hazırlamaqda kömək etdikdə mən bunu hədsiz həvəslə edirdim. Bilirdim ki, maliyyə bazarında yerim və deyəcəklərim var. Ancaq yenə də, işiği yandırmamışdan prototipi hazırlamalı idim.

Əlbəttə ki, yol boyunca həmişə öyrənəcəyiniz şeylər var, ancaq addım atmaq üçün əsas quruluşa sahib olmalısınız. Ancaq fürsətiniz, məhsulunuz və ya potensial maaşınız nə qədər böyük olursa olsun, bu, həmin gündür və bu gün plana doğru addım atmaq günüdür.

İndi bu məni əsas problemə gətirib çıxardır, mənəcə, bu problem bir çoxlarının maliyyə problemlərinin istiqaməti və cavabı ilə bağlı Allahdan eşitdikdən sonra da məqsədlərinə çatmamasının əsas səbəbidir.

### **Təxirə salınma**

Təxirə salma etibarsızlıq, qorxu və ya, sadəcə, tənbəlliyə əsaslanıla bilər. Bunu etmək çox asandır! Tələbələrin təxirə salma vərdişləri ilə bağlı aşağıdakı araşdırmanı oxumuşam.

*Cenni mənzilini təmizləyir. Ketii riyazi tapmacalar edir. Metidmana aid nəticələri yoxlayır, Karmen isə Facebook səhifəsini izləyir. Onların hamısı digər işləri təxirə salan psixologiya tələbələridir. Təxirə salınma fəaliyyətdədir.*

*Bu vərdişi atmaq çətindir. Xüsusilə də, bu günlərdə. İnternet tələbələrə kompüter siçanını bir dəfə klikləməklə nizamlı dərslərdən yayınmaq üçün şərait yaradır. Kalqari Universitetinin psixoloqu, fəlsəfə doktoru Piers Steel tərəfindən 2007-ci ildə aparılan meta-analiz kollec tələbələrinin 80-95 faizinin kurs işlərini yerinə yetirməkdə ləngitdiyini bildirir.<sup>6</sup>*

<sup>6</sup> <https://www.apa.org/gradpsych/2010/01/procrastination>

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Təminatın gücü

Deyərdim ki, bu tək-cə məzunlara aid deyil. Diqqətin yayındırılması yüksək dərəcədədir. Telefonu ələ götürmək və ya elektron poçtlarını yoxlamaq vaxt öldürücüləridir. Ancaq təxirə salınmanın daha incə, iblisanə bir tərəfi var ki, ondan xəbərdar olmalısınız. Bu təhlükəli mövzunu işıqlandırmaq üçün 1 Korinfilərə 2:6-8-i sitat gətirmək istərdim.

*“Yetkin insanlar arasında isə biz müdriqliyi öyrədirik. Amma bu müdriqlik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdriqliyi deyil. Biz Allahdan gələn sirlə müdriqliyi öyrədirik. Allah bu müdriqliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. **Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər**”*

—1 Korinfilərə 2:6-8.

Yaxşı olar ki, bunu harasa qeyd edəsiniz. Şeytan sizin nə etdiyinizi başa düşsə, taktikasını dəyişəcək! Buna görə də Allah məsələlərlə danışır. Buna görə də Allah bəzən cavabınızı açıqlamadan əvvəl gecə yarısına qədər gözləyir. Siz yadda saxlamalısınız ki, bizim düşmənimiz var. Düşməniniz, sadəcə, çəngəlli və qırmızı kostyum obrazında deyil. Müqəddəs Kitab aydın deyir:

*“Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır”*

—1 Peter 5:8.

Əlbəttə ki, o, heç kimi aşırma bilməz, ancaq öldürmək, oğurlamaq və məhv etmək üçün sizi səmavi Padşahlığınızdan öz qanuni hökmlərinə çəkmək istəyir. Müqəddəs Kitabda deyilir: Düşməniniz! Şeytanın taktikalarından biri sizi özünüzdən razı vəziy-

yətə, təxirə salmaya cəlb etməkdir. Bu ona sizin və Allahın nə düşündüyünü başa düşmək üçün vaxt verəcək.

Bir gecə yuxu gördüm. Gördüyüm mənzərə gecə baş verirdi; işıq yataq otağının pəncərəsindən çəmənliyə düşür, qaranlıqda qərq olurdu. Işığın söndüyü yerdə, kölgələrdə pəncərəmlə üzbəüz əllərində qeyd kitabçası ilə dayanan iki

**TƏXİRƏ SALMA ÖLÜMCÜL  
NƏTİCƏ VERƏ BİLƏR!**

şeytan gördüm. Bilirdim ki, onlar mənim evimə qanuni giriş tapmaq üçün göndəriliblər. Onlar qeydlər aparır, Allahın işinə mane olmaq üçün zəif yerlər axtarırdılar.

Təxirə salma ölümcül nəticə verə bilər! Bu, təsirli səslənir, elə deyilmi? Təxirə salmaq bir sınaqdır və dediyim söz bu sınağa ziddir. Onun səsi incə və inandırıcıdır: “Bunu sonra da etsən, fərq etməz”. Amma bu, düzgündürmü? İcazə verin, təxirə salınmanın nə qədər təhlükəli olduğunu göstərən bir hekayəni paylaşım.

*“Filiştli irəliləyərək Davuda yaxınlaşırdı. Qalxan daşıyan nökrəri isə onun qabağında idi. O nəzər salıb Davudu görəndə ona kinayə ilə baxdı. Çünki Davud gənc, alyanaq, üzü göyçək idi. Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənlərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi: «Yanıma gəl, sənini göydəki quşlara və çöldəki heyvanlara verim»*

—1 Şamuel 17: 41-44.

*“Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı. Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alınından vurdu. Daş onun alınına batdı və o, üzüstə yerə yığıldı”*

—1 Şamuel 17:48-49.

Davud və Qolyatın hekayəsi çox gözəl bir hekayədir. Bütün İsrail xalqı Qolyatın çıxirtısını eşidəndə lərzə içində idi. Lakin Davud bir şərtlə, qoyunlarını qoruyarkən illərlə istifadə etdiyi sapandı ilə döyüşəcəyini deyirdi. Davud Qolyata yaxınlaşanda Qolyat çəşqinliq içində bağırr. “Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən?” Qolyatın dəyənək hesab etdiyi şey, əslində, Davudun əsası idi. O, kəmərinin altına keçirilən sapandı görmür. Xeyr, Davud əsadan hiylə kimi istifadə edir və Qolyatın diqqətini sapand yerinə əsaya yönəltdir. Qolyat Davuda tərəf irəlilədikcə Davud Qolyata tərəf qaçır. Bu, Davudun istifadə etdiyi başqa bir taktika idi. O bildirdi ki, birdən onun üstünə getsə, Qolyat sapandını görə bilməyəcək.

Bəs Davud da bir çox insanlar kimi davransaydı, necə olardı? Münaqişəyə girməkdən qorxaraq, onlar, sadəcə olaraq, bunu

**ŞEYTAN SİZİNLƏ DƏ BELƏ  
RƏFTAR ETMƏK İSTƏYİR.  
PLANLARINIZI ƏLƏ  
KEÇİRMƏK İSTƏYİR.**

təxirə salırlar. Davud addım atana qədər Qolyatın ətrafında rəqs etsəydi, necə olardı? İnanıram ki, Qolyat sapandı görəcəkdə, Davudun strategiyasını biləcəkdə və buna əvəzini verəcəkdə.

Döyüşdə məğlub olacaq və bütün İsrail xalqı əsir düşəcəkdə.

Şeytan sizinlə də belə rəftar etmək istəyir. Planlarınızı ələ keçirmək istəyir. Əgər o özünü hazırlayana qədər fasilə etmə-nizə səbəb olarsa, həyatınızdakı Allahın planına mane olmaq üçün taktikasını dəyişməyə onun vaxtı olacaq. Beləliklə, təxirə salınma təhlükəlidirmi? Sözsüz! Əminəm ki, bu, həyatınızda artıq minlərlə dollara başa gəlib. Davudun vəziyyətində bu, minlərlə insanın həyatı bahasına başa gələ bilərdi.

Buna görə də vaxtı bildiyiniz zaman və planınız olduqda, arxayınliqla addım atın. İnanıram ki, Müqəddəs Ruh sizə düzgün vaxtda addım atmağa bir təkan verəcək. Lakin yanlış təlimə

görə, çoxları tərəddüd edir və kənara çəkilir, sonra münaqişə ilə üzləşəndə geri çəkilib fikirləşirlər ki, Allahın verdiyi imkanı əldən verdilər.

### **Münaqişədən qorxmayın**

İnsanlar mənə deyirlər ki, onlar addım atarkən cəhənnəmlə üzləşiblər. O zaman siz cəhənnəmlə qorxusuz üzləşməyə hazırsınız. Düşmən indicə sizin Müqəddəs Ruh planınızı qaralayır və o ona mane olmaq niyyətindədir. O, indi onu dayandıra bilməz. Artıq gecdir. Amma səni buraya kimi gətirən Rəbbin sözünə şübhə etməyə vadar edə bilsə, qorxu səni geri qaytaracaq. O, elə bir qalmaqal yaratmaq istəyir ki, sən geri çəkilsən. Ancaq indi həmişəkəndən daha güclü olmalı və onu nəzarətdə saxlamaq üçün səlahiyyətinizdən istifadə etməlisiniz. “Xeyr, bunu edə bilməzsən” və ya “Mənə əzab verməyə çalışan qarışıqlıq ruhunu bağlayıram” deməkdən qorxma. “Rəbbin mənə nə dediyini bilirəm və bunu İsanın adı ilə edirəm. İndi geri çəkil, şeytan!”

Təəssüf ki, bugünkü təlimsiz məsihçilərin əksəriyyəti şeytanın əks-hücumuna təəccüblə reaksiya verirlər. Onlar inanırlar ki, Allah onlarla danışmış və Öz planını onlara verdiyi üçün hər şey asanlıqla və sürətlə baş verəcək.

İndi dediklərimi səhv başa düşməyin. Bizim pis ruhlar üzərində səlahiyyətimiz var, lakin insanlar üzərində mütləq səlahiyyətimiz yoxdur. Qeyd etmək lazımdır ki, mən Allahın səlahiyyəti altında olsam da, ətrafımdakı bir çox insanlar belə deyillər, onlar şeyiələrin və çaşqınlığın qurbanı olacaqlar. Onlar mənim motivlərimi səhv qiymətləndirə və ya məni təqib edə bilərlər.

Lakin onlar sizin Müqəddəs Ruhdan aldığınız planınızı dayandıra bilməzlər!!! Düşmən bir günü təxirə salıb bir dolları oğurlamaqda davam edəcək. Əgər imanda möhkəm dayansanız



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Təminatın gücü

və güzəştə getməsəniz, Allah bundan üstündür və sizi qələbəyə aparacaq.

Addım atmaq mərhələsi, imanla addım atmaq daha çox cəsarət tələb edən bir mərhələdir. İman sizi bu yerə kimi gətirir, amma indi addım atmaq cəsarət tələb edəcək. Məncə, problem insanların Qırmızı dəniz hekayəsi və İordan çayı hekayəsini qarışdırmalarıdır.

Qırmızı dəniz hekayəsində İsrail xalqı Misirdən çıxaraq dəniz və dağlarla əhatə olunan yolla Qırmızı dənizə tərəf getdi, çünki Firon fikrini dəyişib onların arxasınca gəlirdi. Görünür, xilas yolu yox idi. Lakin Musa öz əsasını (hakimiyyətini) qaldırır və Qırmızı dəniz aralanır. Onlar quru ilə keçirlər və fironun ordusu arxalarınca qaçır. Lakin fironun ordusu bunu edəndə dəniz onları örtür və hamısını öldürür. İsrail indi Misirdən və köləlikdən azaddır. Bu, qüdrətli bir qurtuluşdur və biz hamımız Allahın xilasını tərənnüm etməyi sevirik.

Qarşıda onları vəd olunmuş Kənan torpağı gözləyir. O, atalarının torpağıdır və İbrahimin nəslinə vəd edilib. Onlar səhrada gəzərkən Musanın sözləri qulaqlarında cingildəyirdi: ora süd və bal axan bir ölkə olacaq. Ömrü boyu köləlikdə olan insan üçün çox yaxşı səslənirdi. Amma burada bir problem var idi. Torpaq başqa xalqlar tərəfindən işğal olunmuşdu. Onlar İordan çayına yaxınlaşdıqda Musa casusları göndərir ki, onlar yeni torpağa keçib onların səyahət etmələri üçün asan yollar tapsınlar və buranın yaxşı torpaq olduğunu insanlara sübut etmək üçün bir az oranın meyvələrindən gətirsinlər.

Lakin casuslar İsrail xalqının geri qayıtmasına səbəb olan bir hekayə ilə qayıdırlar. Ölkə divarlı şəhərlərlə və israililərdən daha hündür olan insanlarla dolu idi. İsraililər məyus halda ağlayaraq və onlara yalan deyildiyini düşünərək Allaha və Musaya qarşı çıxırlar. İmansız olduqları üçün Allah onlara vəd olunmuş tor-

pağa girməyə icazə vermir, çünki bilir ki, imansızlıqlarına görə məhv olacaqlar. O nəsil bitməyincə səhrada yaşayaraq ölür.

İndi Allah Yeşuaya onları irəli aparmağı əmr verir. Amma yenə də İordan çayına çatanda problem yaranır. Çay aşıb-daşmaq üzrə idi və insanlar güclü axan suyu keçə bilmirdilər. Lakin Allah bir daha suları aralayır və israililər qurudan keçib gedirlər – bu dəfə Misiri tərk edərkən baş verən münafişdən deyil, vədlərini həyata keçirmək üçün hazırlaşdıqları qarşıdurmaya görə.

Siz bunu bilməlisiniz. Addım atdığınız zaman problemlər və ya çətinliklərlə üzləşə bilərsiniz, lakin qorxmayın. Allah sizə kömək edəcək və sizi qoruyacaq. Unutmayın ki, bu problemin arxasında vəd var.

Əslində, sizi şoka sala biləcək bir şey deyəcəyəm. Problem düşüncəli olun. Xeyr, mən sizin şəxsi problemləriniz barədə qorxu ilə düşünməyinizi demirəm. Fərsət axtarmağınızdan danışiram. Görürsünüz, insanlar problemlərini həll etmək üçün çoxlu pullar xərcləyirlər. Biznes, həqiqətən, kiminsə problemi-nin cavabıdır. Məsələn, insanların aclıq problemi var, buna görə kimsə yeraltı mağaza açır. Əminəm ki, siz əvvəllər yeraltı keçiddə sendviçlər hazırlamısınız, lakin buna biznes kimi baxmamısınız. Ancaq bu gün bütün planetdə on minlərlə yeraltı dükən var, çünki onlar kiminsə pul problemini həll edirlər. Deyəcəksiniz ki, “mən də bunu edə bilərdim” və edə bilərdiniz. Ancaq fərqli düşünməlisiniz.

Drenda və mən bu gün milyonçuyuq, ona görə yox ki, ağıllı və ya yaraşılıyıq. Biz, sadəcə, Allahın Padşahlığının necə fəaliyyət göstərdiyini öyrənmişik və Allah bizə problemimizi necə həll edəcəyimizi göstərdi. Sonra Allah bizə başqa insanlara eyni problemi həll etməkdə necə kömək edəcəyimizi göstərdi. Bu o qədər də çətin deyil!

## **Hazırlıq yeri**

Beləliklə, imanla toxum səpdikdən və planı əldə etdikdən sonra düşünmədən addım atın. Matta 13-dəki Müqəddəs Yazını xatırlayın.

*“Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir.  
Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı  
və o tarlanı satın aldı”*

—Matta 13:44.

Allah həmişə ilk olaraq sizi hazırlıq yerinə çağırır. Odur ki, siz Allahdan eşitsəniz və O sizə fantastik yeni bir biznesə başlamaq üçün bir ideya versə də, mütləq vaxtı təyin edin. Allah hər zaman xəzinəni göstərir ki, sizi hazırlaşmaq üçün həvəsləndirsin. Demirəm ki, Allah xəzinəni verir. Deyirəm, xəzinəni göstərir. Bir çox insanlar xəzinəni əldə etmək vaxtını xəzinəni göstərmək vaxtı ilə səhv salırlar və bu, dəhşətli nəticələrə səbəb olur. Allah sizə xəzinəni verməzdən əvvəl həmişə sizi təlim və hazırlıq yerinə aparacaq.

Gənclik yaşlarımda Allah mənə görüntüdə ayaq üstündə dayanıb əlimdə İncil tutduğumu göstərib. Orada dayanıb tək-cə təbliğ etdiyimi deyil, həm də təbliğ etdiyim otağı və insanları da görmüşdüm. O görüntünü görəndə bir səs mənə demişdi. “Mən səni Kəlamımı təbliğ etməyə çağırıram”. Mən bunu üç dəfə eşitdim, sonra görüntü yox oldu. 19 yaşım var idi. Mən o vaxt atamın pizze dükanını işlədirdim və həqiqətən, görüntünün nə demək olduğunu bilmirdim. Bilirdim ki, mən Allahın Kəlamını təbliğ etməyə çağırılmışam, lakin bunun necə və harada baş verəcəyini hələ bilmirdim.

Əslində, bu, hazırlıq çağırışı idi. Allah mənə bu vəhyi verdikdən sonra çox keçmədi ki, O mənə Müqəddəs Kitab məktəbinə,

sonra isə ORU (Oral Roberts Universiteti)-ya getməyimi dedi. Orada həyatımın məhəbbəti olan Drenda ilə tanış oldum. Biz ORU-dan anlaşılmaz bir plan olan maliyyə biznesinə keçdik. Bəs həyatımdakı Allahın çağırışı necə oldu? Allahın bir planı var idi. O bu vaxtdan mənə həyatın maliyyə sahələrini, xidmətimin təməl daşına çevrilmiş Padşahlığın qanunlarını və prinsiplərini öyrətmək üçün istifadə etdi. O həm də gəncliyimdə insanlarla danışmaqdan qorxduğum üçün özümə inamı artırdı.

Yalnız 1995-ci il sentyabrın 1-də Allah bizi yerli məsihçi radiostansiyasının zirzəmisində cəmiyyətimizi açmağa yönəltdi. İlk toplantımız axşam idi və mən orada dayanarkən Allahın 21 il əvvəl mənə verdiyi görüntünün mənzərəsini gördüm.

Ona görə də başa düşün ki, görüntü görəndə, istiqamət alanda və ya ideyanı əldə etdikdə bu o demək deyil ki, həmin anda addım atmalısınız. Allah sizə planı verdiyi kimi, nə vaxt addım atacağınızı da deyəcək. O sizinlə danışacaq və siz bunu biləcəksiniz.

Mənim vəziyyətimdə biz 1995-ci ildə evimizin yaxınlığındakı kiçik imanlılar cəmiyyətinə gedirdik və bazar günü axşamı toplantıda Allah mənimlə iş görməyə başladı. Allahın hüzu üzərimdə o qədər güclü idi ki, pastorun nə dediyini belə eşidə bilmirdim. Addım atmaq vaxtı olduğunu bilirdim! Sizinlə də belə baş verəcək.

Drenda və mən Allahın etdiyi şeyləri görməyə çox sevinirdik, lakin O bizə böyük həvəs verirdi!!!! Biz üzərimizə ömrümüzün sonuna qədər Padşahlığın bu xəbərini təbliğ etmək və öyrətmək öhdəliyi götürmüşük. Biz öyrətdiyimiz zaman insanların üzlərinin vəhylə işıqlandığını görmək qədər bizi həyəcanlandıran heç nə yox idi. Bunun nə demək olduğunu bilirik; onlar Tanrıdan cavablar alırlar.

Biz bilirik ki, Padşahlıq sizin də cavabınızdır! Bəs Allahın mənə öyrətdiyi beşinci prinsip nədir?

**5-ci addım: Vaxtı, metodu və yeri bildiyiniz zaman bunu təxirə salmayın! İkincisi, münaqişə ilə üz-ləşəcəyinizə təcəbbülənməyin.**

Siz Tanrı ilə işi yerinə yetirə bilərsiniz, buna şübhə yoxdur! Sadəcə, unutmayın ki, uğur qazanmağınız Allahın iradəsidir.

*“Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan”*

—3 Yəhya 2.

Heç kimin sizə sağlam olmağın və həyatda uğur qazanmağın Allahın iradəsinə uyğun olmadığını deməsinə imkan verməyin! Bu, şeytanın yer üzündəki padşahlıqdan oğurladığı və Allahın İsa Məsihdə sizə qaytardığı şeydir. Din insanlara Allah haqqında belə yalanlar öyrətmişdir. Bəzən insanlar həqiqəti öyrənməzdən əvvəl uydurma əfsanələrdən əl çəkməlidirlər. Bu günlərdə şüurunuzu Allahın dedikləri ilə yeniləməyin zəruriliyini göstərən bir elektron məktub aldım.

*Hörmətli Qari,*

*Mənim adım Anetdir. Mən Baptist pastorunun evində böyümüşəm, uşaq ikən xilas olmuşam və o vaxt da İsanı hədsiz dərəcədə sevirdim. Gənc yaşımnda mən Müqəddəs Ruhla vəftiz olundum və həqiqi ibadət, şəfa, xilas, ruhani ənamlar və Allahın Padşahlığı haqqında digər həqiqətləri anlamağa başladım. Mən Məsihin bədənində müxtəlif müəllimlər vasitəsilə əkin və biçinin əsas prinsiplərini öyrəndim. Ancaq təlimləriniz həyat yoldaşım Conu cəlb etdikdə mən məsihçilərin, xüsusən də pastorların və ya xidmətçilərin əsas ehtiyaclarını ödəməkdən əlavə, çiçək-*

*lənməyə can atmalı olduğuma inanmaqda problem yaşadığımı başa düşdüm. Biz anladığ ki, əslində, heç birimiz Allahın Padşahlığının necə işlədiyini başa düşmürük.*

*Biz xidmət edirdik və onda bir hissəyə sadıq idik. Biz həm də səxavətli idik və hətta əkin və biçin prinsipini öyrədirdik. Amma hiss edirdik ki, rahat həyat yaşayırıq və istədiyimiz tək şey bu idi. Bu, 2003-cü ilin payızında biznesimizin və xidmətimizin baş qərarlarının yerləşdiyi yerdə güclü yanğın baş verənə qədər belə davam etdi. Sonra hər şeyi dəyişdirən bir neçə başqa hadisə baş verdi. Con daimi ürək problemləri ilə üzləşməyə başladı və nəticədə ona açıq ürək əməliyyatı lazım oldu. O vaxt bizim tibbi sığortamız yox idi və böyük xəstəxana xərcləri çəkməyə məcbur olduq. Onun işləmək qabiliyyətini itirməsi vəziyyəti daha da çətinləşdirirdi. Sonrakı bəzi səhv qərarlarımız isə daha böyük maliyyə problemlərinə səbəb oldu. 2015-ci ildə artıq bizim normal maddi həyat tərzimiz vəziyyəti yaxşı olmaqdan əks tərəfə, vergilər daxil olmaqla, ağır borclarla yüklənmiş həyat tərzinə çevrildi.*

*Biz həmişə səxavətli olmuşuq, çünki verməyi sevirik, əkin və biçinə də inanırıq. Cavab almaq üçün Rəbbi həmişəkindən çox axtarmağa başladıq. Sonra Con televizorda sizin təliminizə rast gəldi. Birinci dəfə "Allahı belə satın ala bilməzsən" dedi və televizoru söndürdü. Amma bir neçə gündən sonra o, verilişinizlə yenidən üzləşdi və bu dəfə dinləməkdən əl çəkmədi. O, o vaxt əldə olan bütün təlim kitablarınızı sifariş etdi! Biz iki il ərzində bu materialla qidalandıq, ikimiz də bolluq içində yaşamaq istəyinin yanlış olduğuna dair inancımızdan qurtula bildik.*

*Bir gün təxminən onuncu dəfə idi ki, Matta 17-dən İsanın Peterə necə balıq tutmağı və vergiləri ödəmək üçün ağzındakı sikkədən istifadə etməyi deməsi haqqında öyrətdiyiniz xüsusi DVD-yə və 2 Padşahlar 4-də evində olanlardan istifadə edən qadın haqqında hekayəyə baxdıq.*

*Birdən yadıma düşdü ki, bir neçə il əvvəl bir dostum üçün gördüyümüz bəzi işlərin müqabilində bizə qızıl sikkə vermişdi. Borcumuzu ödəmək üçün bu, kifayət deyildi, amma evimizdə toxum səpmək üçün əlimizdə olan “bir imkan” idi! Biz o sikkəni xidmətinizə toxum olaraq səpdik, sizinlə şərik olduq və Allahın bundan sonra nə edəcəyini izlədik.*

*Növbəti bir neçə ay ərzində biz sizin təlimlərinizi qəbul etməkdə davam etdik və borcu ödəməklə yanaşı, ayaq üstə durmaq üçün mübarizə apardıq. Daha sonra yuxuda Allah mənə külli miqdarda pulun bizə tərəf gəldiyini göstərdi. Sonrakı həftələr ərzində biz bir neçə kiçik maliyyə xeyir-duasını gördük. Biz dua etməyə və Allahın əmr etdiyi kimi daha çox verməyə davam etdik və Allahın həqiqətlərini bəyan etdik, bütün gücümüzlə Onun bizə dediyi hər şeyə itaət etməyə çalışdıq.*

*Sonra qeyri-mümkün görünən vəziyyət baş verdi. Qısa müddət sonra xəyalımızın reallaşdığını gördük. Aldığımız pulun miqdarı borcumuzu ödəmək üçün lazım olandan çox idi. Artıq borcumuz bitmişdi. Biz indi səxavətlə, hər zaman və hər fürsətdə verib müdrikliklə sərmayə qoymaq və iqiqat pay həyatı yaşamaq üçün strategiyalar axtarıyıq.*

—Con və Anet

Biz həmişə Allah və Onun Padşahlığı haqqında həqiqəti öyrənən və din tərəfindən aldadıldıqlarını başa düşən insanlardan bu cür elektron məktublar alırıq.

Mən başa düşdüm ki, düşüncələrim Allahın xeyirxahlığı və Kəlamı ilə təzələndikdən sonra azad olmaq üçün lazım olan vəhydə inkişaf edə bilərəm. Heç vaxt Allaha şübhə etməyin. Əgər həyatınızda Allahın Padşahlığı tərəfindən uğursuzluq kimi görünən bir vəziyyət varsa, şagirdlərin etdiklərini edin. Onlar İsadən soruşmadılar: “İsa, o cini niyə qovmadın?” Xeyr, onlar soruşdular: “Niyə biz cini qova bilmədik?” Onlar bildilər ki, bunun səbəbi özlərində olmalıdır və İsadən bunu başa düşməkdə kömək istədilər. Əgər Müqəddəs Kitabın dediklərinin həyatınızda baş verməsini görmürsünüzsə, Allahdan xahiş edin ki, bunun səbəbini sizə göstərsin! O sizinlə danışacaq və Onun heyrətamiz Padşahlığının necə fəaliyyət göstərdiyini öyrənməyə kömək edəcək.

**O SİZINLƏ DANIŞACAQ  
VƏ ONUN HEYRƏTAMİZ  
PADŞAHLIĞININ NECƏ  
FƏALİYYƏT GÖSTƏRDİYİNİ  
ÖYRƏNMƏYƏ KÖMƏK  
EDƏCƏK.**

Elə dünən cəmiyyətimizdən olan bir iş adamı ona vəd edilən federal qrantın verilməyəcəyi barədə xəbər aldı.

O bu pulu gözləyirdi və bunun üçün planlar qurmuşdu. Kömək edilməsə, işçilərini işdən çıxarmalı olacaqdı. O, bankdan pulun niyə verilmədiyini soruşduqda cavab verməmişdilər. O, çoxlu pul əldə edəcəyini düşünüb əlindəki pulu lazım olan ləvazimatlara xərcləmişdi. Amma indi onun pulu yox idi və nə edəcəyini bilmirdi. Onda olan yeganə şey bir nəfərin ona verdiyi hədiyyə kartı idi. O, dərhal bunu götürüb cəmiyyətə getdi, çünki bilirdi ki, əlində olanı toxum səpməli və bu çətin vəziyyətdə Allahın ona kömək edəcəyinə etibar etməlidir. Hədiyyə kartını



cəmiyyətə toxum kimi səpdikdən bir neçə saat sonra bankdan ona zəng edib səhv olduğuna görə üzr istədilər. Onlar pulu ona göndərdiklərini dedilər.

### **Sizin oynamalı rolunuz var**

Sonda sizə lazım olan pulu əldə etməklə bağlı son sözlərimi demək istəyirəm. Mən başa düşdüm ki, Allahın xalqı arasında bir çoxlarının ürəyi verməyə hazırdır, insanlara ianə bəxş etmək üçün ürəkləri var, amma pulları yoxdur. İnanıram ki, insanların verdiklərinin qarşılığını görməmələrinin əsas səbəbi verdikdən sonra nə baş verəcəyi barədə yanlış anlayışlarıdır. Bir çox məsihçilər ümid edirlər ki, Allah onlara inandıqları pulu verəcək. Amma Allahın pulu olmadığı üçün bu, mümkün deyil. Bütün pullar yer üzünün padşahlığındadır və yalnız ticarətin məhsuludur.

Beləliklə, verdikdən sonra prosesin bu tərəfini başa düşsək, bazarda sərvət yarada və ya əldə edə biləcəyimiz plan, istiqamət və ya ideya almaq üçün Müqəddəs Ruha qulaq asmalıyıq. Bu o demək deyil ki, sizin öz biznesiniz olmalıdır, ancaq Müqəddəs Ruh şəbəkənizi qurmaq üçün sizi bazarda müəyyən yerə yönəldəcək. Şəbəkə bazarda pul əldə edən və ya yarada bilən bir şeydir. Allah sizin addımlarınızı və izləyəcəyiniz planı istiqamətləndirəcək. İnanıram ki, əksər insanlar üçün ən yaxşı, ən sürətli şəbəkə biznesdir. Biznes deyəndə korporasiyada işləməyi istisna etmirəm, ancaq şəbəkə sizə lazım olan balığı tutmaq üçün kifayət qədər böyük olmalıdır. Bu sizin və ya başqasının biznesi ola bilər.

Amma şəbəkələrə gəldikdə, mənim təcrübəmə görə, insanların çoxu hamam vannalarında balinalar tuturlar. İcazə verin izah edim. Deyək ki, kimsə yerli ərzaq mağazasında saatda 10 dollar pul qazanır. Amma indi onlar 150 000 dollarlıq evlərinin pulunu ödəməlidirlər və bunu həyata keçirmək üçün Padşahlıq qanunundan istifadə etmək istəyirlər. Yaxşı, buraya qədər yaxşıdır.

Sonra onlar Padşahlığın qanunu haqqında, əkin və biçin haqqında eşidirlər, toxum səpirlər və bu evin pulunu ödəyəcəklərinə inanırlar. Buraya qədər də yaxşıdır. Amma nədənsə düşünlər ki, pul, sadəcə, peyda olacaq. Onlar bilirlər ki, işləri evin pulunu ödəmək üçün kifayət deyil, ona görə də ümidlərini Rəbbə bağlayırlar (və bu, yaxşıdır). Amma mən “ümidimizi Rəbbə bağlayaq” deyəndə başa düşməlisiniz ki, biz bu pulu əldə etmək üçün Rəbdən müdrilik və istiqamət istəyərək ümidimizi Ona bağlayırıq. Məhz bu, böyük dəyişikliklərin gələcəyini göstərir.

Görürsünüz, insanlar başa düşməli ki, Tanrı onları balina tutmaq üçün hamam vannasına deyil, yeni gölə yönəldə bilər. Görürsünüz, hamamınızda balinalar yoxdur! 150 000 dollarlıq evi bir neçə il ərzində saatda 10 dollar qazanaraq ödəmək çətin olacaq. Amma Allah baliqların harada olduğunu bilir və məqsədinizə çatmaq, lazım olan balığı tutmaq üçün sizi düzgün yerə və düzgün üsula yönəldə bilər. Peterin hekayəsini və nəhəng balıq ovunu xatırlayırsınız? Peter bütün gecəni balıq tutmağa çalışdı və heç nə tuta bilmədi, lakin İsa ona harada balıq tutacağını dedi; sonra Peterin qayığı bütün baliqları saxlaya bilmədi. Fərq nədedir? İstiqamət sözü, “Torlarınızı suyun dərinliyinə atın”. Görürsünüz, Peter səhv yerdə balıq tuturdu, lakin İsa ona nə edəcəyini dedi və bu ona uğur gətirdi.

Drenda ilə mənim çoxlu borcumuz olanda bizə lazım olan balığı tutmaq üçün Allahı dinləyərək və Onun ardınca gedərək daha böyük göllərə tərəf getməyi öyrəndik. Allahın göstərişi bizi daha da dərin sulara apardı. Düzünü desəm, Allah bizi o qədər uzaqlaşdırdı ki, biz artıq qurunu görə bilmirdik, bu, əvvəllər orada olmadığımız qorxulu bir yer idi və xüsusilə də fırtınalar görünəndə daha qorxulu idi.

İnsanların çoxu Allahdan pulun peyda olmasını gözlədiklərinə görə onlara yad olan və tanımadıqları yeni və qorxulu yerlərə

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Təminatın gücü

aparan nəyisə dinləmək ağıllarına da gəlmir. İnsanların çoxu artıq tanıdıqlarına, bildiklərinə üz tutur. Amma balinaları vannanızda tuta bilməzsınız. Dərin sulara girmək lazımdır.

Buna görə də unutmayın ki, toxum səpdikdən sonra boş oturmamalıyıq. Əkin edərkən Allahın Kəlamına etibar edirik və Allahın bizi məhsula tərəf yönəldəcəyinə əmin ola bilərik. Amma biz o istiqaməti dinləməli, ona əməl etməli və sonra ora çatanda balinaları tutmaq üçün özümüzlə torlarımızı gəzdirməliyik.

Bir çox insanlar məhsullarını əldə etmək üsullarını dəyişməkdənsə gölləri dəyişməyə can atırlar. Balaca balıq üçün nəzərdə tutulan qarmaqla balınanı tutmaq olmaz. (Yeri gəlmişkən, mən demirəm ki, biz əsl balinaları tutmalıyıq. Mən bunu yalnız ölçülərinə görə misal kimi gətirirəm).

Düzgün yerdə olduğdan sonra üsullarınız daha böyük məhsul əldə etmək üçün daha böyük çəki və təzyiqa tab gətirməlidir. Bütün bunları öyrənmək üçün vaxt lazımdır. Çox vaxt Allah bilir ki, biz ovladığımız balina ilə üzləşsək, onun öhdəsindən gələ bil-

## **BİZ ALLAHLA İŞLƏMƏLİ, MƏHSUL YIĞIMINA HAZIRLAŞMALIYIQ VƏ ALLAHIN QARŞIMIZA QOYDUĞU HƏR FÜRSƏTİ ƏLƏ KEÇİRMƏK ÜÇÜN ƏLİMİZDƏN GƏLƏNİ ETMƏLİYİK.**

məyəcəyik. Amma Allah bizi öyrədəcək və biz əmin ola bilərik ki, balığı görüb huşumuzu itirməsək, onu sahilə çıxaracağıq. Beləliklə, möcüzəvi pul və ya poçt qutusu düşüncəsi adlandırdığım şeylər haqqında düşünməyi dayandırmalıyıq (baxmayaraq ki, Allah hərdən heyrətəməz şeylər edir). Əksinə, biz Allahla işləməli, məhsul yığımına hazırlaşmalıyıq və Allahın qarşımıza qoyduğu

hər fürsəti ələ keçirmək üçün əlimizdən gələni etməliyik.

Təminatın gücü sizin əlinizə verilib. Xeyr, kitabım barədə danışmıram. Mən Müqəddəs Ruhdan və Allahın sizi yerləşdir-

diyi Padşahlıqdan danışiram. Buna görə gedin və uğurunuz və nümunənizlə bir çoxlarınızı Məsih üçün əldə edin.

Mən indicə bu elektron məktubun daxil olduğunu gördüm və bitirdiyim zaman bunun yaxşı bir xatırlatma olduğunu düşündüm.

*“Dünya iqtisadiyyatının iflasa uğradığı bir vaxtda biznesimizin, sadəcə, 4000 dollarlıq borcu var idi və 8000 dollarlıq borc silinmişdi!! Bundan da əlavə!! Biznes maliyyəmizə nəzər yetirirdik və başa düşdük ki, bu günə qədər 2020-ci il üçün biznesimizin xalis gəliri bütün 2019-cu ilin biznes gəlirini üstələyib! Yer üzünün lənətlənmiş dünya iqtisadiyyatı iflasa uğrayarkən biz düşündüyümüzədən də çox inkişaf edirik (Efeslilərə 3:20). Biz Allahın etdiklərinə görə çox həyəcanlanırıq. O Öz Sözüə çox sadıqdır!!*

*Allahın Kəlamını həyatımıza gətirdikləri üçün Qari və Drendaya, onların ailəsinə, işçilərinə və şəriklərinə çox böyük minnətdarlığımızı bildiririk! Qari və Drendanın 9 il yaşadıqları kimi, biz də 17 il kasıbçılıq və yoxsulluq içində yaşadığımız vaxta qədər ki, pastorumuz çərşənbə axşamları cəmiyyətdə «Pul işini qaydasına salmaq» silsiləsini göstərməyə başladılar. Bu 5,5 il əvvəl baş vermişdi və biz bir daha o şeyləri yaşamadıq!! Bir daha təşəkkür edirəm və xeyir-dualı olun!”*

GaryKeese.com ünvanında mənə öz hekayələrinizi danışa bilərsiniz. İnsanlar Padşahlığın həyatınızda necə heyrətamiz yolla işlədiyini eşitməlidirlər.

## **Müəllif Qari Kisinin**

### **“Maddi vəziyyətinizdə inqilab” silsiləsindən kitablar:**

İstirahətin gücü

Padşahlığa sədaqətin gücü

Strategiyanın gücü

Təminatın gücü

Səxavətli olmağın gücü

# MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB

## Təminatın gücü

Sağ qalmaq üçün mübarizə aparırsınız...

yoxsa arzularınızı həyata keçirməyə qadirsiniz?

Borc köləsisiniz...

yoxsa Allahın nəzərdə tutduğu məqsədi həyata keçirmək istəyirsiniz?

Bunlardan hansı sizə daha tanışdır?

HƏYATINIZI nə dəyişəcək?

*Təminat.*

Hamımız razılaşmalıyıq ki, həyatda ehtiyac duyduğumuz şeylər üçün bizə kifayət qədər təminat lazımdır.

Bəs siz təminatın GÜCÜNÜ başa düşürsünüzmü?

Qari Kisi bunu izah edir.

Bu, "Maddi vəziyyətinizdə inqilab" silsiləsinin dördüncü kitabında Qari özünün və başqalarının uğurunun ən mühüm hissələrindən birini və Allahın Padşahlığının daha bir mühüm sirrini açıqlayır: Təminatın gücü!

Bunları bilməlisiniz:

- Sizə lazım olan təminatı əldə etmək üçün BEŞ ƏSAS ADDIM.
- İmanın əhəmiyyəti və imanda olmadığınızı necə deyə bilərsiniz.
- Təxirə salınma ölümcül nəticə verə bilər.
- Lotereyanı udacağınıza imanınız varsa (bəli, bununla da bu kitabda rastlaşacaqsınız).
- Və daha nələr!

Bu göz açan səyahətdə Qariyə qoşulun və Təminatın gücünü həyatınızda necə tətbiq edəcəyinizi kəşf edin!



Qari insanlara həyatda, xüsusən də iman, ailə və maliyyə sahələrində qalib gəlməyə kömək etmək istəyən bir müəllif, natiq, sahibkar, maliyyə eksperti və pastordur. Qari və həyat yoldaşı Drenda böyük uğur əldə edən biznes qurublar. Onlar "Pul məsələsini qaydasına qoymaq" və Drenda adlanan iki televiziya proqramını hazırlayan "Faith Life"-in və beynəlxalq konfransların baniləridir. Kislər eləcə də Ohayo ştatının paytaxtı Kolumb yaxınlığındakı "Faith Life" imanlılar cəmiyyətinə pastorluq edirlər.

**GKM** GARY KEESEE  
MINISTRIES

[garykeese.com](http://garykeese.com)